

## KÖRPÜSALANLAR

### SƏRİYYƏ

Biz bir ilə yaxın idi ki, evlənmişdik. Mən yol texnikumunu qurğan kimi də toyumuz olmuşdu. Baş yollar idarəesində mühəndis olan ərim Adil hər gün səhər saat doqquz tamama on dəqiqə qalmış işinə gedər, mən də bazardan ayın-oyun alıb gətirər, biş-düş edərdim. Dörd ay bundan qabaq bize üçotaqlı təzə mənzil vermişdilər. O zaman mən otaqları gözərək:

– Ay Adil, – deyə zarafat eləmişdim, – biz bu boyda evlərə nə qoyacayıq?

Adil də gülümseyərək:

– Qəm çəkmə, düzələr, – demişdi.

Sən demə, çox ehtiyatlı oğlan imiş. Subay vaxtı əmanət kassasına azdan-çoxdan qoyubmuş... Atasıgil də kömək elədi. Qərez, iki qarnı-turla bərabər, müasir dəbdə olan lazımi şeylər alıb otaqları üreyimiz istəyen kimi düzəldik.

Həyatimdən razı olmamağa haqqım yox idi. Adil kimi adama əra getmişdim. Ortaböylü, yaraşıqlı bir oğlan idi. Olduqca təmiz-tarix, *səliqəli geyinərdi*. Köynəyinin boymu həmişə qar kimi ağ olardı. Məclislərdə, cəmiyyət içinde özünü ləyaqətlə aparardı, artıq-əskik danışmazdı. Hamı onun çox ağıllı, hər şeyin yerini bilən bir adam olduğunu, çox irelilərə gedəcəyini söyləyirdi. Onun hər işində, hətta, gülüşündə ve zarafatında belə ciddi, sərvəxt bir ağlin hökm sürdüyü duyulurdu. Heç bir yere, heç bir kinoya, teatra mənsiz getməzdii. Yad adamların yanında, məclisdə özümü necə aparmağım barəsində mənə tez-tez məsləhetlər verərdi. Mən, öyid-nəsihet sevməsəm də, inciməzdim. Əksinə, aramızda on bir yaş fərq olduğundan (o vaxt mənim on doqquz, onun isə otuz yaşı var idi), bunu qanuni bır şey hesab edirdim. Məsələn, o deyirdi ki, kimin üzünə gülümsemək lazımlığını, kimə heç fikir verməməyi gənc qadın bilməlidir. Mən də onun bir tanışına rast geləndə dərhal bütün diqqətimi toplayaraq

çalışırdım ki, müəyyən edim, görüm, mən bu adama qarşı nə cür mövqə tutmalıyam.

Etiraf edim ki, bəzən bu hal məndə bir əyləncəyə, bir zarafata dönürdü. Filan tanışın yanında özümü qəsdən tox tutmağım sonra Adille mən tək qalanda qeyri-ixtiyari bir qəhqəhəyə çevrilərdi. Bu zaman o, təəccübə üzümə baxar və qaşlarını çataraq heç bir söz deməzdə. Mən də onun xətrinə toxunduğum üçün könlünü almağa çalışardım. O, evdə olmadığı zamanlar güzgünün qarşısında dayanıb, məsələn, onun xoş gəlmeyən filan oğlanı gördükdə nə cür ciddi görkəm almaq lazımlığını məşq edərdim. Mən təqsirkar deyildim. Evimizdə bişmişdi, qonşudan gəlməmişdi. Mən adicə bir zavod əlıngərinin qızı idim. Anam da azsavadlı, lakin sağlam, deyib-gülən, məzəli bir qadın idi. Ərimin istək və tələblərindən asılı olaraq, başqa kişilərə münasibətimdə öz hərəketlərimi daim nəzarət altında saxlamaq mənim üçün o qədər də asan deyildi. Lakin bu məni qorxutmurdu. Ərimin məni istədiyini, mənə etibar elədiyini bildirdim.

Mən həyatımdan razı idim. Mən görmədiyim günə düşmüştüm. Atamgilə yeddi baş ailə iki balaca otaqda yaşayırdıq. İndi isə... bayaq söylədiyim kimi, geniş, işıqlı otaqlar, televizor, soyuducu, paltaryuyan maşın, tozsoran... Ərimin atası adlı-sanlı həkim, yaxın bir qohumu nazır, başqa bir qohumu isə böyük bir trestin rəisi idi. Hər gecə kino, teatr, qonaqlıq... İndi bu sətirləri yazarkən, bir an dayanıb "filosofanə" xəyallara dalıram. "İnsan hayatı nə qəribədir, - deyə düşümürəm, - bəzən tuş tutub getdiyin yol haradan başlayır və səni haralara aparıb çıxarırr..." Əvvəl söyüd salxımlarının zərif kölgəsi ilə sakit-sakit axan çay birdən nə amansız burulğanlar yaradır... Başqasına bəxş etdiyin səadət bəzən necə sərt bir tikan olub onun qəlbinə sancılır. Sən isə, buna qarşı biganə olursan. Kim deyər ki, buntaların hamısı bizim iradəmizdən asılıdır... Kim deyə bilər ki, mən Adil üçün və ya o mənim üçün yaxşı olmaq istəmirdik... Kim deyə bilər ki, ya mən ondan, ya da o məndən öz ömrümüzü əsirgərdik..."

Biz, yəni mən və telebə yoldaşlarım texnikumda oxuyanda, sanki daim bir yerde uçub civildəşən, bir ağacda gecəleyən bir dəstə quş idik. İndi isə, mən o dəstədən ayrılib tamam yeni bir aləmə düşmüştüm. Etiraf edim ki, bəzən axşamçağları (məhz axşamçağları!) onlar üçün, vaxtile mənimlə birlikdə civildəşən o quşlar üçün darixardım, qərib-səyerdim. Belə anlarda, gündə on dəfə tozunu sildiyim güzgü kimi

parlaq mebellərim mənə soyuq və yabançı görünərdi və mən "ah" çəkib pəncəredən məchul uzaqlara baxardım. Bəzən gecələr Adilə texnikumdakı oğlan uşaqları ilə etdiyimiz zarafatlardan danışıb, onun da bu mözəli əhvalatlara gülməsini istərdim. Lakin o, ancaq mənini könlümü sindirməməq üçün xəfifcə gülümser və tamam ayrı şeylərdən, ayrı aləmdən danışardı.

Mən də öz yüngüllüyümü düşünüb özlüyümdə xəcalət çəkerdim. Adil böyük şeylərdən, insanın ali vəzifələrindən danışardı. Deyərdi ki, insan dünyaya daim inkişaf etmək, daha üstün "yaxşı"ya çatmaq üçün gəlmişdir.

Mən də özümü bir şey bilən kimi göstərərək:

- Adil, - deyərdim, - bilmirəm, hansı rus yazıçısı isə deyib ki, quş uçmaq üçün yarandığı kimi, insan da xoşbəxtlik üçün yaranmışdır...

O, ciddi bir görkəm alıb:

- Bilirsənmi, Səriyyə, - deyə cavab verərdi, - xoşbəxtliyin özünün nə dərək olduğunu düzgün təyin etmək lazımdır. Əsl məsələ bundadır.

Onun bu sözlərini unutmadım. Lakin o sözlərin mahiyyətini dərk etmek, osl xoşbəxtliyin nədən ibarət olduğunu anlamaq mənim gücüm çatan iş deyildi. Meni isə, mühakimədən artıq duyğular cəlb edirdi. Mən təzə peydə olmuş yaz böcəyi kimi özündən asılı olmayan bir həvəsə, daim günəşə-işığa, səhər-səhər otlar üzərində parıldanış şəh damlalarına doğru qanad çalırdım və nə üçünse mən bu ruhi vəziyyətimi öz dostumdan, həyat yoldaşımdan gizlədirdim. Mən mümkün qədər özümü sakit və ağıllı göstərməyə çalışırdım. Çünkü o belə xoşlayırdı. O her şeyi diqqətlə, dürüst ölçüb-biçərək irəliləyir və mənim də belə etməyimi istəyirdi. Madam ki, biz həyat yoldaşı idik, demək, belə lazımdı!

Bir gün nahardan sonra o:

- Səriyyə, - dedi, - deyəsən, biz bir neçə müddətə rayona getməli olacaqıq.

- Nədən ötrü? - deyə maraqla soruşdum.

- Təzə şose yolu çökilməyə başlayıb, məni ora rois təyin edirlər. Necədir? Ürəyincədirmi?

- Bilirsinmi, - deyə hərarətlə izah etməyə başladı, - bizim üçün çox yaxşı perspektivi olan bir işdir. Əgər, yolu müvəffəqiyyotla çəkib qurtarsaq...

O nə üçünso susub sözünün ardını demədi və bir qədər var-goldən sonra əlavə etdi:

— Sən də ali məktəbə girmək üçün heç olmazsa, iki il işləmelisin. Özün də texnik adam, — deyə gülümsədi. — Söz verirlər ki, yolu çəkib qurtarandan sonra məni yene də aparata qaytarsınlar. Əlbottə...

O yenə də bir an duruxdu:

— Əlbottə, — dedi, — indikindən daha mühüm bir vəzifəyə...

Adilin müvəffəqiyyət qazanacağına şübhə ola bilməzdi. Baş yollar idarəsində işlədiyi bu neçə müddət ərzində o il olmamışdı ki, teşəkkür — mükafat almasın.

— Mən belə bir təsadüfü çıxdan gözləyirdim...

— İndiki vozifən bəyəm pisdir? — deyə təəccübə soruşdum.

— Pis deyil... Ancaq bir var, sən işləyəsen, ad özgenin ola, bir də var ki, öz əlin, öz başın! Bu elə vezifədir ki, nə qədər gücün var, göstərə bilərsən. Hami da görər ki, sən nə eləyirsən... Nəya qadırsən...

Sonra mehriban soslu soruşdu:

— Bəlkə sən rayona getmək istəmirsin?

— İsteyirəm.

— Onda hazırlaş, qapıları bağlayıb gedərik, özümüz də tez-tez gəlib ev-eşiye baş çekerik.

... Kim isteyir ki, gənc əri ad-san qazanmasın, yaxşı işdə olmasın? Məgər, Adil dediyi kimi, həyat daim yüksəlişdən, inkişafdan ibarət deyil? Bizim hər birimiz daha yüksəklərə can atmırıqmı? Mən onun qarşısında açılan yolda bündəməyəcəyinə əmin idim. Mən onun gücüñə inanırdım. Buna görə də, hardansa qəibimə çökən və sebəbi mənə məlum olmayan ağırlığı üzərimdən ataraq, hevəslə tədarük görməyə başladım. Adilə də, özümə də su keçirməyon plaş, rezin uzunboğaz çekmə, gələcək mənzilimiz üçün balaca radioqəbuledici, çoxlu foto lenti, cib fənəri, iki yüngül qatlama çarpayı, yemək və çay termosları aldum. Hər ikimiz üçün möhkəm nazik parçadan yay idman kostyumu tikdirdim. Boş vaxtlarımızda oxumaq üçün Adilin kitablarından seçib bir çamadan götürdüm. Nöhayot, may ayının axırlarında Baş yollar idarəsindən verilən "QAZ-69"la Bakıdan çıxıb "K" rayonuna getdik. Adilin də, mənim də maşın sürmək hüququmuz olduğundan şofer götürmədik. Adil işləri yoluna qoyana qədər mehmanxanada qaldıq. Bu müddətdə rayon işçiləri gecə-gündüz Adilin başına yığılır, hazırlıq məsələlərini müzakirə edirdilər. Sonra rayon mərkəzini tərk etdik. Yol rayondan başlayaraq, meşə ilə örtülü dağların o tərəfindəki yayaqda təşkil edilmiş böyük maldarlıq sovxoza qəkilməli idi. Adilin

də deməsinə görə, o sovxozen bütün respublika üçün böyük ehemiyəti var idi. Yol çox uzun olmasa da, çətin yerlərdən keçmeli idi. Tez-tez sıldırımlar qayaları partlatmaq, üzüsaşağı axan dağ çayları üzərindən balaca körpüler salmaq lazımlı gələcəkdi. Maşınım, qədimlərdə yaylağa gedib-gələn el-oba tərəfindən salınmış köç yolu ilə irəliləyərək, meşəyə girib yavaş-yavaş yuxarı, dağlara qalxmağa başladı. Qoca palid, yemişan, vələs ağacıları üstümüze kölgə salırdı. Bəzən yol qırıllaraq hər yerdə palid rəngli qayaların dibini ilə qalxırırdı. Tez-tez daş yonan, iri gövdəli qocaman ağacıları kökündən çıxaran fahlələrə rast gəlirdik. Ara-sıra qabağımızdan yüksək maşınları gəlib keçirdi. Adil, əlləri rulda, bunların hamisini diqqətən nəzərdən keçirirdi. O, gələcək iş haqqındaki fikirləri ilə məşğul idi. Adil cəbhəyə təzə gelmiş zirek, gözüəçiq bir komandan kimi bütün şəraitini öyrənirdi. O mənim ərim idi. Mən onuna fəxr edirdim. O, ağıllı ve yaraşıqlı idi...

Mayın axırları olmasına baxmayaraq, meşə ağacılarından bəzileri çiçəyini tökməmişdi. Meşədə hele bahar nefesi duyulurdu. Yaxın dağların zirvəsində qar görünürdü. Qayalardan göz yaşı kimi şəffaf sular sızırırdı. Mən tez-tez yanımıda oturmuş Adile baxır, ona, ne isə, xoş bir söz demək isteyirdim. Meşə arası ilə dağlara qalxan yolda hər şey fərəhli idi. Hər şey mənə səadət, sevinc telqin edirdi. Bax, ağ buludların altında gümüş kimi parlayan o dağları aşib, tanımadiğim adamların mənziline gedəcək yolu komandanı mənim ərimdir! Mühəndis Adil... Adil Cəfərzadə! Həyatda hər şey necə gözəl, necə könüləşəndir! Nə üçün mən evveller bunu o qədər de aydın hiss etmirdim?.. Bir neçə gün bundan qabağa qədər bu bahar, bu duygular haradayıdı? Məgər, Adil evveller də belə ağıllı, belə işgüzar, belə yaraşıqlı deyildi? Məgər, mən onu bir neçə gün bundan qabağa qədər indiki kimi istəmirdim? Birdən mən ona:

— Adil, — dedim, — bilirsənmi, yadımdan çıxıb sənin gümüş portsiqarını götürməmişəm.

O mənə baxaraq gülümsədi:

— Eybi yoxdur, — dedi, — bu dağların arasında gümüş portsiqarsız da ölüşərik.

Sonra o yenə də gözlərini qabağa zilləyərək öz fikirlərinə daldı.

Mən dil qəfəsə qoymayaraq hey danışdım:

— Adil, bəs, səndən qabaqçı reis necə olub?

– Onu ayrı, böyük işe keçiriblər.

Mən tutuldum. Mənə ele gəldi ki, xəyalimdə ərimin surəti birdən-bire kiçildi. Birdən-bire adı və soyuq oldu: "Nə üçün həmin böyük işə səni deyil, onu qoyublar?" Bu nə axmaq, nə boş fikirdir?.. Yoxsa, mən yüngülbeyin bir xudpesəndəm? Kim birdən-bire nazir olub?!

Biz dolama yolla qalxıb, alt tərefi göz qaraldan uçurum, üst tərefi isə, qalmış meşəli dağ olan açılıqla çıxdıq. İçərisindən dumdur su axıb sırlıtı ilə uçuruma tökülen və sal daşdan çapılıb qayrılmış kimi görünen dar, lakin dərin selab bu açıqlığı tən ortadan kesirdi. İki cavan oğlan kənarда dayanmışdı. Üçüncü oğlan isə, parçalanıb yoluñ ortasına tökülmüş iri-iri daşları buldozerin ağızı ilə itələyib lap uçurumun kənarına getirir, buradan üzülaşığı itələyirdi. Daşlar yuvarlandıqca uçurumun şiş qayalarına dəyib atlanır və dəhşətli gurultu qoparırdı. Buldozeri üzü o tərəfə olduğundan, mən ancaq onun şax və enli küreyini gördüm. Buldozer uçurumun kənarına o qədər yaxın gedirdi ki, təkərin yarısı az qala kənarə çıxır və mən yol texniki olmayıma baxmayaraq, qorxudan qışkırmış istəyirdim. Birdən buldozeri qanlılıb məni gördü. Yəqin bərk qorxdığumu duyduğum üçündür ki, qəribə bir qayğısızlıqla gülümsedi. Sonra iri bir qaya parçasını maşının qabağına ataraq sürətlə getirib uçuruma itələdi və bir an mənə ele gəldi ki, bu dəqiqliş maşın da qayanın ardınca dereyə yuvarlanacaq. Lakin mən gözümü yumub-açınca genç oğlanın eyni sakit və qayğısız təbəssümle buldozeri geri verdiyini görüb, onun bir-birinə qarışmış sarı saçlarına, dağ havasında yanıb qaralmış gözəl üzünə qəzəblə baxaraq: – "Bu ki xuliqanlıqdır!" deməkdən özümü güclə saxlaşdım.

Adil digər iki oğlanla səhbətini kəsib, mənə sarı döndü və bir qədər aralıda ağacların arasında ağaran çadırı göstərdi:

– Belə biz də orada düşək?

Mən isə, uçurumun kənarındaki tək palid ağacını göstərib:

– Bura yaxşıdır, – dedim.

Şeylərimizi maşından boşaltdıq. Palid ağacının altında çadırımızı qurub, çarpayıları, qatlama stol və stulları açaraq mənzilimizi səliqəyə saldıq. Evin içində döşəmə əvəzinə yaşıllı dağ otları və onların arasına səpolənmiş al laləleri görmək adama qəribə gəldirdi.

Hələlik bura yol reisinin qərargahı üçün en elverişli yer idi. Yol irəlilədikcə məskənimizi də dəyişə bilərdik. Adıldən əvvəlki rois isə rayon mərkəzində qalırmış.

Hər ikimiz paltarımızı dəyişəndən sonra mehraba, sabun götürüb çaylağa endik. Qollarımızı, boyun-boğazımızı serin, şəffaf dağ suyu ilə yuyub quruladıq. Heç birimiz yorulmamışdıq. İkimiz də gənc, gözel və təravətli idik. İkimiz də özümüzü bu yerlərin köhnə sakınları kimi hiss edirdik. Ele bil ki, burada, bu almaz kimi saf dağ havasında doğulmuşduq. Ele bil ki, bu uçurumlu sərt qayalarla, onların üzerinde qırılan qarağat kolları ilə əkiz yaranmışdıq. Ele bil ki, biz bu coşğun təbiətin bir parçası, bir hissəsi idik.

– Adil, çay istəyirsənmi? – deye soruşurdum.

Öz səsimin ahəngindən, mehribanlığından derin bir məmənuniyyət, zövq duydum. Mənə elə gəldi ki, heç bir zaman onu özümə bu qədər yaxın, bu qədər doğma hiss eleməmişəm. Və elə bu andaca buldozerçinin bayaqkı xuliqansayağı hərəkətini, mənə baxıb istehza ilə, qayğısızlıqla gülümseyən gözlərini xatırlayıb əsəbileşdim. Sonra eyni mehribanlıqla sualımı təkrar etdim:

– Adil, çay qoyummu?

O, nəzərlərini bir az aralıdakı tikinti materialından çəkərək:

– Pis olmazdı, – dedi.

Mən neft pilətəsini çölə çıxarıb yandırdım. Balaca nikel çaydanı doldurub üstünə qoydum. Stolun üzərinə ağ süfrə saldım. Şəkərcörəyi, konfet qoydum. Sonra körpüşalanları da çay içməyə dəvət elədik.

Əvvəl ortaböylü, qara-şirin bir oğlan olan Soltanla enlikürək, iri, qaraqaş, qarabığ Kərəmxan geldilər. Sonra ağır addımlarla buldozerçi Qəribcan gəldi. Məni əsəbileşdirən o laübəli təbəssüm yenə də üzündəydi. Mən ciddi görkemlə onun qabağına çay qoydum, sonra:

– Sizin adlarınız bir-birinə nə yaxşı yaraşır, – deye Soltana müraciətlə gülümşədim.

– Bunun əsl adı Qəribdir, – deye Soltan buldozerçiye işarə elədi, – burada Qəribcan eləmişik.

Lakin buldozerçiye tərəf baxmadım. Adil nəzakətlə gülümseyərək:

– Qərib yoldaş bu rayondandır? – deye soruşdu və onun üç nəfərənən yalnız buldozerçinin haralı olması ilə maraqlanması mənə qəribə göründü. Həm də düşündüm ki: "Nə üçün Qəribcan yox, Qərib?!"

– Bəli, – deye Soltan cavab verdi, – üçümüz də bu rayonanıq, ancaq kəndlərimiz ayrıdır. Qəribcan ordudan təzə buraxılıb.

– Eləmi? – Adil buldozerçiye baxdı. – Hansı hissədəydiniz?

— Tank qoşunları hissəsində, — deyə buldozerçi cavab verdi. Mənə elə gəldi ki, ömrümdə bu cür səs eşitməmişəm... Qeyri-adi bir hərəkətə başımı dönderib ona baxdim. Bu dəfə o gülümsemirdi.

Adil yene soruşdu:

- Sıravi idiniz?
- Kiçik leytenant idim.
- Cox gözəl... Çayınızı soyutmayın.

Mən onların stekanlarını yenidən doldurdum. "Qəribcan..." Mən heç belə ad eşitməmişəm. Yalnız çox sonralar... indi bu sotirləri yazarkən, yadına düşdü ki, mən o vaxtancın heç "Kərəmxan" adına da rast gəlməmişəm.

Adil yolda işlərin necə getdiyini soruşdu:

— Hamısı materialın vaxtında verilməsindən asılıdır, — deyə Soltan cavab verdi, — işçilər əllərindən gələni eləyirlər.

Sonra o, keçmiş yol rəisini təriflədi:

— Od-alov idi. Elə bil, quş kimi ağacda yatırıldı. Onda gördük ki, bu "QAZ-69"da (Soltan biz gələn maşına işarə elədi) böyürdən çıxdı.

— Destgahlı adam idi, — deyə Kərəmxan əlavə etdi, — hər ay maaşının yarısını Qəribcanca uduzub gedirdi.

— Nece? Beyəm, qumar oynayırdınız? — Adil, elə bil ki, qorxdu.

— Bilirsizimi, — deyə Soltan izah elədi, — həmişə maşında özü ilə bir tir tüfəngi gəzdirirdi... hər bura gələndə Qəribcanla bəhsə girib, mərcələ nişan atırdılar...

— Ne bilim, bir dəfə ipək köynəkdən, — Kərəmxan Soltanın sözünü kesdi, — bir dəfə on paçka "Kazbek"den.. Bir dəfə konyakdan... hamisini da Qəribcan aparırdı, naçalnik də dilxor olub gedirdi... Deyirdin, tay bir də elinə tüfəng almaz. Ancaq bir neçə gündən sonra görürdün, budur, uduzduğu şeyləri də alıb, bir qutu gülə ilə gəldi.

— Demək, belə "od-alov imiş"... — deyib Adil Soltanın bayaqqı sözlərinə işaret ilə gülümşədi.

— İşləməyinə söz yox idi, — Soltan cavab verdi, — dediyini eləmeli idi. Bu günün işini sabaha qoymazdı.

— Əhli-hal oğlan idi, — Kərəmxan təəssüflə başını tərpətdi, — deyirdim, "yoldaş naçalnik, bir dəfə də menimlə, bu Soltanla nişan atsana..." "Yox, — deyirdi, — gərek bu Qəribin dərsini verim, sonra... Meni bərk yandırıb".

— Nə yaman məzəli rəis imiş, — deyə mən gülümseyərək, birinci dəfə Qəribcanın gözlərinə baxdım.

— Yaman da rəis imiş, — körpüsalanlar gedəndən sonra Adil nara-zılıqla dedi, — gənclərin tərbiyəsini elə belə rehberlər korlayırlar. (Körpüsalanlar, doğrudan da, çox gönc idilər. İyirmi üç-iyirmi dörd yaşları ancaq olardı.)

— Nə üçün ki?

— Bilirsənmi, Seriyyə, rəis, idarə başçısı her bir hərəkəti ilə, hətta, danışığının təbəssümü ilə də öz işçilərinə nümunə olmalıdır. Bir də ki... bir də ki, rəis rəisdir, fəhlə də fəhlə. Aradakı pərdəni götürdün, heç nə. Rəis öz işçisi ilə konyakdan mərc gəlib, gülə atanda, orada nə intizam olacaq, işçinin yanında rəisin nə hörməti olacaq?

Bunlar hamısı ağıllı sözler idi və bu ağıllı sözleri mənim rəis olan ərim deyirdi. Lakin qəribedir, bəzən ağıllı hesab elədiyimiz sözler biz gənclərin yadında yaxşı qalmır. Ürəyimizdə ehtiras alovlandırırmı. Əksinə, bizzət anlaşılmaz, soyuq bir hissə çevrilir və biz onları tezliklə, elə həmin dəqiqliq unudurraq. İndi də belə idi. Mən ərimin sözlerini təsdiq etdiyim halda, buldozerçinin keçmiş rəisi necə məğlub etdiyini, onun (rəisin) hər dəfə mərci uduzaraq, necə özündən çıxdığını gözümün qabağına gətirib gülümşəyirdim. Mən orada olmaq, o məzəli reisi görmək istərdim.

— Niya gülürsən? — Adil ciddi ifadə ilə soruşdu.

— Heç... keçmiş rəisin yüngüllüyüne.

Mən, birinci dəfə olaraq, öz duyğularımı ərimdən, mənim ağıllı ve işgüzar ərimdən gizləyirdim.

Doğrudan da gülmelidir, — deyə o qalxbıb körpüsalanların yanına getdi.

... Meşəli dağların ardındakı o varlı sovxoza çəkilən yolda qızığın iş gedirdi. Mən körpüsalanlarla birlikdə həm vəzifəmə yerinə yetirir, həm də özümüz üçün yemək-icmək hazırlayırdım. Adil isə, "QAZ-69"da hər gün iş sahələrini gəzir, göstəriş verir, lazımlı materialları daşıtdırırdı. O, qonşu rayonla əlaqəyə girib, yolun üstünlə iki yeni ekskavator gotirtmişdi. Havalalar yaxşı keçdiyindən, biz tələsir, payız yağışları başlayana qədər ağır işləri görüb qurtarmağa can atırdıq. İki dəfə, hərəsində də dörd fəhlə bizi köməyə goldı. Lakin sonra daha kömək istəmədi. Bizdən bir qədər yuxarıda, Dəvəboyu deyilən dağın etəyindəki iki selab üzərində də kiçik körpülər salınmasına başlan-

mışdı. Həftədə üç-dörd dəfə səhər tezdən mən "QAZ-69" a eyleşib, azuqə almaq üçün rayon mərkəzinə gedərdim. Bu zaman Soltan da mənə pul verib:

— Seriyyə xanım, — deyərdi, — bizim üçün də ayımdan-oyundan alm.

— Məsələn, nə cür ayın-oyun? — deyə mən də zarafatıyanə soruşardım.

— Nə bilim, etdən, yumurtadan...

— Aydındır, — deye maşını işə salıb tərpənirdim...

Əvvəller özümüzlə yanaşı, onlar üçün də xörək asardım. Sonra bunun Adilə xoş gəlmədiyini hiss edib, vaz keçdim. Lakin, bununla bərabər, onun bu hərəkəti mənə yaxşı təsir bağışlamırdı. Məsələn, mən özümüz üçün kotlet hazırlarkən, qonşumuz körpüsalanların nahara bir şey bişirmədiklərini görüb vicdan əzabı çəkirdim. Sizdən nə gizlədim, hərden Adil evde olmayanda, onların çadırına gedir, könül-ləri nə istədiyini soruşur və cəld bişirib qayıdirdim. Bir gün də onların çadırına gedəndə buldozerçinin qapıda oturub üst köynəyinin yaxasına düymə tikdiyini gördüm. Mən onun bütün diqqətini toplamasına baxma-yaraq, iynəni nece bacarıqsız işlətdiyinə gülümsəyərək:

— Verin mən tikim, — dedim.

O bunu gözləyirmiş kimi, darixmiş halda ayağa qalxaraq, köynəyi mənə uzatdı:

— Bu hazır paltarları elə başdansovma tikirlər ki, əyninə geyən kimi düymələri qırılıb töküür.

Mən qopmuş düyməni tikib qurtarandan sonra o birilərini də bərkitdim:

— Deyəsən, köynəyi özünüz yumusunuz?..

— Bəli, özüm yumuşam. Bu həftə macal tapıb kəndə gedə bilmədik.

Mən ayağa qalxdım:

— Bu saat ütüləyib getirərəm.

— Lazım deyil. Nə zəhmət çökirsiniz ki...

— Bir zəhməti yoxdur.

Mən ütünü qızdırıb buldozerçinin köynəyini ütüləyirdim. Her dəfə elim köynəyə toxunarkən özündə qəribə bir duyu hiss edirdim. Elə diqqətlə, elə həvəslə ütüləyirdim ki, elə bil, hamı onun köynəyinə baxıb mono aforin deyəcəkdi. Onun həmişə yaxasının yuxarıdakı düymə-lərini açıq qoymuşunu bilirdim. Ona görə də köynəyin yaxaltığını buna uyğun tərzdə ütülədim ki, əyində qəşəng dursun. Mən köynəyin enli

küreyinə baxıb özündə anlaşılmaz bir fəreh duyurdum. Mən köyneyn üzərində incə bir qırışın da qalmamasına səy edirdim. Birdən "QAZ-69" siqnal verərək sürətlə gəlib qapıda dayandı. Mən tələsmədən köyneyi səliqə ilə qatladım. Və elə bu zaman Adil çadırı girdi.

— Bu kimindir, Seriyyə?

— Buldozerçinin.

— Buldozerçinin köynəyini niyə sən yuyursan?

— Yumamışam, ütüləmişəm. Bir də... bir də, düyməsi qırılmışdı, tikmişəm...

— Axı, nə münasibətlə...

— Heç... elə-bələ.

O, daha bir söz demədən sabun və dəsmal götürüb çadırdan çıxdı. Mən onun necə tez-tez addımladığını arxadan baxaraq, buldozerçinin köynəyini aparıb çadırlarında özünə verdim. Sonra eyni sakit addımlarla geri qayıdır, çadırın qabağına sərin kölgə düşdüyündən, stolu bayırca çıxararaq, üstünə salat, göy-göyərti, çəngəl-bıçaq qoymur. Sonra təzə mal etindən bişirdiyim xörəyi və qızartmanı boşqablara çəkib gətirdim. Bakıdan aldığım balaca qrafını soyuq su ilə doldurdum. İşdən qayıdarken dağın döşündən dərdiyim çiçəkləri də stekanda stolun üstüne qoymuşdum. Adil yuyunub qurulandıqdan sonra ikimiz də üzbüüz eyleşib nahar elədik. Stolun üstündə hər şey təmiz və təravətli idi, dağdan sərin və etirli meh əsirdi. Bir qədər aralıdan, meşə ağacları arasındakı körpüsalanların deyib-gülmələri eşidilirdi. Birdən Kərəmxan:

Uca barıdan aşaram mən,  
Yarına kəniz qoşaram mən,  
O qızı mənə versələr,  
Hacının qızını boşaram mən...

sözlerile başlayan qədim və məzəli bir mahni oxudu. Oğlanlardan hansı isə bərkdən çirtiq vururdu. Kərəmxan çirtığa uyğun tərzdə təkrar edirdi:

O qızı mənə versələr,  
Hacının qızını boşaram mən...

Mən qeyri-iradı gülümseyərək:

– Adil, – dedim, – nə olub, niyə qanın qaradır?

– Heç bir şey olmayıb... Sən də nahaq yere hər axmaq sözə gülürsən...

Men birinci dəfə idi ki, Adilden belə sərt sözlər eşidirdim. Birinci dəfə idi ki, o, qızarıb-bozararaq, özünü saxlaya bilməyib mənə belə sözlər deyirdi. Nə olar, belkə mən, doğrudan da, yüngüllük elemişdim. Belkə, doğrudan da, gülmek lazımlı deyildi. Bu körpüsalanlar da qəribə adamlardır! Belə sözləri haradan tapıb oxuyurlar? Nəcə yəni “o qızı mənə versələr, hacinin qızını boşaram?” Üreyimdə Adilə deyirdim: “Məni bağışla, ezzizim, senin məni tonqid eleməyə haqqın var... Axi, biz heyat yoldaşıyıq. Lakin, əgər, bir də o buldozerçinin, ya da məsələn, Kərəmxanın köynəyinə ütü çəkmək lazımlı gəlsə, mən bunu edəcəyəm. Sen də mənim bu cür hərəkətlərimə addı etməlisən. Başqa sayaq mümkün deyil...”

– Dur bir az uzan, Adil, yeqin ki, yorğunsan. Mən də stolu yığışdırıb körpüsalanların yanına gedəcəyəm.

– Körpüsalanların yanında nə var? İş vaxtı qurtarıb ki? – deyə o, üzümə baxmadan yavaş səsle soruşdu.

– Elə-bele, adam darixir...

– Darixırsan, götür kitabdan-zaddan oxu.

– Kitab oxumaq istəmirməm.

O bir söz demədən qalxıb çadırı girdi. Mən də qab-qacağı təmizleyib yerbəyer elədim. Çaydanı doldurub pilətənin üstünə qoydum. Adil nahardan sonra iki saat dincəlib çay içəcəkdi. Bu, onun addıti idi.

Mən əl-üzümü yuyub qurulandıqdan sonra balaca stolun üstündəki güzgünlük qabağında dayanaraq, saçlarımı etir səpdim.

Adil arxası üstə çarpayıda uzanıb qəzet oxuyurdu.

Məni əhatə edən və hələ çiçəyini tökməmiş meşələrdən, bir az aralıda şırdıyan büssür kimi şəffaf dağ suyundan tutmuş, üzərində daim ağ bir qartal hərlənen uçuruma, ondan o yana görünən yaşıl dağlar qəder hər şey gözəl idi. Mən də gözəl və təravətli olmaq istəyirdim. Mən təbiətin bu coşğun ahəngindən, bu gözəllik təntənəsindən kənarda qalmaq istəmirdim. Mənim “sirrim” bundan ibaret idi.

Adil qəzeti üzündən kənar edərək açıqla soruşdu:

– Körpüsalanlar konsert verirlər?

– Yox, Adil, konsert vermirlər, tennis oynayırlar. Dünən o buldozerçi iki dəfə məni aparıb, gərək ondan qisasımı alıb. Sən də uzan dincəl. Bir azdan çay dəmələyəcəyəm.

O bir söz deməyərək yene də qəzətə baxdı.

– Hələlik, Adilcan!

Cadırın qapısında Soltanla Kərəmxan tennis oynayırdılar. Buldozerçi isə, yosunu bir daşın üstündə oturub, biçaqla el çubuğu qayırırdı, məni görərkən üçü də gülümşədi. Buldozerçi cəld qalxıb, içəridən kətil gətirdi.

– Səriyyə xanım, gəl dostunun halını xəbər al, – deyə Kərəmxan, qızarıb pörtmüs Soltana işare elədi. (Tanişlığımızın, ləp ikinci günündən Kərəmxan da, Soltan da mənə “sən” deyə xıtab edirdilər. Yalnız buldozerçi “siz” deyirdi.) – Hələ iki dəfə birtəhər olub.

– Cücəni payızda sayarlar, – deyə Soltan gözünü oyundan çekməyərək cavab verdi.

– Baxma, söz son gülenindir...

Bu dəfə, doğrudan da, Soltan qalıb gəldi və hesab dörd ilə iki oldu. Kərəmxan alınının tərini silə-silə zarafatında davam edirdi:

– Bu iki xalı elə-bele qəsdən uduzdum, dedim, Səriyyə xanımın yanında port olmayasan...

Mən nazik parusin jaketimi çıxarıb kənara, otların üzərinə tullayıb, raketkanı götürürdüm və buldozerçiye:

– Durun, – dedim.

O, ayağa qalxaraq mənim jaketimi yerdən götürüb yandakı palıd ağacının budığına keçirdi. Sonra üzümə baxmadan:

– Başlayın! – dedi.

Kərəmxan oyunu diqqətlə izleyərək:

– Qəribcan, – deyirdi, – özünü gözlə, Səriyyə xanım bu dəfə yaman girişib...

Doğrudan da, mən yaman girişmişdim. Hətta, gecə yerimin içinde xeyli oyaq qalaraq, dünən buraxdığını sehvleri bütün aydınlığı ilə xəyalımdan keçirir və yanıb-tökülürdüm. Axi, mən texnikumda ən yaxşı tennisçilərdən biri sayılırdim. İndi neçə dəfədir ki, bu buldozerçi dalbadal məni möğlüb edir. Mən Soltanla Kərəmxana asanlıqla qalıb gəldiyim halda, ona uduzurdum. Halbuki onlar təkbətəkdə buldozerçini dəfələrlə möğlüb etmişdilər.

Bu gün həmişəkindən yüngül geyinmişdim. Ayaqlarında məs, əynimdə qolları ciyinmə qədər açıq nazik və qısa don var idi. Mən oyuna o qədər ehtirasla girişmişdim ki, bəzən özümü unudaraq:

– Yox, düz deyil, düz deyil, – deyə uşaq kimi qışqır, cığallıq edirdim.

Soltan mənim tərəfimi saxlayırdı, Kərəmxan isə buldozerçinin. Bir dəfə buldozerçi ilə mübahisə elədiyimiz vaxt Kərəmxan onun sözünü təsdiq etdikdə, mən hirslenib özümdən çıxaraq az qala raketka ilə onu vurmaq istədim. Kərəmxan kənarə sığrayıb bərkədən güldü:

— Aya, sen ölmüşəsen, bu Səriyyə xanımdan qorxmaq lazımdır.

Buldozerçi isə, nə dinir, nə de gülümşəyirdi. Üzündə elə bir ifadə vardı ki, elə bil, oyunu aparacağına qətiyyən şübhəsi yox idi. Bu da məni her şeydən çox yandırırdı. Bu dəqiqələrdə mən onu məglub etsədim, üreyimdən tikan çıxardı. Mənim özümə və ona acığım tuturdu. Onun üzündəki o qəribə ifadə və əlinin arxayın, sərbəst hərəkəti diqqətimin bir hissəsini oyundan yayındırırdı. Bəzi anlarda tennisdən ziyan öz hissərimin anlaşılmaz gərginliyinə uyurdum. Oyunda onu aldatmaq əvəzinə özüm aldanırdım. Belə hallarda o, xəifcə gülümşəyir və sərrast zərba endirirdi.

Bütün cidd-cəhdimə baxmayaraq, mən yənə də dünənki kimi məglub oldum. Heç olmazsa, bir oyun da apara bilmədim. Saçlarımı düzəldərək, əlim çatmadığı üçün:

— Jaketi alıb mənə verin, — deyə acıqla buldozerçiye müraciət etdim.

O, eyni sakit, sərbəst hərəkətə jaketi budaqdan götürüb, geyməyim üçün iki eli ilə tutdu, mən də bu xidməti kibrli bir təşəxxüsə qəbul edib, ona təşəkkür etmədim.

— Bəs turu davam etdirmeyək? — deyə Soltan məndən soruşdu.

— Bu günlük bəsdir, — dedim.

Daha oynamaya marağım qalmamışdı.

Kərəmxan içəridən bir boşqab təzə gilas gətirdi:

— İndi ki, oynamırsınız, gəlin novbar eləyin.

Mən yerdə otların üstündə oturub, onlarla birlikdə gilas yeyir və ağızımı büzüb çeyirdəyini uzağa üfürürdüm. Buldozerçi isə, yənə də çubuğa naxış vururdu. Birdən o mənə baxaraq gülümşədi.

— Hə, nə var, — dedim, — yoxsa öyüñürsünüz?

— Yox, — dedi, — sizin gilasın çeyirdəyini elə tullamağınız uşaqlıq günlərimi yadına saldı. Bəhsə girib ağızımızı su ilə doldurardıq ki, görək kim uzağa atacaq...

— Demək istəyirsiniz mən də indi uşaqlıq dövrü keçirirəm?

— Yox, elə deməz, — Kərəmxan dostunun əvəzinə cavab verdi.

Buldozerçi gözləri əlindəki işində olduğu halda:

— Beyəm uşaqlıq pisdir? — dedi, — indi uşaqlığımı mənə qaytarsayırlar...  
— Nə edərdiniz? — deyə maraqla soruşdum.

Lakin o, qaşlarını çatıb cavab vermedi. Birdən-birə bütün acığım soyudu. Meh əsib onun yumşaq, sarı saçlarını herdən tərpədir və bu zaman o mənə haradansa, uzaq, çox uzaq yerdən gəlmış naməlum bir adam kimi görünürdü. “Nə üçün mən Kərəmxan və ya Soltanla olduğu kimi ona da “sən” deyə xıtab eləmیرəm. Nə üçün Adil də, mən də onu yoldaşlarından ayıriraq?.. Açıq olmasa da, ürəyimizdə ayıriraq...”

Elə bu zaman üçtonluq böyük yük maşını körpünün altına qoyulacaq boruları gətirdi. Dördümüz də qalxıb maşının qabağına yeridik. Oğlanlar köməkləşib, boruları maşından endirdilər.

Soltan, şoferə düşüb dincəlməyi təklif etdi. Lakin o:

— Yox, gecdir, gərək tez qayıdam. Şəhər tezdən sizin üçün sement gətirəcəyəm, — deyib maşını döndərdi.

Sərin axşam kölgəsində, çiçəkli otların içinde yanaşı qoyulmuş üç paslı boru mənə üç təzə qonaq kimi qəribə bir təsir bağışlayırdı. Elə bil ki, onlar bu saat dil açıb biza bir xəber verəcəkdilər. Elə bil ki, onlarla bizim aramızda bir ünsiyyət, bir yaxınlıq vardi. Bu qara çuqun borular ter otlar içinde sanki sevinirdi. Sanki onlar gülümşəyir və piçildəşirdi.

“Göresən, uşaqlığı geri qayıtsayıdı, bu buldozerçi nə edərdi? Ax, lap yadımdan çıxıb ki, Adilin duran vaxtıdır. Gecikmişəm...”

— Sağ olun, uşaqlar, mən qaçdım!

... Adil bayırda oturub, ucu həmişə səliqə ilə yonulmuş karandaşla dəftərcəsinə nə isə yazıb-pozurdu.

— Adil, çoxdan durmusan?

— Bir az olar...

— Bu saat çay dəmleyim. Bilirsənmi, borular gəldi...

— Gördüm.

— Adil, maraqlıdır, elə deyilmə?

— Nə maraqlıdır?

— Bu meşələrin, otların, çiçəklerin arasında çuqun borular görmək adama birtəhər gelir...

— Neçə yəni, birtəhər gelir?

— Heç özüm də bilmirəm. Ancaq buldozerçi yənə də məni apardı.

— Doğrudanmı?

– Lap yanib-töküldüm, bu gün onu elə meğlub etmək istəyirdim ki... Sənin üçün mürəbbə de gətirimmə?

– Gətir...

Mən balaca rozetkanı şəhərdən gətirdiyim gilənar mürəbbəsi ilə doldurub, stolun üstüne qoydum. Sonra çaylarını tökerək (mən rəngli çayın əsəbləri sakit etdiyini bildiyim üçün Adilin çayını tünd elədim):

– Adil, – dedim, – bu gün elə işləmişik ki, belə getsə, körpünü lap tez salacağıq.

Bir qədər susaraq əlavə etdim:

– Demək, bunu qurtarandan sonra yuxarıda, Qızılqayanın altındaki körpünü başlayırıq?

O, çayından bir qurtum alaraq, başı ilə təsdiq etdi.

– Bu yol, bu körpülər bizdən yadigar qalacaq. Kim bilir, bu yol ilə dağların o tərəfindəki o varlı fermalara nə qədər adam, maşın gəlib gedəcək! Elə deyilmi, Adil?

– Elədir...

– Biz hələ cavaniq, hələ əsl işe yenice başlayırıq. Eh, hələ nə qədər bu cür yollar, körpülər salacağıq... Bilirsənmi, bu Soltangil çox yaxşı oğlanlardır. O buldozerçi ki, var, qiyabiçıdır, politexnik institutunun mexanika fakültəsində oxuyur. Mühəndis olacaq...

– Nə bildin, özü dedi?

– Yox, yoldaşları dedilər. Dünən işdən sonra gördüm fizika öyrənir. Adil, mən də qiyabi oxuyaram. Bu daha yaxşıdır, elə deyilmi?

\* – Madam ki, sən istəyirsən, demək elədir. Ancaq o buldozerçi çox yaraşıqlı oğlandır... Bezən dayananda ele bilirsən dahi bir rəssam tərəfindən çəkilmiş portretdir.

O bu sözləri mənim üzümə baxmadan, çayına mürəbbə saldığı zaman dedi. Mən, heç ürəyim istəmədiyi halda, qalxıb özümə yenə çay tökdüm, sonra mən də ona baxmadan:

– Əvveller, – dedim, – mənə elə gəlirdi ki, o buldozerçi özündən bədgümandır.

– Nə barədə?

– Bilmirəm. Elə-bele. Ancaq bayaq hiss elədim ki, mənim düşün-düyüm kimi deyilmiş... Adil, sən orduda olmusan?

– Yox, olmamışam. Ancaq institutda hərbi dərs keçmişik. Nə üçün soruştursan ki?

– Heç, elə-bele. Bu kiçik leytenant rütbəsi neyə lazımdır? Ola bilməzdi ki, elə serjantdan sonra birbaşa leytenant rütbəsi gəleydi?

– Bu suala cavab verməkdə çətinlik çekirem. Mənce, ola bilerdi...

– Mənce də ola bilerdi. Axı, kiçik leytenantla leytenantın arasında nə böyük fərq varmış ki... Mən herbi nazir olsayıdım, bu barədə düşün-nərdim... Adil, mühərribə zamanı, məsalən, bir kiçik leytenant general rütbəsinə çata bilerdi?

– Çata bilerdi.

– Yox, Allah eləmesin mühərribə olsun... Mən mühərribəyə nifret edirəm. Ona görə yox ki, qorxuram. Ona görə ki, mühərribə sözünün özündə, nə isə, dəhşətli bir soyuqluq var, elə deyilmi, Adil?

– Elədir...

– Sabah körpü divarlarının bünövrəsini qoyacayıq. Mən istəyirəm bu yol tez çəkilib qurtarsın. “QAZ-69” a oturub birbaşa dağların arxa-sındakı o fermalara sürüm.

– Tək? – deye o gülümşədi.

– Yox, elbette, səninlə.

Mən indice nə demək istədiyimi yadına salmaq üçün bir neçə an susdum. Sonra:

– Hə, – deye sevincə davam etdim, – bilirsənmi, Adil, dağların dalındakı o fermalar bəzən mənə qəribə, əfsanəvi bir ələm kimi görünür. Mənə elə gəlir ki, orada heyat başqa cürdür...

– Yeni, nə cür?

– Yeni... yeni, daha sərbəst, daha xoşbəxt...

– Məger, biz burada sərbəst, xoşbəxt deyilik?

Mən susdum. Gözüm yol çəkdi.

– Əlbette, mənce, xoşbəxtik. Ancaq bil ki, orada, nə isə, daha fəreh-li bir şey göreceyik...

Adil mənə cavab vermeyərək uçuruma təref baxırdı... Günəş çoxdan batmışdı. Uçurumdan o yana dəniz kimi qaralan tək-tək işıq gəlirdi. Dərenin göz işlədikcə uzaq qurtaracağında güclə seçilən, dağın döşündə isə yüzlərlə başqa işıqlar yanmışdı və elə görünürdü ki, elə bil, havada neheng bir gəmi dayanıb. Sanki bu gəmi meçhul bir ələmdən gəlib, hara isə yenə də baş alıb gedəcəkdi. Hərden körpüsəalanların danışq və gülüşləri eşidilirdi. Körpüsəalanlar... demək biz, yeni, mən və onlar körpüsəalanlarıq. Ancaq bu buldozerçi iki gündür, dalbadal məni tennisde yaman aparrı. Demək, əgər, mühərribə olsayıdı,

bu kiçik leytenant buldozer əvəzinə tankda oturardı. Kim bilir, bəlkə də qəhrəman olardı. Yox, mən müharibəyə nifrət edirəm. "Mühabibə" sözü adamı üşüdür.

... Gecə çarpayıda arxası üstə uzanıb, gözlərimi qaranlıq çadırın qapısından görünən ulduzlarla dolu göye zilləmişdim. Elə bil, yanımızdan üzüaşığı süretlə axan balaca çay öz gümrah şırıltısı ilə hey təkrar edirdi: "Biz körpüsalanlarıq... Biz körpüsalanlarıq..."

... Səher tezden ikimiz də eyni vaxtda qalxdıq. Mehraba, sabun, diş fırçası götürüb suyun üstünə endik. Körpünün tikilişinə mane olmasın deyə, hələ biz gəlməmiş Soltangıl digər fahrlələrle birlikdə balaca çayı öz axarından başqa səmtə döndəmişdilər və bu yeni məcra o qədər də dərin olmadığından, su yayılaraq axındı. Saysız-hesabsız xırda rəngərəng daşlar bu şəffaf suyun içində muncuq kimi işildayırdı. Haradansa zərqnadlı böcəklər uçub gelmişdi. Günəş ucuруmdan o yana, ta uzaq dağlara qədər uzanan derəni parlaq işıqla doldurmuşdu. O ağ qartal yenə də ucuруmun üzerinde hərlənərək, aşağıları sakit və məğrur baxışlarla süzürdü. Dərənin dibindən orada-burada boz tüstü burumları qalxırdı. Yaxındakı ağacların yarpaqları arasında quşlar səs-küy salmışdilar. Biz yuyunub qayıtdıqda, Soltan, Kərəmxan və Qəribcanın rayona tərəf gedən yolda, əyinlərində qolsuz köynək, başıaçıq dayanıb yürürməyə hazırlaşdıqlarını gördük. Mən mehraba-sabunu tələsik Adilə verib körpüsalanların yanına yüyürdüm və onlarla yanaşı duraraq:

— Mən de ötüşürəm, — dedim.

Kərəmxan:

\* — Lap yaxşı, — dedi. — Ancaq şərtimiz budur ki, kim birinci çıxsa, dalda qalanların hərəsinə on beş lopuq vuracaq.

— Olsun! — dedim.

— Bax, yolun qıraqındakı o yemişan ağacına qədər qaçacağıq.

Kərəmxan bunu deyib komanda verdi:

— Hazır ol! Bir, iki, üç!

Mən təxminən yüz metr məsafəni necə qaçıǵımı bilmədən, ağaca çatıb, dərhal geri döndüm. Körpüsalanlar yalnız indi gəlib yetişdilər. Azı, on beş-iyirmi saniyə sonra...

— Sağ ol, vallah, — Kərəmxan tövşüyə-tövşüyə mənə baxdı.

— Hə, — dedim, — uzun söz nə lazım, sıraya durun, ovurdılarını hazırlayın.

Onların üçü də yanaşı durub ovurdılarını şırttdi. Soltanla Kərəmxana lopuq vurandan sonra buldozeriyə yaxınlaşıb:

— Boyunuz çox ucadır, bir az əyilin, — dedim.

O, uşaqla rəftar edirmiş kimi, gülümseyib başını aşağı əydi, üzünü mənə yaxın tutub ovurdılarını şırttdi. Bir bu üzünə, bir o üzünə elə vurdum ki, yazığın gözləri yaşırdı.

Soltan bərkdən gülerek:

— Vur, Səriyyə, — dedi, — tennisdəki heyfimizi al.

Lopuqları vurub qurtarandan sonra buldozerinin qızarmış üzünə baxdım:

— Hə, necədir, istəyirsiniz bir də qaçaq?

— Qaçaq, qaçaq! — deyə Soltan qışqırdı.

— Mənim işim deyil, — buldozerçi üzünü ovuşturdurdu.

— Amma ne vurdu, — deyə Soltan ona nəzər saldı.

Bu vaxt "QAZ-69" süretlə gəlib yanımızdan keçdi. Mən sükan arxasında oturmuş Adili görüb, çığrdım: "Bay, Adil niyə belə tez getdi?" Sonra dönüb tələsik çadırı gəldim. Adil çay içməmiş çıxıb getmişdi. Mən bir neçə saniyə hərəkətsiz dayanıb, onun stolun üstünə atılmış pencəyinə baxdım. Bu, dörd-beş ay bundan qabaq məhz mənim zövqümle tikilmiş idmançı formasında açıq rengli kostyumun pencəyi idi. Mən onun bu paltarını çox xoşlayırdım. Bu kostyumda o mənə daha yaxın və daha sadə görünürdü. Elə bil ki, bu kostyumu geyəndə, onun özünü ciddi və tox tutmaq cəhdini birdən-birə yox olub gedir, əvəzində mənim çoxdan tanıyb-xoşladığım, gülüb-zarafat elədiyim gənc oğlan zahir olurdu və mən həmin bu səmimi oğlanın ərim olmasından məmənun qalırdım.

İndi mən bunları düşünərək pencəyə baxarkən, birdən o mənə bütün bizi əhatə etləyən varlıqdan təcrid olunub sonsuz boşluqda dayanmış kimi görünürdü. Bu yaxınlarda Mars haqqında yazılan bir məqaledə oxumuşdum ki, əgər, Yer kürəsi daim sıfırdan aşağı filan temperaturda qalsayıdı, o zaman bütün dənizlərin, okeanların yuxarı hissəsi, üzərini toz basmış bərk bir maddeyə çevrilərdi. Mən ürəyimdə, nə isə, soyuq və dərixdirci bir şey hiss edib, gözümü Adilin pencəyindən çekdim. Sonra tamam qeyri-şüuri bir hərəkətlə irəlilədim, çaydanı götürüb özümə çay tökdüm. Eyni donuq hərəkətlə çörək kəsib üstüne yağ çekdim. Lakin birdən-birə heç iştaham olmadığını hiss etdim və çörəyi süfrəyə qoydum, Adilin pencəyini stolun üstündən götürüb, burada

meşə ağaclarından düzeltiyim asqıya keçirdim. Qeribədir, mən penceyi əlimə alanda, sanki o birdən-birə canlandı və elə bil, özü mənim əlimdən aralanıb asqıda bənd aldı. Bu gözəl yaylaq sabahında, yaşıl kol-koslarındakı qayalardan çıxaraq, günəşin brilyant şüalarını eks etdirib gümrah şırıltı ilə ucuruma tökülen suyun yaxınlığında, çadırın içindeki sükut dözülməz, ağır bir şeyə çevrildi. Mən heç nə düşünməməyə çalışaraq, cəld çadırdan çıxdım. Buldozerçi körpü salınan yerə gedirdi, üzünü təzə yumuşdu, saçları hələ yaş idi. Məni görərən gülümşədi.

Mən yuyunandan sonra saçlarımı yaxşı səliqəyə salmadığımı xatırlayaraq, tekrar dönüb çadıra girdim ve balaca stolun üstündəki güzgünen qabağında dayandım. Mənim sol yanağında usaqlıqdan ilyarasının yeri qalmışdı. Dünən biz tennis oynayanda iki-üç dəfə buldozerçinin nəzərlərini, ani olaraq, öz üzümdə hiss eləmişdim. O həmin bu ilyaranın yerinə baxırdı.

Təbiətin qeribə işləri var. Vaxtile məni çox incitmiş, əzab vermiş o yaranın yeri indi mənim üzümə, necə deyim, qeribə bir yaraşq verirdi və bunu başqa birinin duyub-hiss etməsi, gizli olaraq, mənim xoşuma gelirdi.

Mən özümü quş kimi yüngül və teravetli hiss edirdim. İşin üstünə getdim. Üç yoldaş buradaydı. Onlara yaxınlaşarkən Soltan bir kağızla avtomat qələmi uzadıb:

— Səriyyə, — dedi, — al qol çek.

Mən kağızı alıb orada yazılmış bu sözləri oxudum: "Biz dörd yoldaş — Soltan, Kərəmhan, Qeribcan və bir də mən Səriyyə 1959-cu il mayın otuzunda həmin bu körpünün bünövrəsini qoysuq".

Mən onların imzasının yanından qol çekib kağızı Soltana qaytardım. Sonra bünövrə yerini təkrar-təkrar nəzerdən keçirdim, hörüləcək divarların arasını təkrar ölçdüm. Hər şeyin layihədəki kimi olduğunu bir daha dürüst yoxlayandan sonra:

— İndi başlaya bilerik! — dedim. Mən fəvqələdə bir iş gören adamlar kimi ciddi və həyəcanlı idim.

Soltan kağızı şüşəyə salıb, ağızını tixacla möhkəm bağladı, sonra şüşəni bünövrəyə qoysuq.

— Əmr olunsun, iyirmi bir topdan yeddi yaylum ateşi açılsın! — deyə Kərəmhan körpünün divarını hörməyə başladı.

Buldozerçi ilə Soltan bir-bir ona daş verirdilər. Bu bünövrəyə kağız yazıb qoymaq məsələsi heç mənim ağlıma gəlmədiyindən, özümü birtəhər hiss edirdim. Elə bil ki, mən, ne isə, tamam yeni bir alemə daxil olmuşdum. Lakin bu "sirr" və bu "alem" nə idi, nədən ibarət idi — mənə məlum deyildi. Qeribədir, mən Soltanla, Kərəmhanla danışib güldüyüm halda, buldozerçiye tərəf baxmurdum. Yalnız bir anlığa mənim başımdan son dərəcə xoşagelməz bir fikir keçdi... Mənə elə gəldi ki, subay qızam və indicə həmin bu buldozerçiye əre getdim! Elə bil, o bünövrəyə qoysulan bizim nikah kağızımız idi. Mən əsəbi bir həyəcanla bu hissi özümdən qovaraq, başımı qaldırıb, cəsaretlə buldozerçiye baxdım və ona müraciətə:

— Heyf ki, — dedim, — Adil burada olmadı, yoxsa məktubda onun da adını yazardıq...

— Doğrudan da... — deyə buldozerçi ciddi ifadə ilə cavab verdi, — gərək naçalnik də olaydı.

Lakin onun sözləri məni təskin etmək əvəzinə daha da əsəbileşdirirdi. Onun üzündə həddindən artıq ağıllı ifadə var idi. Cavabı da həddindən artıq ləyaqətli və ciddi idi. Mən boş vedrəni qapıb, bir kənarda düzəldilmiş palçığın yanına yürüdüm və beli götürüb vedrəni doldurmağa başladım. Lakin buldozerçi yaxınlaşıb:

— Verin bura, — dedi, — sizin işiniz deyil.

— Yoxsa ki, siz göydən gəlmisiniz? — deyib, mən beli vermək istəmədim.

O, heç bir söz demədən zorla barmaqlarımı belin sapından qoparıb, onu məndən aldı...

Mən ona acıqlı bir nəzər salıb kənara çekildim. Ona demək üçün, onu da özüm kimi hirsləndirmək üçün acı bir söz axtarırdım. Lakin o sözü tapmadım. O, vedrəni doldurub apardı. Mən də ələcsiz halda onun ardınca getdim.

Kərəmhan daşları üst-üstə qoysaraq, mənə müraciətə:

— Sən, — dedi, — naçalnikin burada olmadığına görə darixma. Hələ o qədər körpüler salacaq ki...

"Lakin mən bir də bünövrəyə qoysulan kağızda adımlı yazılmasına icazə verməyecəyəm... Belə romantika nə mənə lazımdır, nə də Adile! Qoy bu buldozerçi ilə yoldaşları öz adalarını yazsınlar! Lakin mən... mən istəmirəm. Buldozerçi ilə birlikdə istəmirəm. Bu mənə pis gəlir. Nə üçün pis gəlir?" O zaman mən bu suala cavab verə bilməz-

dim. Men bu cavab haqqında heç düşünmürdüm də. Men yalnız ruhi bir gərginlik və iztirab hiss edirdim. Hətta, men bu iki daşın arasında Adilin de qarasına deyinirdim.

"Menim bu ərim nə qəribə adamdır! Çay içmədən, mənə heç bir söz demədən çıxıb gedir..."

Keremxan, Soltanın verdiyi guşə daşını alıb hörgüyə qoyaraq:

— Seriyyə xanım, — dedi, — geləcəkde bu Zoğallı köprüdən (köprü salınan yerde çoxlu meşə zoğalı olduğu üçün biz ona "Zoğallı köprü" adını qoymuşduq) gelib keçəndə bizi yada salarsan.

Soltan da dərindən nəfəs alaraq:

— Kim bilir, — dedi, — biz onda harada olacaqıq...

Buldozerçi isə mənə baxmadan:

— Seriyyə xanım elə o zaman da bizimlə olacaq, — dedi.

— Doğrudan? — deyə mən qəzəble ona baxdım.

— Doğrudan, — deyə o məni yandırıb-tökən bir arxayılqla cavab verdi.

Sonra bünövreyə işaret ilə əlavə etdi:

— Adımız bir kağızda yazılıb bünövreyə qoyuldu. Tay bizi bir-birimizden ayırmak olmaz.

Birdən ürəyime anlaşılmaz bir vahimə çökdü. Məne elə geldi ki, "biz" dedikdə, buldozerçi mehz ikimizi, yəni, özü ilə məni nəzərdə tutur və elə bil ki, onun bu sözlerində, nə isə, sehrlə bir qüvvə, bir hökm vardi. Sonra belə bir mövhumata qapıldıǵıma bərkədən gülərək:

— Amma yaman da çoxbilmisiniz, — deyə ona baxıb başımı buladım.

Ə isə, mənə ciddi və sürəkli bir nəzər salıb dinmedi. "Yoxsa, zarafat eləmir? Yoxsa, bu buldozerçi bizim heç zaman bir-birimizdən ayrılmayacağımıza, doğrudan da, emindir? Yox, mənim özünü belə əsrarəngiz göstərən adamdan xoşum gelmir (halbuki indiyə qədər mən belə bir adama rast gəlməmişdim). Bu Soltan, Keremxan neçə açıqürəkli, nece sade oğlanlardır! Amma bu buldozerçi! Özünü elə aparır ki, elə bil, cadugerdir. Tutaq ki, həyatda, doğrudan da, belə bir fəvqəladəlik mümkündür. Lakin onun məni tilsimə salmağa nə haqqı var? Qəribedir... Bu boş şeylər haradan mənim ağlıma gəlir?"

Mən soruştum:

— Usta Keremxan, sənəcə divarları ayın on ikisini qədər qurtara biləcəyik?

— İnşallah qurtararıq, — deyə Keremxan keçmiş qocaların dili ilə cavab verdi.

Onun səsindəki inam və arxayınlıq sanki məni o üzüntülü xeyallardan ayırb, təkrar öz adı vəziyyətimə qaytardı. Men işgūzar bir ifadə ile:

— Soltan, — dedim, — mənəcə, divarlar hörfülüb qurtaran kimi boruları qoyub, bərkide bilerik. Sonra da...

Bu vaxt dünənki üçtonluq maşın sıqnal verə-verə düşərgəyə yanaşdı.

Soltangil maşında gəlmış üç nəfər cavan fehlə ilə birlikdə sement çəlləyini və başqa tikinti materiallarını yerə boşaldılar. Sonra maşın hemin üç nəfər fehlə ilə birlikdə qayıdış getdi, men də istirahət saatı olduğu üçün (biz hər gün saat on ikidən birə qədər tənəffüs edirdik) çadıra getdim. Naharın yaxşı olmasına hər zamankindan daha artıq sey etdim. Adilin çaysız-çörəksiz çıxıb getməsi xoşuma gəlmirdi. Əlbəttə, əgər, men səhər oğlanlarla qaçışmasaydım, çadıra tez qayıtsaydım, Adil bele etməzdi. Lakin, əgər, sabah onlar yene ötüşmək fikrinə düşsələr, men mütləq o yarışda iştirak edəcəyəm.

Mənim plovum Adilin çox xoşuna gelerdi. Ona görə də, düyü arılayıb, turşuqovurmali plov bişirib dəmə qoyдум. Stolun üstüne tezə ağ süfrə saldım. Badımcan şorabası çıxarıb doğradım (Adil bu məzəni çox sevdiyi üçün Bakıdan bir balon gətirmişdim), nazik, ağ yuxadan bir neçəsini sulayıb süfrəyə qoyдум. Onu da deyim ki, bu yuxarı özüm bişirirdim. Keremxan mənə balaca bir sac getirmişdi. Özüm xəmir yoğurub kündəleyirdim. Sonra çadırın qapısında ocaq qalayıb sac asırdım. Bəzən Keremxan da yuxaları çevirməkdə mənə kömək edirdi, yəni, mən yuxarı oxlovla yayıb sacın üstünə qoyurdum, o da dəmir şışlə çevirirdi. Belə vaxtlarda buldozerçi də çadırlarının qabağındakı balaca dikdirdə oturub, dinməz-söyləməz, bize tamaşa edirdi. Sağ olsun anam, mənə hər şeyi öyrətməmişdi. Hər nə desəniz bişirə bilirdim. Stolun üstünü tamam düzəldəndən sonra təkrar işin üstünə qayıtdım. Qəsden heç nə yemedim. Mən istəyirdim ki, Adillə birlikdə iştaha ilə nahar edim.

Hələlik başqa işimiz olmadıqdan, üçümüz də hörgü işində Keremxana kömək etəyirdik. Körpünün divarı yüksəldikcə bizim həvəsimiz də artırdı. Keremxan:

— Biri kitab yazar, biri maşın çıxarır, — deyə hey danışırı, — biri, nə bilim, nə icad eləyir... Bu körpü də bizim esərimizdir. Elədir, yox?

— Elədir, — deyə Soltan təsdiq etdi. — Zarafat deyil, biz təzə bir dünya qururuq!

“Biz təzə bir dünya qururuq!” deyə mən ürəyimdə təkrar etdim və mənə elə gəldi ki, biz və bütün insanlar, o “təzə dünya”ya məhz bizim saldığımız bu körpüdən keçib gedəcəyik. Dağların o tayındakı varlı fermalar yənə də parlaq ulduzlarla dolu əfsanəvi bir aləm kimi qarşımıda canlandı. “Oraya gedən insanlar bu körpüdən keçəcəklər. Körpünün bünövrəsinə isə bizim adımız qoyulmuşdur. Bizim! Buldozerçinin və mənim! Nə üçün buldozerçi ilə mənim? Bəs Soltan?.. Bəs Kərəmxan? Biz iki yox, dörd yoldaş! Biz körpüşalanlarıq!..”

Bu sözlər qəlbimde gərgin duygular və məchəl intizar ifadə edən bir mahnının nəqarati kimi tekrar olunurdu.

— Uşaqlar, — Soltan ruh yüksəkliyi ilə sözünü davam edirdi, — biz bu Zoğallı körpünü qurtaranda yuxarı Qızılqaya meşələrinin qiyamət vaxtı olacaq.

— Nə cür? — deyə mən maraqla soruştum.

Bu dəfə Kərəmxan cavab verdi:

— Moruq yetişəcək, qarağatlar qızarış qaralacaq...

— Bundan başqa, — deyə Soltan əlavə etdi, — aşağılıarda, aranda isti düşəndə, Qızılqaya meşələri cənnətə dönür. Deyirsən, bəs, havaya etir səpmisən. Qızılqaya körpüsündən sonra Doli Alı keçidində işə başlarıq. Ordakı körpünü də salıb qurtarandan sonra daha sovxoza çatırıq. Təzə naçalnik de ki, belə başlayıb (naçalnik dedikdə onlar Adili nəzərdə tuturdular), yol lap tez çəkilib qurtaracaq. Ondan sonra buyura bilərsiniz.

— Hə, — deyə Kərəmxan şirin bir nağıl başlayırmış kimi davam etdi.

— Bir də görəcəksen böyründən qəşəng bir maşın keçdi. Səriyyə xanım oturub sükanın dalında, naçalnik də böyründə. Gedirler fermalar olan yaylağa...

Bayaqdan bəri kimsənin üzünə baxmadan sükut içinde Kərəmxana daş-palçıq verən buldozerçi gözünü hörgüdən çəkməyərək:

— Nə bilirsən, — dedi, — belə rulun dalında naçalnikin özü oturacaq.

— Yox, — Kərəmxan etiraz etdi, — bilirom ki, Səriyyə xanım rulu heç kime verməz. Elə döyüll, Səriyyə xanım?

— Elədir! — mən, buldozerçiye meydan oxuyurmuş kimi bir nəzə salaraq, qətiyyətlə cavab verdim. — Mən oturduğum maşının rulunu başqasına verməyi xoşlamıram.

— Naçalnik ki, başqası deyil, — buldozerçi yənə də gözləri hörgüdə olduğu halda gülümşədi.

Mən tutularaq bir neçə saniyə susdum. Sonra özümü topladım:

— Əlbette, başqası deyil, — deyə qürurla cavab verdim.

Yalnız bu zaman o, gözlərini hörgüdən çəkib mənə ciddi bir nəzer saldı. Etiraf edim ki, onun belə gözlənləməyən ani baxışları çox təsirli olurdu. Sanki mən qəlbimdə gizlənen hansı bir sırrı isə onun görüb-düydüğünü hiss edərək, dərhal müləyim və qorxaq bir vəziyyət alırdım. Bəlkə bu, mənə belə gəlirdi.

Soltan:

— Uşaqlar, — dedi, — işimiz bu cür getse, körpünü vaxtından, aži, on beş-iyirmi gün qabaq qurtaracaqıq. Siz nə fikirdəsiniz?

— Mən lap srağagündən o fikirdəyəm, — deyə Kərəmxan cavab verdi.

— Mən zarafat eləmirəm.

— Kim deyir ki, mən zarafat eləyirom...

— Yaxşı, siz nə deyirsiniz? — deyə Soltan buldozerçi ilə məndən soruşdu.

“Bu oğlan nə üçün məhz ikimizə birlikdə müraciət edir?” deyə mən, sanki diksindim və özümü onda qoymayaraq, dərhal Kərəmxan kimi zarafatyana cavab verdim:

— Mən srağagündən o fikirdəyəm.

— Elə isə, yaşasın körpüşalanlar!

Saat dördə az qalmış Adil işdən qayıtdı. “QAZ-69”u çadırın qapısında qoyaraq, düşüb bizim yanımıza gəldi. Onun kefi kök idi. Doğrusu, bu gün mən belə gözləmirdim...

— Hə, uşaqlar, işlər necə gedir?

— Pis deyil, yoldaş naçalnik, şikayətimiz yoxdur.

— Bu gün nazir özü mənə zəng eləmişdi... İşimizdən çox razı qaldığını bildirdi.

Mən buldozerçiye baxdım. Birinci dəfə biz bura gelərkən gördükümüz və məni əsəbiləşdirən o məğrur təbəssümü yənə də üzündə idi. Elə bil ki, o, buldozeri yənə də lap uçurumun kənarına qədər sürür və mənim qorxmağımdan lezzət alırdı...

— Yaxşı işleyenlərin haqqında danışdım. Sizin də adınızı dedim (o, Soltana müraciətə “sizin də” sözünü xüsuslu vurgu ilə dedi). Özüm də xahiş etdəm ki, redaksiyalardan biri ilə danışın, adam göndər-sinlər, gəlsin baxsın, ocerkdən-zaddan yazın...

Lakin Soltanın da, Kərəmxanın da üzü birdən-bire ciddi və soyuq ifadə aldı. Buldozerçi eyni təbəssümələ Adilə deyil, mənə baxırdı.

— Oçerk yazısalar da olar, yazmasalar da, — deye Soltan cavab verdi.

— Nə üçün? — Adil təəccübələ soruşdu. — Qabaqdan respublikanın böyük bayramı gəlir. Orden-zad məsəlesi olacaq.

Kimsə dinmədi. Araya dərin sükut çökmüdü. Ayrı vaxt dil qəfəsə qoymayan Kərəmxan da bir söz deməyərək, pərgar götürüb, hörgünün düz qalxıb-qalxmadığını tekrar yoxladı.

— Nazir dedi bəlkə özüm də gəldim...

— Gedək, Adil, yəqin ki, sən bərk acsan, səhər də heç nə yeməyib getmişən.

O, heç bir şey başa düşməyən adamlar kimi, oğlanlara və mənə baxdı. Sonra bir söz demədən mənimlə birlikdə dönüb çadırı getdi. Geyimini deyişdi. Yuyunub-qurulanaraq gəlib əyleşdi.

Körpüsalanlar nə isə danışıb bərkdən gülüşdülər. Mən bir boşqab plov çəkib Adilin qabağına qoydum.

— Özüne nə üçün çəkmirsən?..

— Özüm hełə acmamışam.

— Bəs, mən tek...

— Eybi yoxdur. Tək yeyəndə ne olar ki?

— Nazir bizdən çox razıdır...

Körpüsalanlar nə isə danışıb-gülüşürdülər...

— İşin başlangıcı üçün bu yaxşı əlamətdir, elə deyilmə?

— Elədir, Adil.

— Bilirsənmi, bizim nazir çox avtoritetli adamdır, — deye o, eyni ruh yüksəkliyi ilə davam edirdi. — Yuxarılarda bir sözü iki deyil...

Kərəmxan oxuyurdu:

Pəncərədən daş gelir,

Ay bəri bax, bəri bax.

Xumar gözdən yaş gelir,

Ay bəri bax, bəri bax...

Sonra üçü də birlikdə tekrar edirdi:

Ay bəri bax, bəri bax...

— Sən bunların üstündə möhkəm dur, — Adil körpüsalanlar tərefə işarə elədi.

— Nece yəni “üstündə möhkəm dur”?

— Yəni, qoyma vaxtlarını laqqırtı ilə keçirsinlər.

— Onlar, onsuz da, vaxtlarını laqqırtı ilə keçirmirlər. Dünəndən soyuq dovgə var, gətirimmi?

— Sağ ol, hələlik bəsdir.

O, naharını bitirib stulunu geri çekdi. Mən qalxıb süfrəni yiğisərdim. Onun üzünə baxmasam da, tutulduğunu, qayğılı görkəm aldığıni hiss edirdim. Mən qabları ehtiyatla götürmürdüm, bir-birine vurub ses salırdım. Bu dəqiqə bu qablardan mənim xoşuma ən çox geləni, məsələn, ince çinidən olan bu zərli salat qabı düşüb sinsayıdı, çox yaxşı olardı.

Kərəmxan isə oxuyurdu:

Pəncərədən daş gelir,

Ay bəri bax, bəri bax...

Adil nahardan sonra qəzet oxumaq istədi. Lakin tezliklə onu kənarataraq, qalxıb çadırı girdi və arxası üstə çapayıya uzanıb, sağ əlini gözünün üstünə qoydu.

Mən süfrəni yiğisərdib çaydanı pilitenin üstünə qoyandan sonra körpüsalanların yanına getmədim. Çadırda girmədim. Qapıda oturub gözümü uçurumdan o tərefdə görünən mənzərelərə dikdim. Dərə dəniz kimi dərin, geniş və mavi idi. Dəredən o yanda, uzaqlarda xərif duman altındaki meşəli dağlar bir xəyalə bənzeyirdi. Uçurumun üzərində hərlənən o cəsur qartal, yəqin ki, istədiyi vaxt bu ucsuz-bucaqsız derənin üstündən süzüb keçər və uzaq dağların zirvesinə qona bilerdi.

Mən ağlamaq istəyirdim. Mənim həyatım və bizim yere mixlənmiş bu brezent çadırımız son dərəcə durgun və cılız idi. Mən təbiətin bu əzəməti içinde ikən ondan uzaq və pərişan idim. Mən nə istəyirdim? Bilmirdim. Lakin mən bu deniz kimi dərin və mavi dəredən axıb gələn səssiz simfoniyani dinişdikcə, taleyimin həm de fərəhli olmadığını acı-acı hiss edirdim. Məne elə gəlirdi ki, kim tərefindənse təhqir olunmuşam, alçalmışam. Halbuki dünyada uçurumun üzərində hərلنən, sərt qayalar hakim nəzərləri ilə süzen bu ağ qartal kimi yaşamaq mümkündür! Kim deyir ki, mən acizəm? Kim deyir ki, mən koramal kimi güneylərdə sürünmək üçün yaranmışam?! Təbiətin bu təntənəsinə qovuşmaqdə kim mənə mane ola bilər? Nahaq yere bu Qəribcan buldozeri lap uçurumun kənarına sürməklə məni qorxutmaq istəyirdi. Mən duyğuların əsəretinə, köləliyinə nifrat edirəm!..

Mən bu mavi dərənin oxuduğu mahnıda əsl insan ləyaqətinin nehayətsiz və azad yüksəlişini hiss edirəm.

Yox, mən ağlamaq istemirəm!

... Mən çayı dəmələyib, təkrar işin üstünə getdim və bu dəfə onların məni necə soyuq qarşıladıqlarına, özlərini necə məğrur tutduqlarına təəccüb etmədim!.. Mən belə də gözləyirdim. Onlar həmin bu dəniz kimi dərin dərənin üstündən süzüb keçərək, gümüşü duman altındakı o dağlara çata bilən cəsur qartallar id! Mənim kimi onlar da duyuların köləliyinə nifrat edirdilər. Lakin onlar mənim kim olduğumu bilmirdilər. Bu dəqiqələrdə onlar məni özlərinə yad hesab edirdilər. Onlarla mənim aramdaşı sədd nədən ibarət idi və bu səddi necə vurub uçurtmaq olardı? Buldozerçi gör necə qaşqabaqlıdır! O bir dəfə də olsun mənə tərəf baxmir. O mənə nifrat edir.

– Bu gün tennis oynayıraqmı? – deyə nəvazişlə gülümseyərək ondan soruşdum. Və birdən-birə özümün qırx səkkiz kilo gələn çəlimsiz, yazılıq bir qız olduğunu hiss etdim (çox qəribədir, hələ də mənə elə gelirdi ki, qadın deyiləm, bakire bir qızam). Lakin bu duyğu yalnız bir an davam etdi.

– Bu gün mənim vaxtım yoxdur, – o mənə baxmadan təşəxxüsə cavab verdi:

– Doğrudan? – deyə başımı azca yana əyerek kinayə ilə sözü uzatdım.

– Yəni, sizin vaxtiniz o qədər qiymətlidir?

O mənə nifrat və qəzəb dolu uzun bir nəzər salaraq:

– Yox, – dedi, – elə birçə sizin ərinizin vaxtı qiymətlidir.

\* “Afərin buldozerçi!”

– Qərib! – Soltan ona açıqlandı.

Lakin buldozerçi sanki onu eşitməyerək:

– Bilirsinizmi, – deye mənə müraciətə sözünə davam etdi, – yaxşısı budur, siz ona deyin ki, öz nazirinin mərhemətindən az danışın. Biz nə onun, nə də nazirin “sağ ol” deməsi üçün işləmirik.

Mən kirpiklərimi qırpmadan düz onun gözlərinə baxırdım.

– Yaxşı! – deye Soltan təkrar məzəmmətle səsləndi, – sən də qəribə adamsan. Seriyyə xanımın nə günahı var?

Mən gözlərimi buldozercidən çəkməyərək, işgūzar bir məsələdən danışrammış kimi, sakit və arxayıñ ifadə ilə:

– Yaxşı, – dedim, – mən sizin sözlərinizi olduğu kimi Adile çatdıraram.

– Çatdırın, yoxsa...

– Qərib, daş ver! – deyə Kərəmxan onun sözünü kəsdi.

Mən axşamçağı Adılə oturub çay içdiyimiz zaman buldozerçinin sözlerini olduğu kimi ona söylədim. Sonra onun boşalmış stekanına yenidən çay tökərək:

– Hələlik, Adil, – deyib körpüsalanların yanına tennis oynamaya getdim.

Mən buldozerçinin sözlərinə qarşı Adilin nə deyəcəyini soruşmadım, çünki bunu soruşturmaq mənim üçün çox çətin idi. Bir də ki, buna ehtiyac yox idi.

... Soltanla Kərəmxan oynayırdılar. Buldozerçi isə, əllərini başının altına qoyaraq, arxası üstə uzanıb göyə baxırdı. Mən gələn kimi qalxıb oturdu. Lakin mənə deyil, uçuruma tərəf baxdı.

Kərəmxanla Soltan qurtaran kimi mən raketkanı aldım və buldozerçiyə amiranə:

– Durun, görek, – dedim.

Sonra düz onun gözlərinə baxıb əlavə etdim:

– Mən sizin sözlərinizi olduğu kimi rəisə söylədim.

– Cox sağ olun!

Onun kefi birdən-birə kökəldi və o çevik hərəkətlə qalxıb oynamaya başladı. Hiss edirdim ki, o indi mənim qalib gəlməyi məsələ, qəsdən səhv edir. Ona görə də, el saxlayıb, eyniilə bayaq körpünün üstündə onun söylədiyi sərt ifadə ilə:

– Bilirsinizmi, – dedim, – mən kimsənin mərhemətinə möhtac deyiləm. Xahiş edirəm, nə qədər bacarırsınız, ciddi oynayın.

O mənə baxaraq:

– Doğrudur, – dedi və yene də məni apardı.

Sonra biz Soltanla Kərəmxanın yanında, göy ofaların üstündə əyləşib səhbət elədik. Soltan:

– Seriyyə xanım, – dedi, – siz Qəribcanın bayaqı sözlərindən inciməyin.

– Mən inciməmişəm.

– İnciməyiniz də lazımdır. Siz də bizim yoldaşımızsınız. Bu ballaca körpü bizi bir ailə kimi etmişdir. Əgər, bizim işimizdən nazirin, ya da rəisin xoşu gəlirsə, lap yaxşı. Ancaq gərek onlar elə düşünməsinler ki, biz özümüzü göze dürtmək üçün, kiminse “sağ ol!”unu qazanmaq üçün əlləşirik.

O, bir qədər susub yoldaşlarına baxdı. Kərəmxan da, buldozerçi də gözlərini yerə dikib onu dinleyirdilər.

Soltan qəddini düzəldib, tamışlığımızdan bəri birinci dəfə onda görüb-hiss etdiyim məğrur, ötkəm bir əda ilə:

– Biz, – dedi, – xalq üçün, ölkəmiz üçün işləyirik. Biz istəyirik ki, dağların o tərəfindəki fermalara gedən yol tez salınsın. Yəqin yoldaş rəis özü də bunu isteyir. İnsafən, işdən çox möhkəm yapışib.

– Əlbette! – deyə mən buldozeriyə baxdım. – Adilin işleməyinə nə söz ola bilər?

Soltan:

– Biz rəisi də, lap naziri də öz yoldaşımız hesab edirik, – dedi.

“Lakin biz istədiyimiz vaxt bu qorxulu uçurumun, dəniz kimi dərin ve ucsuz-bucaqsız olan bu mavi dərənin üzərindən süzüb keçərək, zirvəsində ulduzlar yanın o qəlibi dağlara qona bilərik” deyə mən qəlbimdə, xəyalimdə onun nitqini davam etdirirdim. “Biz xırda duyğuların cəbrine nifret edirik! Görəsen, Adil durub gedib? Adilə çay vermək lazımdır. Adil məni gözleyir.”

Birdən Kərəmxan başını qaldırıb:

– Yaşasın körpüsalanlar! – deyə nəşə ilə səsləndi.

– Sabah istirahət günüdür. Yəqin ki, evinizə gedəcəksiniz? – qüssə ilə soruşdum.

– Yox, – Soltan cavab verdi, – sabah ova gedəcəyik.

– Ova? – deyə sevinclə səsləndim. – Mən də gedəcəyəm...

– Sizin üçün çətin olar. Biz ayı ovuna gedəcəyik.

– Aymı neyleyirsiniz?

– Ətni satacağıq, dərisini də, püşk atacağıq, kimə düşsə, o götürəcək.

– Mən də gedəcəyəm.

– Qorxmursunuz?

– Yox, qorxmuram.

– Yaxşı, gedək.

– Ayının yerini bilirsınız?

– Bilirik.

– Şəhər nə vaxt çıxacaqsınız?

– Lap tezdən.

– Hələlik.

Mən qalxıb öz çadırımıza getdim.

... Adil yolun xəritəsini bayırda stolun üzərinə sərərək baxır ve başqa bir kağızda, nə isə, haqq-hesab edirdi. Mən çadırı gedib fənəri yandırdım, çarpayıların üstünü açdım. Adilin gecə yeməsi üçün balaca

kasada çaldığım qatığın necə uyuşduğunu yoxladım ve sərin olsun deyə qabı üstündən götürdüm. Paltarımı çıxarıb xalat geydim. Daha görülecek bir işim olmadığından çıxıb Adilə mane olmamaq üçün, ondan bir az aralı, kətilin üstündə oturdum. Hava qaraalmışdı. Çadırın ortasından asdıgımız fənər Adilin üzünü və qabağındakı kağızları işqalandırırı.

Qaranlıq meşədən ara-sıra yuvalarına gecikmiş quşların səsi eşidiirdi. Texnik olduğuma baxmayaraq, Adilin yazdığını, haqq-hesab elədiyi rəqəmlər mənə birdən-birə son dərəcə cansıxıcı göründü. Mənə elə gəldi ki, bizi əhatə etlən qaranlığın sonu yoxdur. Elə bil ki, min ildir biz bütün işqli və canlı aləmdən ayrı düşərək bu cür sükut edirik. Min ildir Adil bu quru rəqəmləri yazıb-pozur. Mən ellərimi qoynumda “çarpazlayıb” dərindən “ah” çəkdim (bu necə oldu bilmədim, çünki mənim “ah” çəkməkdən zəhləm gedərdi). Adil başını kağızların üzərində qaldırıb, işqdən qaranlığı – mənə baxdı və çox qəribə bir təbessümle:

– Nə olub, Səriyyə? – dedi.

Sonra mənim cavabımı gözləmədən yenə də haqq-hesabını davam etdirdi.

“Nə olacaq? Heç bir şey!” deyə mən ürəyimdə cavab verdim.

Doğrudan da, nə olmuşdu ki? Mən heç nə bilmirdim. Mənim nəzərlərim və xəyalım bizi əhatə etlən bu qatı qaranlıq içinde itib-gedirdi. Uzaqlarda, dərədən o yandakı dağların döşündə hava gəmisinin çıraqları kimi görünən işqlar isə mənim əsəblərimə toxunurdu. Qaranlıqda gizlenmiş çıçəklərin ətri mənə soyuq, dözülməz keder təlqin edirdi. Birdən hardansa bir daş qoparaq, qaranlıqda gurultu ilə qayalara dəyib uçurum aşağı yuvarlandı. Gurultu getdikcə uzaqlaşaraq, dərənin dibində boğuq bir uğultuya çevrildi.

Adil başını kağızın üstündən qaldırmayaraq:

– Yəqin, – dedi, – yuxarıda, haradansa əlikdən-zaddan keçdi.

Mən birdən-birə sanki canlanaraq fəvqələdə ruh yüksəkliyi ilə:

– Adil, – dedim, – sabah biz ayı ovuna gedəcəyik.

O işqdən qaranlığı – mənə baxaraq bir neçə saniyə dinmədi və sonra olduqca arxayı cavab verdi:

– Nə olar, gedin. Deyirlər, ayı ovu çox maraqlı olur.

Adil başını aşağı salıb yenə də işləri ilə məşğul oldu. Lakin biz insanlar anadan qəribə doğulmuşuq. Bizim kim olduğumuzu duyub-dərk edə bilmək üçün dünyaya bir yox, yüz minlərlə loğman gəlib-getməlidir.

Ərimin mənim körpüsalanlarla ayı ovuna getməyimə bu qədər asanlıqla, bu qədər arxayılqla razı olması məndə ona qarşı amansız bir acıq, bir qəzəb oydurdu.

Mən durub çadırı girərək soyundum. Əynimdə yalnız qolsuz ipək köynək qalanda, balaca güzgüdə öz əksimə baxdim. Üzümün, boy-buxunumun, bədənimin yaraşığından bu vaxta qədər hiss eləmədiyim bir memnuniyyət duydum. Özüme meftun nezerlərle baxdim. Sonra şiltaq, xudpesənd bir lezzətələ çarpayıma uzandım. Qapıdan dolan sərin meh üzümə toxunub saçlarımı tərpətdikcə, mən öz gözəlliyyimi daha derindən hiss edirdim. Hiss edirdim ki, mən özüm bu sükut edən kainatın, bu qaranlıq gecənin sevinci, səadətiyəm. Mən əsl və qüdrətli həyatın özüyəm! Mənsiz bu dünyada yaşamaq heç nəyə dəyməz. Körpüsalanların qıruru, çadırımızın böyründən axıb uçuruma tökülen suyun şiriltisi mənimlə tamamlanır, mənimlə həməhəng olur. Dünyanın bütün dahi şairləri məni tərennüm etmişlər.

Mən acıqlı halda belə düşünür, belə hiss edirdim. Lakin mənim bu xudpesənd bəxtiyarlığında nə isə çatmadı. Sanki yatağıma saysız-hesabsız balaca tikanlar dolmuşdu və hər dəfə o tərəf-bu tərəfə çevriləndə bu tikanlar bədənimə batır, məni zəhletökən bir ağrı ilə incidirdi.

Nehayət, Adil durub işığı söndürdü, soyunub yerine girdi və elə bil ki, çadırda qaranlığın hakim olması ilə, Adilin çarpayısının xəsifcə səslenməsi ilə bayaqdan beri məni göyün yeddinci qatına çıxaran səadətim də uçub getdi. Mən yenə də bu ucsuz-bucaqsız qaranlığın içində yalqız qaldım. Mən sabahkı ov barəsində düşünərək yuxuya getdim.

Səhər hava işıqlanar-ışıqlanmaz qalxbı ayağı büzməli şalvar və qısa corabla yüngül məs geydim, çayda əl-üzümü yuyub qayıtdığım zaman Adil də oyanmışdı. O, əllərini başının altında çarpezlayıb, çadırın qapısından görünən və hələ qaranlıq olan meşəyə baxırdı. Mən jaketimi geydim və balaca çamadanıma dörd adamlıq çörək, kotlet qoyaraq:

- Hələlik, Adil, – dedim, – termosda kakao var, kotlet də bişirmişəm.
- Termosu sən götürsən yaxşıdır, mən bu gün kakaosuz da ötüşərəm.
- Yox, hələlik, Adil!
- Hələlik, Səriyyə!

Onun, termosu mənim götürmeyimi təklif etməsi ürəyimi kövreltdi və mən ağlayacağımdan qorxaraq, tələsik çadırдан çıxdım.

Körpüsalanlar geyinib məni gözləyirdilər.

– Üçünüzü də tüfəngi var. Bəs mən?

Kərəmxan:

– Eybi yoxdur, – dedi, – men öz tüfəngimi sənə verərəm... Əger, ayıdan qorxmasan, galən dəfə sənə də bir qoşalülə alarıq.

Soltan qabağa düşdü:

– Getdik!

Biz, fermalara gedən qədim köç yolundan ayrıldıq, qerbe burulan cığırla meşəli dağa çıxıb o biri üzə aşdıq. Bura göz işlədikcə uzanan qalın meşə, sərt qayalı sıldırıım dağ idi. Adama elə gelirdi ki, bu yerlər ömründə insan üzü görməmişdir. Elə bil ki, bura heç kəsə məlum olmayan yeni bir aləm idi. Hava işıqlandıqca quşların ses-küyü də artırdı. Biz dar cığırla irolileyirdik. Soltan ilə Kərəmxan qabaqda, mən ortada, buldozerçi isə arxadan gelirdi. Hava sərin və etirli idi. Yolun o təref-bu tərefində şəhli otlar arasında tez-tez sarı-qırmızı çiçekler nezəre çarptı və onlar yarıqaranlıq içinde yuxulu kimi görünürdü.

Biz sarıcıçəklə örtülü yamacda çatanda günəş çıxdı. Meşə birdən-birdə min rəngə boyandı. Yamacdakı çiçeklər isə eynilə limon ətri verirdi. Dar cığır bu yamacı qalxbı o biri tərəfə aşındı. Lakin biz köndələninə irolileyib, yenə də qalın ağaçlığa girdik. Burada heç bir cığır, heç bir iz yox idi.

– Azmuriq ki? – deyə qabaqda gedənlərdən soruşdum.

– Azmariq. Ancaq sən yorulmamışan ki? – deyə Soltan dilləndi.

– Nə vaxt siz yorulsanız, bilin ki, mən də yorulmuşam. Yorulmasınız, demək, mən də yorulmamışam.

– Seriyyə bacı qız deyil, oğul qırğıdır! – Kərəmxan zarafat elədi.

– Yaxşı! Mənim tərifdən xoşum gəlmir. Yaxşısı budur sən vədinə əməl elə. Tüfəngi ver bəri!

– Hələ ayı olan yere çox qalıb, səni yorar.

– Yormaz.

– İndi ki, yormaz, onda al. Nə cür atıldıqını bilirsinmi?

– Doludur?

– Əlbette. Ancaq nə zaman atmaq lazımlı olduğunu bize Soltan işarə eləyəcək.

– Bildim.

Soltan geriyə dönərək:

– Buradan o yana, səssiz! – deyə əmr verdi. Soltanın xəberdarlığı məni qorxutmadı. Əksinə, özümüzdə heç bir zaman duymadığım bir cəsa-

rət hiss elədim. Mən ayını tez görmək, mənə aydın olmayan təhlükə ilə tez qarşılaşmaq isteyirdim.

Mən buldozerçinin heç dinib-danişmaması haqqında düşünürdüm. Elə bil, ağızna su almışdı. Adamı ləp darıxdırırdı. Başını geri döndərək, müləyim bir ifadə ilə:

— Sizin tüfənginiz də doludur? — deyə ondan soruştum.

Sualının mənasız olduğunu biliirdim. Ayı ovuna boş tüfənglə getməzler ki... O, başı ilə təsdiq etdi və elə bil ki, bu hərəkəti ilə mənə karlı bir sillə tutuzdurdu. Mən hirsəndim:

— Bir batman başınızdansa, iki misqal dilinizi tərpetsəniz olmaz?

— deyə Kərəmxan da çıyinlərini qısib xisin-xisin güldü.

— Sss... — Soltan geri dönüb bizi gözlərini ağartdı.

Bu zaman şıqqılı eşidildi. Elə bil, kimse budağı əyib sindirdi. Buldozerçi sürətli qabağa keçib Soltana yanaşdı. Sonra ayaq saxlayıb diqqətlə qulaq asdilar. Daha heç bir səs-səmir yox idi. Üçümüz də tüfəngimizi hazır tutaraq, ehtiyatla irəlilədik. Kərəmxan kəmərindən asdığı iri ov biçağını qırından çıxartdı. Birdən Soltan əyilib yerə diqqətlə baxaraq:

— Görüsünüz? — deyə piçildədi.

— Dündür, — deyə buldozerçi təsdiq etdi.

— Nə olub? — mən Kərəmxandan soruştum.

— Ot ayaqlanıb... Deməli, buradan nə isə keçib...

Mən çox diqqət elədikdən sonra yunşaq meşə otlarının, doğrudan da, bəzi yerlərdə ayaqlandığını seçə bildim. Soltanla buldozerçi qabaqda, mənimlə Kərəmxan isə, arxada, izi tuş tutub dağ yuxarı diklənməye başladıq. Oğlanlar çox sərvaxt yeri yirdilər. On kiçik bir şıqqılı belə eşitdikdə, dayanıb diqqətlə qulaq asır, aşağı əyilib ətrafi nəzərdən keçirirdilər. Yoxsun yarısında tekrar qərbə təref yol aldıq. Bu cür dik və qayalıq yoxusu düzünə çıxməq dolayı getməkdən asan olur. Biz yixilmamaq üçün tez-tez budaqlardan, qayalardanapişaraq səssizcə irəliləyirdik. Nəhayət, qabağımıza qalın qarağat kolluğu çıxdı. Mən, ayların armudu, qarağatı çox sevdiyini uşaqlı vaxtı qoca nənəmin nağıllarından eşitmışdım. Qarağat kollugunu keçib bir az da getdik və arxa tərefi hündür və sıldırımlı qaya olan balaca meşə açıqlığına çatanda, çox qəribə bir mənzəre ilə üz-üzə geldik; iri, boz bir aysi adam kimi dal ayağı üstündə dik qalxaraq bizi baxırdı. Mənə on çok təəccüblü görünən onun üzündəki ifadə idi. Ayı elə baxırdı ki, elə bil, bizi gör-

düyündən məmnum olmuşdu. Onun balaca, bulanıq gözlərində mülayim bir ifadə var idi. Elə bil pişvazımıza çıxmışdı. Soltan ilə buldozerçinin tüsəngləri açıldı. Əvvəlcə mən heç nə seçmədim. Barıtın tüstüsü çekiləndə ayının yerə yixildığını gördüm. Yalnız bu zaman hazır tutduğum tüsəng yadına düşdü və elə bu vaxt başqa bir dəhşətli hadisə oldu. Buldozerçi dörd-beş addım irəlilədi.

— Dayan! — deyə Soltanın səslənməsi ilə yerə yixilmiş ayının qəzəbələ qalxıb buldozerçini qucaqlaması bir oldu. Mən hələ indi də yadımı düşəndə utandığım, əcaib bir səsle qışqıraraq, tüsəngi atıb, onların yanına yürüydüm. Buldozerçi ayının çənəsindən tutub var gücү ilə altdan yuxarı qaldırıb, onun ağız atmasına imkan vermirdi. Ayının və oğlanın hərəkətləri ildırım sürətliə gözümün qabağından sanki zahir olub keçir və mən ayıdan başqa heç bir şey seçmirdim. Birdən heyvanın oğlanı buraxıb, nerilti ilə yerə yixildığını, Kərəmxanın isə, telesmedən iri ov biçağını onun böyründən dartıb çıxardığını gördüm. Sonra bir gülə daha açıldı. Tüstü çekiləndə buldozerçi el yaylığı ilə üzündən axan qanı silirdi. Soltan və Kərəmxan onun üzünü, boyun-boğazını diqqətlə nəzərdən keçirirdilər.

Nəhayət, Soltan:

— Bir şey yoxdur, — dedi, — azca cirmaqlayıb.

Kərəmxan mənə baxıb qəhqəhə ilə güldü.

Mən də evvelcə gülümsədim. Sonra birdən əllərimlə üzümü tutub ağladım. Soltan:

— Bay, Seriyyə xanım, — deyə zarafatla səsləndi, — yoxsa qorxdun?

Mən heç bir söz demədən əllərimi üzümdən götürüb, gözümün yaşını sildim və buldozerçiye baxmamağa çalışdım. Kərəmxan dəsmalından bir az cırıb yandıraraq, külənən onun qan axan yerlərinə basdı. Yod və spirit olmayıanda, təzə külən yaralanmış yer üçün on yaxşı dezinfeksiya vasitesi olduğunu bilirdim. “Lakin, görəsən, ayının dirnaqlarında infeksiya yox idi ki...” Mən heyvana baxaraq, bir az qabaq bizi qarşılarken, onun üzündəki xoşallığı xatırlayırdım. Belkə də, o bizi dost hesab edirdi. Lakin biz onu öldürdük.

Oğlanlar ayının ətini necə aparmaq barədə məsləhətləşirdilər. Nəhayət, bu qərara gəldilər ki, buldozerçi gedib yeddi-səkkiz kilometr buradan aralıda, meşəde olan arıcılıq fermasındakı tanışlarından bir at alıb gətirsin. Buldozerçi tüsəngini doldurub gedəndə:

— Orada yaralarınıza da yod vurun, — deyə sərt ifadə ilə arxadan səsləndim.

O, geri qanrlaraq, mənə anı bir nezer salıb yoluna davam etdi.

Soltan ilə Kərəmxan isə, biləklərini çırmayıb ayını soyurdular. Mən onların necə cəld və həvəslə işlədiklərinə tamaşa edirdim. Kərəmxan:

— Qişdan çıxmağına baxma, kökdür, — dedi.

— Yaxşıdır, — deyə Soltan sakit halda təsdiq etdi.

Onlar həm işləyir, həm də zarafat edərək, mənim kefimi açmağa çalışırdılar. Buldozerçinin ayaq səsleri eşidilməz olduqda, mən gəlib onların yanında yerə çökdüm, gülümşəyərək zarafatyana soruşdum:

— Birdon yolda buldozerçinin qabağına belə yekə bir ayı çıxsa neyləyər?

— Atasını yandırar, — deyə Kərəmxan cavab verdi, — qoşalüləsi doludur.

Soltan isə:

— Ayı adamin qabağına asanlıqla çıxmır, — dedi, — bu da bir təsadüfür. Bəzən on-on beş dəfə ova gedirsən, amma bir dofa də rast gəlmirsən.

— Amma nəhəng şeydir, — deyə mən sözümüz dəyişdim.

Heç yarım saat çəkmədi ki, onlar heyvanın dərisini, başını, hətta, pəncələri də üstündə, soyub bütöv çıxardılar. Sonra Soltan xencerini siyirib ayını şaqqaladı. Ətinin yaxşı yerlərini daşıyıb vələs ağacının kölgəsindəki balaca qayanın üstünə yiğdilar və milçak qonmasının deyə yarpaqlı budaqlardan kəsib üzərine döşədilər. Sonra dərəyə enib çayda əllerini yuyub qaytdılar. Kərəmxan:

— Hə, indi toqqanın altını bir az bərkitmək olar, — deyib ov heybəsimi açdı. — Səriyyə xanım, gəlin eyleşin.

Biz sərin kölgədə yumşaq otların üstündə oturduq. Mən öz qadınlıq\* vəzifəni unutmayaraq, çörək bükdüyüm balaca, təmiz süfrəni əl çamadanından çıxarıb kotletləri, çöreyi ortalığa qoydum. Onlar da balıq konservi və bu yerlərdə məşhur olan axtarma motal pendiri getirmişdilər. Soltan yemeklərin hərəsindən bir az götürərək, eynilə mənim təleffüz elədiyim kimi:

— Bu da buldozerçinin payı, — dedi.

— Siz məndən çox yaşayacaqsınız, — dedim, — ələ mən də bu saat o barədə düşünürəndüm.

Üçümüz də iştaha ilə yeyib qutarandan sonra oradan-buradan səhbət elədik.

— Ora qoyduğunuz nə qədər olar? — mən vələs ağacının altına işaret ilə soruşdum.

Soltan cavab verdi:

— Altmış-yetmiş kilo, bəlkə də çox...

— Harada satacaqsınız?

— Yuxarı dağ kəndlərində...

— Bizlərdə ayının eti yeyilmir...

— Amma bu tərəflərdə ayı eti dərman hesab olunur.

Soltan:

— Derisini sənin üçün qurudacaqıq, — dedi.

— Sağ olun, istəməz.

— Götürəcəksen. Qişda çarpayının qabağına salarsan. Zoğallı körpüdən yadigar qalar.

— Mən yadigar xoşlamıram.

— Onda elə-belə... Götürərsən, axı, bu ovda sənin də zəhmətin var?!

— Yaxşı, elə-belə götürərəm.

Sonra, bir qədər aralıda qayanın altında, qarağat kolları arasında qaranlıq ağızı görünən mağaranı gösterib:

— Belə, — dedim, — ora ayının yuvasıdır?

— Ola biler, — deyə Soltan diqqətlə baxıb cavab verdi.

— Durun gedək baxaq.

— Nə olar, gedək.

Soltan tüfəngini doldurdu.

Kərəmxan da açılmamış dolu tüfəngini götürdü.

— Belə hazırlaşmaqdə, deyirsiniz, bəs, orda yənə ayı ola biler?

— Ağlım kesmir, — deyə Soltan cavab verdi, — ancaq yənə də ehtiyat yaxşıdır.

Biz mağaraya yaxınlaşanda mən birdən-birə qorxmağa başladım. Mənə ələ gəldi ki, bu saat qaranlıq mağaradan dəhşətli bir heyvan çıxıb üçümüz də parçalayacaq və buldozerçi gəlib bizi də vələsin kölgəsindəki ayının vəziyyətində görəcək.

Soltan:

— Səriyyə xanım, sən hələ gelmə, burada dayan.

— Nə üçün? Gələcəyəm.

— Yox, belə lazımdır.

O, əl fənerini çıxarıb yandırdı. İkiisi də çox ehtiyatla mağaranın ağızına yaxınlaşdı. Kərəmxan qoşalüləni qaldırıb hazır saxladı. Soltan fəneri qabağa tutaraq, mağaranı işqlandırb, diqqətlə baxdı. Kərəmxan tüfəngi çiyninə salaraq, geri qanrlıb:

— Bir şey yoxdur, — dedi. — İstəyirsin, gəl bax.

Mən cəld irəliləyib içəri girdim. Dib tərəfə quru ot və balaca ağaç budaqları tökülmüşdü. Demek, ayı bütün qış bunların üstündə yatılmış və günfərin birində körpüsalanların güləsine rast geleceyi barədə heç düşünmürmüş. İçərinin havası pis və rütubəti olduğundan, mən qayıdır bayır çıxdım. Meşə gur günəş işığında min rəngə çalırdı. Hava sari çiçəklərdən qalxan limon ətri ilə dolu idi.

— Göresən, buldozerçi niyə gecikdi? Mən bunu ürəyimdə düşündürüm halda, tamam qeyri-şüuru olaraq, ucadan dedim və öz səsim mene tanınmayacaq dərəcədə qəribə gəldi.

Soltan:

— Gələr, — dedi.

Sonra Kərəmxana baxıb gülümseyərək əlavə etdi:

— Yəqin başı səhbətə qarışib...

— Oradakı tanışı kimdir?

— Bir qəşəng qız, — deyə Kərəmxan cavab verdi, — özü də bal aqronomudur...

— Bal aqronomu?

— Hə, bal aqronomu...

— Yamanca özündən quraşdırırsan. Bal aqronomu...

Mən bərkdən qəhqəhə ilə güldüm.

— Doğrudan qəşəng qızdır?

— Doğrudan!

Mən qolumdakı balaca saata baxıb, fikirli halda:

— Gecikəcəyik, — dedim, — yəqin ki, indi Adil də bərk darıxır.

— Gecikmərik, — deyə Soltan cavab verdi, — odur, bax, buldozerçi gelir. Mən diksinərək geri döndüm. (Adılın bəzən məni tənqid eləməyə haqqı var. Çox zaman mən öz hərəkətlərimi ölçüb-biçmirem. Məsələn, burada nə üçün diksinirdim ki?)

Buldozerçi qıvraq bir atın üstündə, tərkində də bir oğlan uşağı gelirdi. Biz onların qabağına yeridik.

Buldozerçi atdan düşəndə:

— Bal aqronomunun kefi necədir? — deyə birdən soruşdum.

O, təccübə üzümə baxaraq:

— Yaxşıdır, — dedi. — Siz onu tanıyırsınız?

— Beli, tanıyıram.

Soltanla Kərəmxan bərkdən güldüler. Buldozerçi məsələnin nə yerdə olduğunu anlayaraq, onlara məzəmmətli baxıb başını buladı.

— Eybi yoxdur, — dedim, — pərt olmayın, biz bir briqadayıq. Briqada üzvlərinin bir-birindən ayrı sırrı olmamalıdır.

— Sırrı ha! — deyə o, xəfiscə gülümşədi.

— Beli, sırrı.

Mən ele danışıldım ki, ele bil, xalqın oğluna meydan oxuyurdum. “Bütün bunların sizə ne dəxli var?” deyə o, məndən soruşa bilerdi. Lakin o soruşmadı. Mən bunu hiss edirdim, soruşmazdım. Çünkü biz bir briqadanın üzvləri idik...

Soltan yoldaşlarına:

— Səriyyə xanım tələsir, — dedi, — tez olun.

Onlar ayının etini buldozerçinin gətirdiyi xəşalara doldurub ata yüksələdilər. Sonra şeylərimizi götürüb yola düzəldik.

Biz Zoğallı körpüyə çatanda günəş qıruba enirdi. Körpüsalanlar yükü götürüb, atı uşaqla geri göndərdilər.

— Yolda qorxmazsan ki? — deyə balaca oğlandan soruştum.

O, gülümseyərək heç bir söz demədən ata mindi və tezliklə ağaclar arasında görünməz oldu.

— Qorxmaz! — Soltan oğlanın ardınca baxmadan cavab verdi.

Sonra ayının dərisini duzlayıb günə serdik. Mən onlarla xudahifləşib çadıra qaçıdım. Adıl çarpayısına uzanıb kitaba baxırdı. Məni görərkən kitabı kənarə qoyub çarpayıdan qalxdı:

— Hə, ovunuz nə cür keçdi?

Mən onun səsinin ahəngindən pert olmayıaraq:

— Çok gözəl, — dedim, — heç belə uğurlu ov olmazdı. Yeka bir ayı vurduq.

O daha heç nə soruşmadı.

— Yəqin ki, acmışan, Adil, naharının vaxtından keçib.

— Mən nahar eləmişəm.

— Afərin. Mən bir az uzanmaq istəyirəm, yorulmuşam...

Lakin mən xalatımı yenice geyinmişdim ki:

— Yoldaş naçalnik, olarmı? — deyə bayırdan Soltanın səsi eşidildi.

Adıl qapıya yeriyərək sakit halda soruşdu:

— Nə olub?

— Dədik, əger, mümkünse, maşını bir-iki saatlıq verəsiniz, ayının etini qonşu kəndə aparaq, tez satıb qayıdırıq.

— Maşını yolun işi üçün veriblər, kendlərdə ayı əti satmaq üçün yox.

— Elədir. Bir də ayı vursaq, nəzəre alarıq... Ancaq bu dəfə.

Mən içəridən sesləndim:

- Adil zarafat eleyir...
- Yox, zarafat elemirəm.
- İki saathə heç nə olmaz, Adil, onsuq da evdəsen. İstirahət günüdür.
- İcazə ver bunu mən bilim, – o, hövsələdən çıxmış halda dönüb mənə cavab verdi.
- Eybi yoxdur, Səriyyə xanım, özümüz birtəhər eleyərik, – Sultan bərk incimiş halda qayıdır getdi.
- Nə üçün vermediñ, Adil? Maşını yeməyəcəkdilər ki...
- Mən ilk dəfədir səndən belə kobud söz eşidirəm. Səriyyə, eyib deyilmə?

Men düz onun gözlerinin içində baxaraq dinmədim.

O birdən-birə yumşaldı:

– Səriyyə, axı, sən işin birini bilirsin, birini yox. Tutaq ki, mən məşni verdim. Yolda və ya kənddə onlara bir avtomobil müfettişi rast gəldi. Onda necə olar? Mən kimə sübut eleyə biləcəyəm ki, bu işdə mənim heç bir şəxsi marağım yoxdur? Səni inandırıram ki, götürüb birbaş nazirə yazarlar ki, filan yolun reisi işləmek əvəzinə, ov eləyib dövlətin maşınınə et satdırmaqla məşğuldur. Sən adamları tanımırsan...

- Qoy yazsınlar. Biz ki, həqiqəti bilirik...
- Biz bilirik. Amma nazir bilmir. Kimlərin sənət şahı qazanması üçün mən özümü şübhə altında qoya bilmərəm. Aydındırnu?

– Aydındır.

– Birinci dəfədir ki, mənə bu cür müstəqil, məsul iş tapşırıblar. Bilirsinmi, Səriyyə, bu yol, bu körpü, eyni zamanda, bizim, yəni, sənin və mənim geleceyimiz üçün salınır. Biz indidən özümüz öz geleceyimizi korlaya bilmerik... Gerek sən özün də razi olmayasan ki...

– Yaxşı, Adil. Mən sənin karyeranın yüksəlməsinə mane olmayıacağam.

- Nəinki mane olmayıacaqsan, sən gərek buna kömək edəsən!
- Əlbette.

– Onda gəl barışaq... Sən bu gün elə qəşəng yanmışan ki, – o əlimdən tutaraq məni özüne sarı çəkdi. Lakin mən onun əlini ehmallıca konar edərək çadırdan çıxdım. Mən artıq dincəlmək meylində deyildim. Mən palid ağacının kölgəsində oturub, uşuruma baxırdım və ilk dəfə biz bura gələrkən buldozerçinin yolun ortasına tökülmüş qayaları maşının döşünə verib, bu uşurumdan üzüshağı necə yuvarlatdığını

xatırlayırdım. Mənə elə gelirdi ki, o vaxtdan düz bir əsr keçmişdir və bu müddət ərzində, nə isə, çox qüssəli hadisələr baş vermişdir. Mən xeyli qocalmışam, xeyli incimişəm. Bakıdakı günlərimiz yadımı düşdü. Orada yaxşı idik. “Qu” desən qulaq tutulan bu meşələrdə isə mən çox yalqız və mükəddərəm.

Tennis oynamamaq, ov... Bunlar hamısı mənasız, boş işlədir. Bizim xoşbəxtlik üçün doğulmağımız haqqındaki aforizm adı şair xəyalının ani uydurmasıdır.

Pencərədən daş gelir,  
Ay bəri bax, bəri bax.  
Xumar gözdən yaş gelir,  
Ay bəri bax, bəri bax...

Körpüsalanların birdən ağız-ağıza verib oxuduqları bu mahni məni diksindirdi. “Bunlar nə qəribə adamlardır??”

Səni mənə versələr,  
Hər görənə xoş gələr...

– deye onlar təkrar edirdilər. Birdən mən qəribə bir arsızlıqla gülüm-sədim və bu saat subay bir qız olmadığımı təessüf edədim. Yox, mən subay deyiləm. Mən ərimin geleceyi üçün məsuliyyət daşıyan bir qadınam. Ərimin geleceyi, gələcək böyük vəzifələri üçün! Əlvida, subaylıq, əlvida, azadlıq... Mən daha azad deyiləm! Onlar, körpüsalanlarsa azad və xoşbəxtirlər. Onlar kimsənin gələcək vəzifələri üçün narahat olmurlar. Onlar körpünü, dağların o biri tayındakı fermalara tez getmək üçün salırlar və bundan zövq alırlar. Lakin onlar nə üçün mənim adımı da öz adlarının yanına qoşub bu körpünün bünövrəsinə qoydular? Mən ki, onlardan deyiləm. Mən ki, Adilin həyat yoldaşıyam. Həyat yoldaşı, həyat yoldaşı!... Biz, yəni, mən və mənim həyat yoldaşım bu körpünü başqa məqsəd üçün salırıq. Biz, yəni, mən və mənim hörmətli, istedadlı həyat yoldaşım bu körpündən keçib daha yüksək vəzifələrə, daha ali mövqelərə çatmaq istəyirik. Bu körpüsalanlarsa gelecekleri barədə düşünmək əvəzinə hey oxuyurlar:

Səni mənə versələr,  
Ay bəri bax, bəri bax...

Onlar susdular. Sonra dünyada zərrəcə dərdi-qəmi olmayan Kərəmhan, çiyinide ov tūfəngi, çadırlarından aralanıb üzüyuxarı, meşeli dağa dikləndi. Yeqin arxadan onu səsleyib nə işə dediler və o, geri qanlıb yoldaşlarına cavab verəkən məni görüb gülümşədi, sonra elini hava-da yelleyərək dönüb yoluna davam etdi. Ona cavab olaraq necə kədərlə gülümşədiyimi hiss elədi. Mənə elə geldi ki, şən, dərdsiz-qəmsiz Kərəmhan həmişəlik çıxb getdi. Elə bil ki, köç gedib məni burada yalnız qoymuşdu. Mən o ki var, ağladım və bunu Adilin bilməməsi üçün qalxb üzümü yudum. Mərcantək xırda daşların üzəri ilə axan dağ suyu güneşin şüalarını güzgü kimi eks etdirirdi. Təze ağ çiçək açmış böyürtkən kollarının serin kölgəsinde zerqanadlı böcəklər uçuşurdu.

Təbiətin gözəlliklerində heç bir təbəddülət yox idi.

Axşamçağı Adilla çadırın qapısında oturub çay içdiyimiz zaman yüksək maşını yanımızdan sürətli körpüsalanların çadırına tərəf getdi. Kərəmhan da kabinedə oturmuşdu. Heç on dəqiqə çəkmədi ki, maşın tezədən geri qayıtdı. Bu dəfə körpüsalanların üçü də maşında idi. Adil onların ardınca baxaraq, mürəbbəli çayından bir qurtum alıb, tamam sakit:

– Əgər, – dedi, – sabah onlar geciksələr, üçünü də işdən qovacam. Biz her bir intizamsızlığın qarşısını dərhal almalıyıq.

“Biz!” Məni maraq götürdü. Mən Adilin bu üç oğlanı işdən necə çıxaracağımı və bu zaman buldozerinin nə deyəcəyini və üzündə necə ifadə olacağını eşidib görmək istərdim. Bu mənim üçün təze bir aləm olardı. Lakin ertəsi gün düz saat səkkizdə onlar işin üstündə deyib-gülür ve ikinci hörgünü başa çatdırırdılar.

Adil çay-çörəyini yeyib-içdikdən sonra “QAZ-69”a əyleşib işinə getdi.

“Doğrudanmı, Adil heç nə görüb-hiss etmir?” – zehnimdən, cavabı özümə də aydın olmayan bir sual keçdi və mən ev-eşiyi yiğışdırıb, xöreyi asaraq körpüyə getdim.

Körpüsalanlar məni şən səs-küylə qarşılıdlar. Kərəmhan:

– Səriyyə xanım, – dedi, – dünən ayı etini verdik xırda-xırda getdi.

Düz mincə manatımız var.

– Nə çox çıxarıb...

– Hələ ucuz verdik. Lap müftə...

Soltan:

– Bilirsiniz? Biz toxunulmaz fond düzəltmək istəyirik, ağlinuz ne kəsir?

– Necə yəni, toxunulmaz fond?

– Yeni, ovdan gelən pulu yiğib saxlayaqq. Elə ki, on beş-iyirmi min oldu, ondan sonra nəyə sərf eləmək lazımdır barədə fikirləşərik.

Kərəmhan:

– Təklif var ki, – dedi, – xəzinədarımız da sən olasan.

– Mən?

– Hə, sən.

– Yeni, ovdan nə qədər pul yiğacaqsınız ki, ona bir xəzinədar da lazımdır olsun?

– Biz köhnə ovçuyuq, yiğarıq, – Kərəmhan özünü çekdi.

“Köhnə... guya ki, hərəsinin neçə yaşı varmış...”

Soltan:

– Gelən istirahət günü qabana gedəcəyik; ən azı, iki min beş yüz – üç min başının altındadır.

– Doğrudan? Yaxşı, mən sizin bölünməz fondunuzun xəzinədarı.

– “Sizin” niye? Bəs, sən şərık olmaq istəmirsən? – deyə Kərəmhan soruşdu.

– Mən? Mən nə haqla şərık ola bilərəm? Ovu eləyən siz...

Buldozerçi gülümseyərək soruşdu:

– Yoxsa, daha bizimlə ova getmək istəmirsiniz?

– İstəyirəm, əlbəttə, istəyirəm, – deyə heç düşünmədən cavab verdim, – ancaq bu şərtlə ki, qoyun mən də atım. Menim də güləm dəysin.

– Şübhəsiz.

– Bilirsiniz, məsələn, əgər, qılınc işi olsaydı, onda sizə göstərədim. Ancaq gülə atmaq...

Buldozerçi eyni təbəssümle:

– Gülə atmaq çətin deyil, öyrənərsiniz, – dedi.

– Yaxşı. Mən xəzinədar.

Kərəmhan:

– Təklif var ki, Soltan briqadanın başçısı olsun.

– Ovçuluqdamı?

– Ovçuluqda da, körpü salmaqdə da, yoldaşlıqda da.

– Başçının her bir ədaletli əmrini yerinə yetirəcəyimə and içirəm!

– deyə mən zarafatmı, həqiqətmə olduğunu bilmədiyim bir təntənə ilə elimi yuxarı qaldırdım.

– Biz də and içirik! – Kərəmhanla buldozerçi də birlikdə səsləndilər.

Kərəmhan qışkırdı:

– Yaşasın briqadanın başçısı!

Soltan əlavə etdi:

— Yaşasın briqada!

Sonra berkdən gülüşdük. Soltan dedi:

— Briqadanın en mühüm şərtlərindən biri budur ki, gərək üzvlərdən heç biri öz sırrını yoldaşlarından gizlətməsin. Kim bu cəsareti özündə hiss eləmirsə, indidən desin. Yoldaş yoldaşa tən gərek, tən olmasa, gen gərek. Heç kəsə məcburiyyət yoxdur. Əger, biz ürəyimizdəkini bir-birimizdən gizləyəcək olsaq, demək, həqiqi yoldaş deyilik. Demək, ikiüzlülük edirik.

“Yoxsa, bunlar mənə tələ qururlar?”

Hamımızın üzü ciddi bir ifadə almışdı. Hamımız susurduq.

“İkiüzlülük... oğlan nə yaman dedi! Aferin! Gülləni atma, atdır, düz hədəfə vur. Doğrudan da, nə vaxtacan biz insanlar ürəklərimizi bir-birimizdən gizlədəcəyik?! Nə vaxtacan ikiüzlülük eleyəcəyik?! Kifayətdir!”

— Mən bu cəsareti özümdə hiss edirəm! — dedim.

— Mən də!

— Mən də!

— Doğrudan da, uşaqlar, — deyə Soltan davam edirdi, — sirlər həmişə insanların arasında bir böyük sədd olmuşdur. Bu səddi uçurub dağitməq lazımdır. Həqiqi birlik, həqiqi yoldaşlıq ancaq bu zaman ola bilər. O səddi uçurmaq nə qədər çətin olsa da, biz bunu bacarmalıyıq! Biz bilirik ki, inqilab asanlıqla yaranır.

Kərəmxan buldozerçinin verdiyi daşı hörgüyə qoyub palçıqla suvayaraq:

— Uşaqlar, — dedi, — mən kimə aşiq olsam, o saat gəlib sizə deyəcəyəm ki, məni intihar-zad etməyə qoymayınız.

Yoldaşları gülüşdü. Lakin mən:

— Aşıq olursunuz-olun, daha intihar nə üçündür? — deyə maraqla soruştum.

— Birdən qız məni istəmədi, ya da istəyib sonra atdı, onda nə cür yaşayaram?

— Hə, — mən də onun kimi zarafatına cavab verdim, — doğrudan da, çətin olar...

Kərəmxanın bu zarafatı mənə pis təsir elədi. Özümü nəyi isə salıb itirmiş adam kimi narahat hiss elədim.

“Bu buldozerçi nə üçün belə qaşqabağıını töküb?” deyə əsəbi halda düşündüm. “Yoldaşları danışb-gülür, bu isə, dünyanın haqq-hesabını

çekir.” Mən buldozerçini açılamaq, hirslandırmak üçün bir söz axtarırdım. Mən, dostlarının sevincinə biganə adamları xoşlamıram, bunu xüdpəsəndlik hesab edirəm. Axı, mən bilirəm ki, buldozerçinin heç bir dərdi yoxdur. Bilirəm gözel bir anası var, artelde işləyir. Özü də, deyirlər, üç dəfə Moskvaya Kənd Təsərrüfatı Sərgisine gedib. Deyirlər buldozerçinin özü kimi boylu-buxunlu gözel bacısı da Gəncəde Kənd Təsərrüfatı İnstytutunu bitirib və həmin institutun müəllimi olan yaxşı bir oğlana əra gedib. Kefi kök, damağı çağ yaşıyırlar. Qaldı ki, özü... Maşallah, deyirsən, bəs, buz baltasıdır. Gündə dörd adamın işini görür, heç yoruldum demir. Amma o gün mən ovurdularma vurduqca kirpiklərini necə qırıldı... Mən bu saat onun ovurdularına məmənnüyyətə yüz zərbə vurardım.

Soltan saatına baxaraq:

— Tenəffüs! — deyə elan etdi. — Səriyyə xanım, gedək bize. O gün deyirdiniz ki, kabab xoşlayırsınız. Axşam kendən təzə qoyun eti getirmişik.

— Doğrudanmı? Yaxşı. Siz gedin, mən də xörəyə baş çəkim, gelim.

— Bunu da qoyun xəzinəyə, — Soltan kağıza bükülü pulu mənə uzatdı.

Mən min manatı çəmədana qoyub, xörəyin soğanını tökdüm. Nahara hazır olsun deyə, stolun üstünü düzəldirdim. Sonra əl-üzümü yuyub, körpüsalanların çadırına getdim.

Buldozerçi qapıda yekə bir ocaq çatmışdı. Soltan stolun üstündə kendən getirdikləri pomidorlardan, göy-göyertidən salat düzəldirdi. Kərəmxan isə, ağac budaqlarından kəsib qayırdığı şıslərə kabab çəkirdi. Doğranıb mis qaba yiğilmiş etdən kəklikotu etri gəldi:

Kərəmxan:

— Səriyyə xanım, elə bir basdırma düzəltmişəm ki, lezzətindən doymayacaqsınız.

Mən də bir iş görüb, kömək eləmək istədim.

— Yox, sən elini bulama, — deyə Kərəmxan qoymadı, — kabab çəkməyin elmi var.

Başımı buladım:

— Pah-pah!

— Bu, borş-sup deyil ki, sən bilesən. Kabab bişirmək oğul işidir.

O, ilk şısləri gətirib boşqablara çəkəndən sonra:

— Səriyyə xanım, — dedi, — Allahdan gizli deyil, səndən nə gizlin, bir çaxırımız var.. İcazə versəydin, onu da gətirərdik.

— İcazə verirəm, getirin.

– Sağ ol, vallah, – deyib Kərəmxon çadırından bir şüşə çaxır və dörd stekan gətirib birini də mənim qabağıma qoydu.

– Etiraf edim ki, heç bir zaman bu qədər ləzzətli kabab yeməmişdim...

– Yaşasın briqada, – deyə Soltan zarafatıyanə əda ilə qırmızı şərabla dolu stekanı yuxarı qaldırdı.

Biz də stekanlarımızı qaldırıb toqquşdurduq. Onlar birmafəsə stekanlarını boşaltdılar. Mən bir qurtum alıb, qoydum yerə.

İkinci stekandan sonra buldozerinin üzü o qədər mülayim və nəzakətli bir ifadə aldı ki, mən gözümü ondan çəkə bilmirdim. Bu, mənim ilk etirafım idi...

Şüse boşaldıqda, oğlanlar bir-birinin üzünə baxdılar. Sonra Kərəmxon:

– Seriyyə xanım, – dedi, – Allahdan gizli deyil, səndən nə gizlin, çadırda bir şüşə də var.

– Getirin!

Mənim birinci stekanım isə hələ yarısına qədər idi. Lakin kababda onlardan geri qalmırdım. Doğrusu, onların içməyi xoşuma gəlirdi. Elə bil ki, şərab məsum uşaqlıq ifadələrini yenidən geri qaytarırdı. Qədd-qamətli, məğrur buldozerçi iynənin ulduzundan keçəcək dərəcədə ince olmuşdu. O mənə baxmamağa çalışsa da, mən tez-tez baxırdım. Mən ikiüzlülük etməməyə – briqadadan heç nə gizlətməməyə and içmişdim. Kərəmxon axırıncı stekanını yuxarı qaldıraq:

– Uşaqlar, – dedi, – arzumuz budur ki, briqada xoşbəxt olsun. Ürəyimiz dərd-qəm görməsin. Körpüləri tez salaq, dağın o tərəfindəki fermalara gedən yolu tez qurtaraq. Maşınların Zoğallı körpündən qıjılı ilə necə keçdiklərinə baxıb ləzzət alaq.

– Sağ olsun körpüsəalanlar! – deyə mən heyəcanla əlavə edərək, stekanımı onların stekanları ilə toqquşdurdum.

Bir saatlıq tənəffüs tamam olan kimi Soltan ayağa qalxaraq:

– İndi isə, briqada, iş başına! – deyə nəşə ilə komanda verdi.

Biz düz saat beşə qədər qızığın işlədik. Körpünün hörgüleri artıq hazır idi. Biz bu işi nəzərdə tutduğumuzdan dörd gün tez qurtarırdıq. Kərəmxon hörgünün təzə divarlarına baxaraq:

– Körpəmiz, deyəsən, yavaş-yavaş ayaq üstə durur, – dedi.

Biz körpünü zarafatla “körpəmiz” adlandırdıq. İşi tez qurtaraq deyə üç-dörd gün bundan qabaq Adil bizi iki nəfər əlavə işçi vermək istəyirdi, lakin briqada buna razı olmadı.

Mən:

– Öz körpəmizi özümüz böyüdəcəyik! – dedim.

– Yaxşı, etiraz eləmirəm, – deyə Adil cavab verdi, – ancaq körpü, mərkəzə vəd etdiyimiz vaxtda qurtarmalıdır.

Soltan da gülümşəyərək:

– Narahat olmayın, – dedi, – sizi mərkəzin yanında xəcalət elemərik. Sonra daha ciddi ifadə ilə əlavə etdi:

– Balaca selav körpüsüdür. Dördümüz öhdəsindən gələ bilerik. Adil razi halda maşına minib getdi.

Bu əhvalatdan bir neçə gün əvvəl, biz öz aramızda məsləhətləşib söz qoymuşduq ki, körpünü vaxtından iyirmi beş gün tez qurtaraq. Soltan da bunu yol raisinə xəbar verəcək evezinə, “qorxmayın, sizi mərkəz yanında xəcalət elemərik” dedi. Buldozerçi isə, səbrsiz halda üzünü yana çevirdi.

Körpü tikildikcə, onunla bizim aramızda qəribə bir ünsiyyət yaranırdı. Sanki o, yenicə ayaq tutan körpə bir məxluq kimi, yosunu qayadan çıxbı tökülen balaca çayın şirəltisini, bizim nəşəli səs-küyümüzü, gülüşümüzü sevincə dinleyir, ətrafdakı qalın meşələrə maraqla baxıb gülümşəyirdi...

... Axşam saat yeddiyə işləyəndə Adil işdən çox nəşəli qayıtdı. Nahanını böyük iştaha ilə yedi.

– Saata nə tez-tez baxırsan, Adil? Yoxsa, bir yere gedəcəksən?

– Səkkizə on beş dəqiqə işləyəndə yol barəsində oçerk veriləcək. Radionu aç.

– Nə bildin? – deyə mən radioqəbulədicini açaraq, onun üzünə baxmadan soruştum.

– Gündüz Bakıdan zəng elemişdilər.

Oçerkin adı “İstedadlı mühəndis” idi.

Övvəlcə Adilin xarici görünüşü, hətta, geyimi və müəlliflə necə nəzakətli bir tabəssümə səhbət elədiyi təsvir olunurdu. Sonra institutda oxuduğu illərdən, nazirlikdəki fəaliyyətdən danışılırdı.

... “O, təbiətin işgütər bir adamıdır. Nazirlikdə işlədiyi dörd il müdətində bir dəqiqə də olsun işə gecikməmişdir. O həmişə irəliyə can atır. Heç bir zaman bugünkü işini sabaha qoymur...” Mənim tanımadığım diktör qız çox aydın və təbii danışındı.

Mühəndis qاشlarını çataraq dinləyirdi.

Sonra diktör onun “K” rayonundan dağlardakı fermalara çekilən yola rəis təyin olunmasına keçərek dedi:

"Gənc mühəndis gələn kimi sanki burada həyat görünməz bir qüvvə ilə qaynamağa başladı. Onu, ayaqlarında brezent çəkmə, əynində qolları qısa köynək, daim bu və ya digər sahədə görmək olar..."

İndi onun qasılarının çatılışında və uçurumdan o yana, dərəyə zillənan gözlərində məmənun bir ifadə oxunurdu. Hiss edirdim ki, ərim öz taleyində razıdır. Hiss edirdim ki, onun uzaqlara baxan gözleri qarşısında gələcək fealiyyətinin təntənesi canlanmışdır. Birdən diktör: "Onun həyat yoldaşı gənc texnik Səriyyə Musabeyli də hazırda Zoğalı körpünün salınmasına rəhbərlik edir" dedi və mən diksinərək, Adilə baxdım. O mənim baxışuma cavab olaraq, məhəbbətlə gülümşədi. Adil öz taleyindən razı idi. Lakin onun təbəssümü sanki minlərcə iyneyə çevrilib mənim əsəblərimə sancılırdı. Diktör məni tərifləyirdi:

"Səriyyə uzaq və qalın meşələrdə, sildirim dağlar arasında körpü-salanlara məharetələ başçılıq edir. Onun təşəbbüsü ilə yoldaşları əlavə işçi istəməyərək, körpünü öz qüvvələri ilə salıb qurtarmağa söz vermişlər. Səriyyə işləməklə barabər, ali məktəbə girməyə də hazırlaşır.

Mühəndis Adilde güclü təşkilatlılıq bacarığı vardır. O..."

Diktör daha bir neçə dəqiqə danışdı. Lakin mən daha qulaq asmırdım. Mühəndis Adilin fealiyyəti artıq mənə məlum idi...

Onun uzaqlara, öz şöhrətinin təntənesinə zillənmiş baxışları düzülməz idi. "Yəqin ki, körpüsalanlar da indi öz balaca radioqəbuləcisi aparatlarında qulaq asırlar" deyə düşündürdüm.

Öçerk oxunub qurtarandan sonra o, dərindən nəfəs alaraq, yenə də məhəbbətlə mənə baxdı...

Mən:

– Bilirsən, Adil, – dedim, biz bu gün körpüsalanlarla şərab içdik, heyf ki, sən olmadın.

– Körpüsalanlarla nə içdiniz? – deyə o, təəccübələ soruşdu.

– Şərab. Gözel Azərbaycan şərabi...

Onun baxışlarındakı təəccübü dərin düşüncə kölgəsi əvəz etdi.

Yavaş və mülayim səsle soruşdu:

– Nə əcəb? Sən ki, içməyi sevmirsin...

– Yoldaşlarım təklif etdilər, mən də içdim!

– Nə olar, yaxşı eləmisən...

"Ax... demək, belə..."

Mən başqa zəherli bir söz axtardım və bunu tapmadıqda, ona kinli bir nəzər salaraq, qalxıb çadırı girdim.

## ADİL

... Mən o dəhşətli firtına buludlarının sıxlığa-sıxlığa bizim çadırımızın üzərinə yeridiyini gördüm... Mən, hər seydon əvvəl, öz herəkətlərimi diqqətlə təhlil edirdim.

Öçerkdə deyilenlərin hamısı həqiqət idi. Mən dağların o biri tərəfindəki fermalara gedən yolu bacardıqca tez qurtarmağa can atır və bunun üçün əlimden nə gəlirdiə eleyirdim. İş sahələrinə baş çəkmədiyim bir gün də olmurdu. Fəhlələrin məttəl qalmaması üçün bütün materialları həmişə vaxtından bir neçə gün qabaq daşıtdırırdım. Adamların maaşını bir gün də gecikdirmirdim. İstər yerli idarələr, istərsə də mərkəz manım işimdən çox razı idi. Mən hər ikimizin (Səriyyənin və özümün) həyatı qarşısında məsul idim. Bilirdim ki, bu çekdiyimiz yol, eyni zamanda, bizim gələcəyimizə gedir. Sadəcə desək, əger, mən pis işləsəm, yolu vaxtında qurtarmasam, bir də heç bir zaman bu cür müstəqil, məsul iş üzü görmerəm. Mən fatalist deyiləm. Bilirdim ki, hər gənc ailənin gələcək səadəti, birinci növbədə, ailə başçısının ağıllı hərəket etməsindən asılıdır. Mən boş xəyallara, təsadüflərə bel bağlayanlardan deyildim. Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə düşünülmüş möhkəm plan üzrə hərəket etməsini istəyirdim, həyata qarşı həmişə hücumçu olmaq fikrindəyəm. Daha doğrusu, bu mənim prinsipim, əqidəm idi. Mən müdafiə mövqeyində dayanmağa nifrət edirdim. Ona görə də, yola rəis təyin olunub gəldiyim ləp ilk gündən işi elə qurdum ki, adı idarəelerin qarşısında mən yox, idarələr mənim qarşısında başlarını itirirdilər. Mən smeta üzrə yola lazım olan materialları, məsələn, sementi, betonu, boruları dərhal daşıtdırır, qalanını isə, vaxtından azi bir ay qabaq tələb edirdim. Onlar materialı tələb etdiyim vaxtdan gec verdikdə isə, aləmi bir-birinə vururdum.

– Yoldaş Adıl, xahiş edirem, üçcə gün də dözsəniz...

– Yoldaş Adıl, siz nazirə nəhaq şikayət ələmisiniz. Biz həmişə əvvəlcə sizin sahənizi təmin etməyə çalışırıq.

– Yoldaş Adıl, olub-qalan taxtanı sizə verdik. Bir az səbr eleyin.

Lakin mən səbr ələmirdim. Bu barədə özümü tamamilə haqlı hesab edirdim: "Əger, hamı mənim kimi işləsə, vaxtında tələb eləsə, heç nəyə "yox" deyilməz. Vaxtında tələb etməmişənsə, vaxtında almamışansa, onda zəhmət çək cavab ver!"

Beləliklə, yoluñ çəkilisində, körpülerin salınmasında hər iş, mənim üslubuma uyğun olaraq, öz qaydası ilə gedirdi. Plan hər heftə nəzərdə

tutduğumdan da artıq həyata keçirilirdi. Bununla belə, mən narahat idim. Çox narahat idim...

Biz Səriyye ilə bir-birimizi isteyərək, neçə ay gəzib-dolanaraq evlənmişdik. Doğrudur, anam-atam bu işə narazı idilər. Onlar deyirdilər ki, mən adlı-sanlı ailədən olan, yaxşı təhsil görmüş bir qızla evlənə bilərem. Xüsusən, anam ipə-sapa yatmadı. Lakin evlənmək barədə mənim ancaq özüməməxsus gizli mülahizələrim var idi. Mən belə güman edirdim ki, ister ailə cəhətinə, isterse də təhsildə, hətta, xarici görünüşdə də qız oğlana nisbətən bir pillə aşağıda dursa yaxşıdır. O zaman senin sözün (elbəttə, əger, sən ədalətli və ağıllı bir ailə başçısısansa) daha kəsərlə olar. Sen ailə barəsində öz fikirlərini (elbəttə, haqlı fikirlərini) daha asanlıqla həyata keçirə bilərsen. Sen öz arvadına qarşı son derece həssas və diqqətli olmalıdır. Her bir kiçik səhvi dərhal duyub leğv etməyi bacarmalısan. Əks təqdirdə...

Bura gələndən bir neçə gün sonra mən onun buldozerçinin köynəyinə düymə tikdiyini görərkən əvvəlcə təəccüb etdim. Sonra anamın "yaxşı ailədən olan, yaxşı təhsil görmüş qız..." haqqındaki fikirlərini xatırlayaraq, ürəyimdə gülümsədim, "aha, yavaş-yavaş mətləb üstünə gəlirik" dedim.

Sonra o, körpüsalanlarla tennis oynamaya gedəcəyini söylədikdə, mümkün qədər sakit tərzdə narahat vəziyyəti bildirdim. Buna baxmayaraq, o getdi. Qayıdanda isə, mən bu barədə ona heç bir söz demədim. Mən bilirdim ki, belə işlərdə ehtiyatla hərəkət etmək, aradakı pərdəni götürməmək lazımdır. Heyat çılpaglilığı sevmir. Şəhəri gün o yənə də tennis oynamaya getdi və mən yənə də bir söz demədim...

Mən onun buldozerçini görərkən narahat vəziyyət aldığını hiss etdim. Lakin bu barədə düşünməyi belə özümə ar bilirdim. Mənim arvadım... buldozerçi haqqında ayrı nə fikirdə ola bilərdi?!

Mən, Səriyyənin körpüsalanlarla ova getməsinə də etiraz elemədim. Mən zor tətbiq eleyə bilməzdim, hər şeyi onun özünün başa düşməsi lazım idi. Doğrudur, onun öz iş yoldaşları ilə tennis oynamasında və ya ova getməsində heç bir qəbahət yox idi. Lakin mən onun getməsini istəmirdim. Mən yol rəisi idim. Həyat yoldaşım bunu analmalı idi. Madam ki, mən getmirdim, demək onun da getməsi lazım deyildi. Hekim xəstəni müşahidə eleyen kimi, mən də onun hərəketlərinə fikir verir, haradan başlayacağımı bilmirdim. Hər şeydən əvvəl, xəstəliyin özünü düzgün müəyyən etmək lazım idi. Bunsuz müalicə mümkün

olmazdı. Əger, mənim haqqında oçerk oxunan zaman onun keçirdiyi ruhi vəziyyəti görməsəydəm, əger, o, körpüsalanlarla şərab içdiyini mənə elə kinli-kinli söyləməsəydə, bəlkə də, mən indi bu çətin düşüncələrə qərq olmazdım. Oçerk oxunub qurtarandan sonra onun neçə qızardığını, mənə necə baxdığını və körpüsalanlarla şərab içdiyini ağlaşırmaz, heç gözlənilmədən, nə cür gizli bir qəzəblə söylədiyini indi də yadına salanda ürəyim ağınyır. Bu nə qəribə hal idi? O nə üçün birdən-bire mene qarşı bu qədər kinli olmuşdu? Mən nə etmişdim? Qəbahətim nə idi? Əger, məni tərifləyirdilərse, burada pis nə var idi? O nə üçün bunun əvəzində məni yandırmaq istəyirdi? Mən ki, onun eri, həyat yoldaşı idim. Mənim təriflenməyim onun tərifləməyi deyildim? Bir də, axı, məni havayı yere tərifləmirdilər! Mən bu haqqı öz zəhmətimlə, işimlə qazanmışdım. Məger, mən onun və onun gelecek uşaqlarının seadəti üçün əlləşib-vuruşmurдумmu?

Birdən nəğmə səsi eşidildi. Arsız və yüngülxasiyyət oğlan olan Kərəmxan, nə isə, gülməli bir şey oxudu, sonra yoldaşları ağız-ağıza verib dedilər.

Ay Dadas,  
Atma daş –  
Mən yaralıyam,  
Şəkinin, Şirvanın  
Mən maralıyam.

Onlar bu axmaq nəqəratı təkrar edib bərkdən güllişdüler. Səriyyə içəridən çıxıb qapının ağızında dayanaraq, körpüsalanların çadırına təref baxdı və onun üzündəki gərgin ifadəni xoş bir təbəssüm əvəz elədi. Mən oxuyanlara təref işarə edərək keskin istehza ilə:

– Deyesən, içdiyiniz şərabın təsiri özünü indi göstərir, – dedim.

Lakin o, əvvəlcə, elə bil, məni eşitmədi. Sonra üzümə elə qəribə, soyuq bir nezər saldı ki, elə bil, məni ilk dəfə görür və kim olduğumu xatırlamağa çalışırdı. Elə bil, mən tamamilə uzaq, yad bir adam idim. Bayaqkı şərab səhbətindən sonra bu, mənə ikinci ağır zərbə idi. Mən bir anlığa özümü alçalmış, təhqir olunmuş kimi hiss etədim. Mənə elə gəldi ki, hele iyirmi yaşı tamam olmamış, orta tehsilli bir çilingər qızı mənə xeyli yuxarıdan baxırdı.

Lakin bu duyğunun mənim üzərimdəki hökmü yalnız bir an çəkdi. Mən qətiyyətlə ayağa qalxaraq:

– Bilirsənmi nə var, – dedim, – işdən sonra onlara getməyi sənə qadağan edirəm.

O gülümsədi və birdən-birə mənə fövqəladə dərəcədə gözəl göründü. Onun təbəssümündə dərin bir məmənuniyyət var idi. Ona sille vurmaqdan özümü güclə saxladım.

– Yox, Adil, – dedi, – mən “qadağan” sözünü xoşlamıram.

– Yaxşı, onlara getməyi sənə məsləhət görmürəm.

– Nə üçün? – deyə o elə arxayınlıqla soruşdu ki, etə bil, sualın cavabı ona əvvəlcədən məlum idi. O, dəhşətli dərəcədə cazibədar və qəddar idi!

– Bir özün düşün: cavan qadın subay oğlanlara qoşulub...

– Nə olsun? Yoxsa, qısqanırsan?

Hiddətimi boğaraq:

– Əgər, onlar mənim tayım-bərabərim olsaydilar, bəlkə də, qısqanardım...

O, təkrar gülümsədi, məmnunun göründü.

– İndi ki, tayın-bərabərin deyillər, bəs, niyə deyirsən?

– Sən mənim mövqeyimin tələb etdiyi yüksəklikdə dayanmayı bacarmalısan!

– Sənin mövqeyinin... Yox, Adil, mən sənin tələb etdiyin yüksəklikdə dayana bilmərem. Men onların yoldaşyıam. Biz dördümüzün də adını bir kağıza yazıb, hörgünün bünövrəsinə qoymuşuq. Biz bir briqadayıq.

– Sonra söz-söhbət olar. Geder yuxarınlara-zada çatar.

– Çatsın! Sən ki, məni tanıyırsan. Briqada ki, məni tanır.

– Bilirsənmi, Seriyyə, – deyə bu dəfə mülayim ifadə ilə izahə çənəşdim, – biz həyatda həle təzə-təzə ayaq tutub yeriyirik. Bizim haqqımızda pis bir fikrin əmələ gəlməsi bütün gələcəyimizə təsir eleyə bilər. Məni pilləkənin yarısından qayıdır təkrar aşağı düşməyə məcbur edərlər, bir də yuxarı qoymazlar. Sən bunu başa düşməlisən!

– Başa düşürəm.

– Odur ha... Əsas məsələ budur. Yoxsa, onlar kimdirler ki, səni onlara qısqanırmış?

– Onlar körpüsalanlardır!

– Nə olsun körpüsalanlardır! Müftə işləmirler ki? Körpü salıb, pul alırlar.

– Sən də pul alırsan.

– Eledir. Ancaq mən mənəm. Onlar da onlar!

– Hər halda, onlar sənin kimi qorxaq deyillər.

– Mən qorxağam?

– Bəli, qorxaqsan!

– Mən nədən qorxuram?

– Rəislikdən çıxarılmadan! Karyerandan!

– Rəislik mənim vəzifəmdir. Mən öz ailəm qarşısında, cəmiyyət qarşısında məsulam, men sənin kimi yelbeyin qadına xoş gəlmək üçün özümü uçuruma ata bilmərəm... Sən... Sən...

Mən qəzəbimi ifadə etmək üçün söz tapa bilmirdim. O isə, mələk donuna girmiş iblis kimi gülümsəyib:

– Doğrudur, – dedi, – buna görə də, hər yerde özünü gözə dürtmək isteyirsin... Özün haqqında öcerklər yazdırırsan.

– Öcerkləri mən yazdırıram! – deyə qışqırdım.

– Sən yazdırırsan! Əgər, sən yazdırmasaydın, yanına gələn müəllifə deyərdin ki, məndən də artıq zəhmət çekən adamlar var. Get, əvvəlcə onlardan yaz.

– Məsələn, kimdi onlar?

– Məsələn, onlar iki ayda görülecek işi iyirmi beş gündə yerinə yetirən Soltan, Kərəmhan...

– Bəs, o yekəper buldozerçini niyə demirsən? Sən öz erini gör kimlərlə müqayise edirsen...

– Onlar “kimlər” deyil, Adil! Onlar mənim yoldaşlarımdır. Biz bir briqadanın adamlarıyız. Mən onları çox isteyirəm. Sən onların heç birini təhqir eleyə bilməzsən.

Cavab vermediim. Daha doğrusu, cavab vermək iqtidarından deyildim. O bütün gözəlliyyi və amansızlığı ilə qarşısında dayanmışdı. Mən subay çağlarımda ideal aile həyatı haqqında çox düşünerdim. Bu da sənə ideal aile! Bu da sənin müqəddəs həyat yoldaşın! Sən onun seadəti üçün özünü oda-köza vurursan, o isə, səni vəzifəbazlıqda, saxta karlıqda təqsirləndirir. Bundan sonra gel semimiyetdən, məhəbbət-dən danış!

... Mən onu ilk dəfə texnikumun buraxılış imtahanında görmüşdüm. Əynində qolları disekdən yuxarı idman köynəyi, ayaqlarında qısapboğazlı corab, yiğində mos var idi. Mən nazirlik torəfindən imtahannda nümayəndəydim. Onun cavabları o qeder terifli olmasa da, aydın və cəsareti idi. O tez-tez mənə baxaraq, yanındakı qızı ne isə deyirdi. Riyaziyyatdan şifahi imtahanı verdiyi zaman orta məktəbdə mənimlə birlikdə oxumuş müəllim:

— Adıl, — dedi, — bizim bu Səriyyə xanım almanca yaman bilir. Hötenin şerlerini sənə əzbərdən deyir.

— Doğrudanmı? — deyə mən gülümseyərək qızı baxdım.

Sonra almanca soruştum:

— Yol texnikumunda oxumaq sizin haradan ağlınzı gəlmışdır?

— Mən evvelcə, — deyə o da eyni dildə cavab verdi, — atamın mesleheti ilə neft texnikumuna daxil olmaq istəyirdim. Ancaq orada riyaziyyatdan kəsildim. Sonra elə oldu ki, bura gəldim.

Almanca bilmeyen müəllim dostum maraqla qulaq asaraq:

— Hə, necədir? — soruştu.

— Cox gözəl bilir, — dedim.

Birdən qız:

— Siz də yaxşı danışırsınız, — deyə mənə baxıb gülünsədi. Və elə bil, bu bir cümlə ilə birdən-birə məni öz hökmü altına aldı. Mən almanca ondan haralı və kimin qızı olduğunu soruştum.

O:

— Neyləyirsiniz?

— Elə-bələ, maraqlanıram.

Mən başqalarını şübhəye salmamaq üçün ciddi və işgūzar bir görünüş alaraq, yene də almanca öz telefon nömrəmi ona söyləyib, xahiş elədim ki, buraxılış imtahanlarını verib qurtarandan sonra mənə zəng elesin.

O, mənə baxmadan:

— Yaxşı, — deyə cavab verdi.

— Telefon nömrəsi yadınızdan çıxmadı ki?

Q, telefon nömrəsini tekrar etdi.

“Siz də yaxşı danışırsız” sözləri o gecə yüz dəfə fikrimdən gəlib keçirdi və her dəfə də mən onun esmer benizini bütün aydınlığı ilə gördüm. Onun gülümseyən qara gözlerinin derinliklərində indiyə qədər mənə melum olmayan bir aləm var idi. Bu aləmdə hər şey tezə və maraqlı idi. Mən çarpayımda uzanaraq gözlerimi qaranlıq divara zilləyib, bu aləmi hesrətlə seyr edirdim. O biri otaqda yatmış atan-ananı sanki çox uzaqlarda qalmışdılar. Elə bil, mən bir də onları görmeyəcəkdir. Mən özündən başqa heç nə duymurdum, yalnız öz varlığımı və onun şiddetli arzusunu hiss edirdim. Mən bu arzuya qovuşmaq üçün hər şeyi vurub-dağıtmaya hazır idim. Mən acmış peləng kimi qəzəbli və narahat idim. Başının altındaki balıçı dönə-döñə o təref-bu tərefə çevirirdim. Balışının yumşaqlığı məni hirslen-

dirirdi. Birdən xatırladım ki, bu balış içində doldurulan quş tüküdür. Vaxtılı heyatda olmuş, yaşamış quşların tükü!

Lakin o hayatın artıq mənə dəxli yox idi. Mənim indi görüb-düyduğum ailəmdə nə quşlar var idi, nə də bu mənfur yumşaq yastıqlar. Qalxb işığı yandıraraq, güzgünnün qabağına keçdim və diqqətlə özümə baxdım. Gündüz “almanca yaman bilir” deyə Səriyyəni mənə təqdim eleyən müəllim dostumu xatırlayaraq, onun kimi çirkin olmadığımdan dərin bir məmənuniyyət duydum. Səriyyənin almanca menim telefon nömrəmi necə piçildadığını tekrar-tekrar eşidirdim. Mən həyəcanla otağın içində var-gəl edərək səhərin tez açılmasını isteyirdim. Damarlarındakı heyat qüvvəsi heç bir zaman bu qədər tələbkar və amansız olmamışdı.

İşqdə tək qalmaq mənə ağır görünürdü. Elə bil, kimin qarşısında isə ifşa olunurdum. Əsəbi addımları irəliləyib çırığı söndürdüm. Tekrar qaranlıq divarlarla üz-üzə qalanda qədim yunanların sevgi allahlarını xatırladım. “Qəribədir, görəsen, insanlar bu allahları nə üçün uydurmuşlar? Onları buna nə məcbur etmişdir?”

Biz evlənen zaman mən növbəti məzuniyyət götürdüm və düz iyirmi dörd gün, demək olar, evdən çıxmadım.

Sonra... hər şey öz qaydası ilə getmeye başladı. Mən daha yunanların eşq allahları haqqında düşünmürdüm. Mən onları unutmuşdım. Lakin bu gün oçerk oxunandan sonra, Səriyyə körpüsalanlarla şərab içdiyini söyləyərkən, onu birinci dəfə gördüğüm günü yenidən xatırladım. Qanım yenidən coşdu, yenidən mənə elə geldi ki, onu indice görürem, ona nə qədər bağlı olduğumu, onuz bir gün də yaşa bilmeyəcəyimi bu qədər aydın hiss edirəm. Lakin onun bu lənətə gəlmış körpüsalanlara münasibəti mənim üçün müemma idi... Mən bütün gücümü toplayaraq bunu açıb-ağartılmamağa çalışırdım. Ona görə də, onun hər axşam körpüsalanlarla tennis oynamasına, hətta, onlarla ova getmesinə mane olmurđum. Bu maneçilik vəziyyəti daha da tündləşdirə bilerdi. Onun gözündə bu körpüsalanların ehəmiyyətini daha da artırardı. “Körpüsalanlar” dedikdə isə, istər-istəməz, gözü-mün qabağına derhal buldozeri gəlirdi. Yuxarıda dediyim kimi, mən Səriyyənin bu istəfaya çıxmış kiçik leytenantı hər dəfə görendə nə üçünse narahat bir vəziyyət alaraq, tez mənə baxdığını duyar və bunu səbəbsiz hesab etmirdim. Lakin gerisini düşünmürđum. Elə bil, qarşında dərin bir uçurumun açıldığıni hiss edərək geri qayırdırdım. Hətta, bu

gün o, körpüsalanlarla şerab içdiyini söyleyendə də, mən şübhələrimdə uzaqlara getməkdən çəkindim. Mənə elə geldi ki, bu sözü açığı tutduğu üçün deyir. Ancaq onun mənə nə üçün açıq tutmalı idi?

Burada çox ehtiyatlı hərəkət etmək lazımdı. Ona görə də, mən sehər durub işe gedəndə özümü axşam aramızda heç bir şey olmamış kimi şən apararaq:

— Səriyyə, — dedim, — bu gün bəlkə Gəncəyə getdim, sənə nə alım getirir?

O da heç bir şey olmamış kimi:

— Nə isteyirsən, — deyə cavab verdi.

— Biliyəm, yəqin ki, "Mişka" yadına düşüb, — deyə zarafatla onun üzünə toxundum.

— Yox, yox, lazımdır.

— Nə üçün? Sən ki, konfet xoşlaysırsan.

— Daha istəmirəm. Şirin şeydən açığım gəlir.

Buna baxmayaraq, Gəncədən qayıdanda dörd-beş cür konfet və Səriyyə üçün yaxşı bir paltarlıq alıb göttirdim. O bu hədiyyələri əvvəlki hevəsle almasa da, hər halda, yaxşı qarşılıyb, təşəkkür elədi. Nahardan sonra mən mümkin qədər sakit bir ifadə ilə:

— Səriyyə, — dedim, — hər gün bura gəlib-getmək mənim üçün çətin olur. Ona görə də, bu qərara gəlmisəm ki, hələlik, köcüb rayonun mərkəzində qalaq. Havalarda o qədər isti keçmir.

O mənə iti bir nəzər saldı:

— Bəs, mənim işim nə olsun?

— İşin nə olacaq? Körpü sənsiz də salınar, — deyə mən qəsdən əsnəyərək cavab verdim.

— Yox, Adil, — dedi, — körpünü salıb qurtarmayınca heç yera getmərem.

Mən yenə də əsnəyərək biganəliklə:

— Özün bil, — dedim, — burada sənin üçün də narahat keçir.

— Eybi yoxdur. Mən heç bir çətinlik çəkmirəm.

Mən qəzəbimi güclə saxlayaraq gülümsədim:

— Yəni, körpünün taleyi səni məndən çox maraqlandırır?

— Səni körpünün taleyi maraqlandırır, Adil.

— Bəs, nə maraqlandırır?

— Öz taleyin!

— Səriyyə, — deyə mehribanlıqla soruştum, — niye sen mənim gözü mün içine belə sözlər deyirsin?

— Mən ikiüzlilik eləmemek üçün briqada qarşısında and içmişəm, Adil! Ona görə də, hiss elədiyimi deməliyəm.

— Hansı briqada qarşısında and içmişən?

— Körpüsalanlar briqadası qarşısında. Bizim qanunumuz belədir.

— Yaxşı, sözüm yoxdur. Məgər, mənim taleyim sənin taleyin demək deyil?

— Bilmirəm, ancaq biz hələ bu körpübənən sonra yuxarı dağlarda ayrı bir körpü də salmalıyıq. Sən özün deyirdin ki...

“Doğrudan, mən deyirdim, lakin mən bu körpülərin bizim aramızda bu cür vəziyyət yaradacağımı bilmirdim. Bu körpü səni mendən uzaqlaşdırır. Bu isə dəhşətdir... Sənin indiki əhvali-ruhiyyən mənim yuxuma da girməzdı. Sən nə yaman soyuq olmuşsan?! Nə yaman amansız olmuşsan?! Briqada qabağında and içmişəm... Briqada...”

## SƏRİYYƏ

... Mən körpüsalanlar briqadasından ayrılmayacağımı qəti bildirəndən sonra, Adil bir də bu barədə danışmadı. Mənə qarşı daha mehriban, daha şən oldu. Tez-tez zarafat edir, axşamçağları mənimlə birlikdə meşəyo gəzməyə çıxırı. Nə körpü barədə, nə də bizim briqada haqqında heç nə soruşturdu. Lakin rayona köçmək səhbətindən dörd gün sonra biz körpünün böyük borularını bərkitdiyimiz zaman, motosikletdə bir oğlan gəlib buldozerçiyə bir zərf verdi. O da cəld açıb, içindəki balaca kağızı gözdən keçirdi. Buldozerçi gülümseyərək kağızı Soltana uzatdı. O da alıb bərkdən oxudu. Bu, buldozerçinin birinci sahəyə dəyişilməsi barədə yol rəisi Adil tərəfindən verilmiş əmr idi. Soltanla Kərəmxanın nəzərləri bir anlıq mənə dikildi.

— Bəyəm, bize buldozerçi lazımdır! — deyə Kərəmxan soruştı.

— Necə lazımdır? — Soltan acıqla cavab verdi. — Naçalnik bizimlə məsləhətləşə bilməzdidi?

Buldozerçi:

— Yaxşı, uşaqlar, — dedi, — mübahisə yersizdir. Vaxta ki, naçalnik bələ məsləhət bilir, demək, əməl olunmalıdır.

— Düz demirsən, — deyə Soltan etiraz etdi, — biz uşaq-zad deyilik ki, hər bir əmrə kor-koranə tabe olaq. Axi, əslində bu körpübənədə dörd yox, yeddi-səkkiz adam işləməli idi. Biz özümüz istəmədik. Gördülər

ki, sözümüz sözdür. Yeddi-səkkiz adamın bir ayda görəcəyi işi biz iyirmi gündə başa vurduq. Bəs, niyə belə eləyirlər?

Sonra mənə müraciətə eləvə etdi:

– Biz yoldaşıq. Bundan qabaq Girdmançayın üstündə salınan körpüdə də birlikdə işləmişik, bir-birimizin xasiyyətinə bələd olmuşsun. Birlikdə təşəkkür almışıq. İndi rəis götürüb belə edir.

Buldozerçi:

– Məncə, – dedi, – bu giley-güzar mənasızdır. – Sonra zərfin üstünə qol çəkib, motosikletdə gələn oğlana qaytardı.

Mən də hemin oğlana:

– Rayon mərkəzine qədər mən də apararsınızmı?  
– Əlbəttə, buyurun.

Sonra mən Soltana zarafatyanı:

– Yoldaş briqadir, – dedim, – menim rayon mərkəzində çox vacib bir işim var, seher yadına düşməyib Adılə deyim, icazə olarmı?

Soltan qışqabaqlı terzde:

– Gedin, – dedi.

Mən paltarımı belə dəyişmədən motosikletdə gələn oğlanın tərkinə əyleşdim...

Yol idarəsi rayon icraiyyə komitəsi binasının ikinci mərtəbesində yerləşmişdi. Adilin on yeddi-on səkkiz yaşılı göyçək bir qız olan katibəsi mənə başdan-ayağa süzərək:

– Naçalnik məşğuldur, – deyib üzünü o yana çevirdi.

– Nə ilə məşğuldur?

– Hər gelənə haqq-hesab verəsi deyilik ki! Sizdən başqa da gözləyənlər var, – deye katibə, o tərəfdə əyleşmiş üç kişini göstərdi.

Mənimlə motosikletdə gələn oğlan yaxınlaşıb, onun qulağına nə isə dedi ve qız cəld ayağa qalxıb gülümşəyərək:

– Bağışlayın, – deye məndən üzr istədi.

Sonra qapıya işarə ilə:

– Buyurun, – dedi.

Adilin səliqəsinə nə söz! Heç nazırın özünün də bu cür kabinetə ola bilmezdi. Qoz ağacından qayırılmış təzə yaraşıqlı yazı stolu. Ağ mərmər ləvazimatı. Səliqə ilə çərtilmiş rəngarəng karandaşlar. Büllur qrafın və stekan. Qar kimi ağ örtüklü stillar, mexmər perdeler...

Adili yaxından tanımayan bu az zaman içində onun bütün bunları necə düzəltdiyinə təəccüb edərdi.

O, stolun arkasında oturub nə isə yazırıdı.

Başını qaldırıb məni görəndə bir neçə saniyə diqqətlə üzümə baxdı, sanki nəyi isə aydınlaşdırmağa çalışıdı.

Sonra gülümseyib qələmi yera qoydu.

– Nə ecəb?

– Ele-bele gəldim, – dedim və stul çəkib oturdum.

– Nə ilə geldin?

– Motosikletlə. Sən göndərdiyin oğlanın tərkində...

O, qıpqırmızı qızardı:

– Axı, yaxşı deyil, camaatın içinde belə iş eləyirsən. Əgər, gəlməyin bu cür vacib idisə, sisariş eləyəydi, maşın göndəreydim.

– Eybi yoxdur.

– Sənin üçün eybi yoxdur, amma mənim üçün...

– Briqada sənin əmrinə etiraz edir.

– Hansı əmrimə?

– Buldozerçinin başqa yere dəyişilməsi haqqındaki əmrinə.

– Sən bundan ötrü gelmişən?

– Bundan ötrü.

O, dərindən nəfəs alaraq, stulun arxasına səykəndi. Sonra yavaş səsle:

– Briqadanın nə ixtiyarı var, – dedi, – rəisin əmrinə etiraz eləsin?! Anarxiya-zad deyil ki...

– Doğrudur, anarxiya deyil, ancaq rəis haqsız olduqda, etiraz eləmək olar.

– Nəden bilirsən ki, rəis haqsızdır?

– Özün də bilirsən ki, haqsızsan!

– Sən nə üçün belə işlərə qarışırsan? Buldozerçinin başqa yere dəyişməsinin sənə nə dəxli var?

– Mənə dəxli var, cüntki biz bir briqadanın üzvüyük! Əgər, sən əmrini geri götürməsen, mən bu saat nazirliyə zəng edəcəyəm, gəlib kimin haqlı olduğunu ayırd eləsinlər. Biz körpünü birlikdə başlamışık, birlikdə də qurtaracaq. Buldozerçi bize hamidian çox lazımdır.

– Sonra ayırsın göndərərəm.

– Ayrısın! Qeribi təyin elədiyin yere göndərsən nə olar?

– Səni burası onlar göndərib?

– Yox, özüm gəlmİŞEM.

O, nəzərlərini yere dikib bir neçə saniyə susdu və bu zaman gözlərinin küncündəki, alnındaki ince çizgilər mənə həddindən artıq dərin

və qarantalıq göründü. Mənə elə gəldi ki, bu cizgilerin altında mənim yaxşı anlaya bilmədiyim ağır, laf bir əzab gizlənmişdir. Elə bil ki, bu cizgilerin dərinliyindən mənə yüzlərcə müztərib göz baxırı.

Mən mümkün qədər müləyim səsle:

– Adil, – dedim, – axı, sən gərek bu cür briqadaların yaranmasına, onların arasındaki dostluğun möhkəmlənməsinə kömək eləyəsən. Axı, biz dörd yoldaş adımızı yazüb o körpünün bünövresinə qoymuşuq.

Axırıncı sözləri deyərkən, buldozerçinin siması bütün aydınlığı ilə gözlərimin qarşısında canlandı. Mən anlaşılmaz bir qorxu hiss edərək tələsik soruştum:

- Nə deyirsən, Adil?
- Yaxşı, Səriyyə, qoy sən deyən olsun.
- Tək mən deyən nə üçün? Bu, bütün briqadanın arzusudur.
- Etiraz elemirəm.
- Çox sağ ol, Adil, – deyib sevincə onun əlindən tutdum.

O, üzümə ani bir nəzər salıb, əlini üsulluca geri çəkdi. Mən onun bu hərəkətindən incimədim. Elə bil ki, bu cür ifadə ilə baxan adama birinci dəfə rast gəldim. Elə bil ki, o, nə isə, böyük bir sırrı məndən gizləyirdi. Kabinet birdən-bire mənə qarantalıq və cansızıcı gəldi.

- Yayın gündündə bu pərdələr nəyə lazımdır, Adil?
- Toz-zad olur, – deyə o, pəncəreyə baxmadan cavab verdi.

Mən qalxdım:

– Gedim bazara, bir az aym-oyun alım. Sən yaqın ki, iş qurtaranda gedəcəksən...

- Sən tez getmək istəyirsən?
- Yox, nə üçün? Birlikdə gederik...
- Yaxşı, get, nə alırsan al, gel.

Mən kabinetdən çıxanda katibə ayağa qalxaraq gülümseyib, məni gözləmə otağının qapısına qədər müşayiət etdi. Mən qəsden özümü dərtaraq təşəxxüsələ:

– Xudahafız, – deyib ondan aralandım və pilləkəni düşərkən öz hərəkətimə özüm do güldüm.

Bazarda əvvəlcə böyük bir zənbil alıb içini göy-göyərti, meyvə və tərxiyələrlə doldurdum. İki qırmızı pomidor və kabablıq qoyun eti aldım. Sonra kitab mağazasına gedib, mərkəzi və respublika jurnallarının son nömrələrini götürdüm. Bazarlığım çox xoşuma gəldi. Aldığım şeylərin hamısı təzə və təravətlidir. Hamisində, nə isə, könülaçan bir şey vardi.

Geri qayıtdığım zaman qapıları taybatay açıq balaca bir dükanda birisi cavan, digəri nisbətən yaşlı iki manikürçünün müştəri gözlədiyini görüb içəri girdim.

Cavan qadın dirnaqlarını açıq əchrayı rəngdə manikür edir, yaşı isə, ordan-burdan danışır. İkisi də bir-birinə oxşayırdı. Məlum oldu ki, ana-baladırlar. Qızı Bakıda yaşayır, yayı isə, buraya gəlirlər. Anasının qırx iki-qırx üç, qızın isə, iyirmi dörd yaşı olardı. İkisi də yaraşıqlı ve xoşreftar idi. Manikürçü qadın saçlarını tünd-qəhvəyi boyadaraq, buruq-buruq eleyib arxasına atmışdı. Danışdıqca tez-tez gülümseyir və bu zaman yanlardakı qızıl dişləri görünürdü. Qızı isə, nazik, incebel bir gəlin idi, mənim kimi, alçaqdaban tuflı geymişdi.

Mənim də Bakıdan gəldiyimi və yol rəisi Adilin arvadı olduğunu bilib çox sevindilər. Manikürçü qadın dedi:

- Bütün şəhər sizin ərinizdən danışır...
- Neyindən?
- Deyirlər çox ağıllı oglandır. Yuxarılarda bir sözü iki deyil. Sonra gülümseyərək əlavə etdi:
- Özü də çox gözəldir. Siz xoşbəxtsiniz.

Manikürçü qadın axırıncı sözü elə səmimi dedi ki, elə bil, özü dünyanın ən dərdsiz-qəmsiz və xoşbəxt adamı idi.

Qızı isə:  
– Maşını da özü sürür, başqa naçalniklər kimi şofer saxlamır, – dedi.  
Manikürüm qurtarandan sonra məni çaya dəvət etdilər. Bərk susadığımından, məmənuniyyətlə razı oldum. Dükənin arxasında balaca, işıqlı bir otaqda olurdular. Otağın pəncərə və arxa qapısı birbaş həyətə açılırdı. Bayırda pəncərenin qabağında çoxlu qərenfil, etirşah və zanbaq əkilmişdi. Ev-eşik, qapı-baca çıçok kimi tərəmiz və serin idi.

Məni şəkerçörəyi və təzə gilənar müreibbəsi ilə çaya qonaq etdilər. Sonra biz yeni kino-filmərdən, musiqi əsərlərindən söhbət etdik.

... Mən, əlimdə böyük, dolu zənbil, kefi kök halda təkrar Adilin kabinetinə daxil oldum.

- Nə çox bazarlıq elemisən, – deyə o, gülümsədi.
- Yarısını körpüşalanlar üçün almışam.
- Özləri tapşırılmışdır?
- Yox.

O, üzünü yana çevirib:

– Bes, bu vaxta qədər elə bazarda idin? – deyə tutulmuş halda soruşdu.

- Manikürçügildəydim...
- Hansı manikürçügilde?
- Bu küçənin aşağısında manikürçülər yoxdurmu?
- Sən onları haradan tanıyırsan?
- Dırnaqlarımı düzəldirdənən tanış olduq. Məni evlərinə dəvət etdilər.
- Axi, bilmədiyin-tanımadığın evə ne üçün gedirsən?
- Adamlar anadan tanış olmurlar ki, Adil?
- Sən nə vaxtacan mənə bu cür cavablar verəcəksən?
- Bilmirəm!
- Bilməyin lazımdır.

Mən ona diqqətlə baxaraq:

- Anma, – dedim, – manikürçülər səni tərifleyirdilər.
- Mənim elələrinin tərifinə ehtiyacım yoxdur.
- Bes kiminkilərinə ehtiyacın var?

Adil gözlərini üzümə dikərək bir neçə saniyə susdu. “Yəqin ki, məni vurmaq isteyir” deyə düşündürm. Əlbəttə, o belə şey eləməzdi. Lakin mən onun nezərləri altında özümü narahat hiss edirdim. Elə bil ki, bu baxışlar ağır bir yük olub məni sıxırdı.

– Saat altıya işləyir, getmək istəmirsen? – deyə mən sebsiz halda qalxdım.

– Gedək.

O, zənbildən yapışmaq istədikdə:

– Yox, Adil, özüm götürərəm, – deyib ağır zənbili qaldıraraq, qapıdan çıxdım.

Zənbili maşının dal tərəfinə qoyub özüm sükanın arxasına keçdim.

– Burada niyə oturursan?

– Mən sürəcəyəm.

– Lazım deyil, o yana keç.

– Yox, Adil, bu dəfə mən sürəcəyəm.

O keçib menim yanında eyleşdi.

Mən, maşının sürətini artırıb rayon mərkəzindən çıxdım.

“Nə üçün bizim duyğularımız getdikcə bir-birindən bu cür əzaqlaşır? Nə üçün, o, mənim isinişdiyim, dost və yoldaş hesab edədiyim adamlara bu qədər yaddır? Bəlkə mən heç işləməyəydim? Lakin bu necə ola bilərdi? Mən özümü vətəndaşlıq hüququndan necə məhrum eləyə bilərdim?”

Yox, Adil, bu mümkün deyil! Mən bunu bacarmaram. Mən özümü sənin və körpüşalanların gördüyü işdən təcrid eləyə bilmərəm. Bəlkə sən özün bir yol tapasan? Nə üçün sən heç öz hərəketlərin barədə düşünmürsən? Axi, sən ağıllı, işgüzər oğlansan... Nə üçün sən mənim kolgədə sürünməyimi istəyirsən? Mən sürünməyə nifret edirəm.”

Mən uçmaq... hey uçmaq istəyirdim. Mən meşli dağların, sıldırırm qayaların, dibi görünməyən derin dərələrin yanından qızılı ilə vurub keçdikcə, daha iti süretlə uçmaq istəyirdim. Mən sürəti artırdıqca, tez-tez görünüb qeyb olan mavi üfüqlər də əzaqlaşırıdı. Mən meteor, fövqələdə bir raket kimi yüz min kilometrləri bir anda qət etmək istəyirdim. Mən ərimin varlığını büsbütün unutmuşdum. Mən hər şeyin necə amansız bir süretlə arxada qalmasından alındığım zövqdən başqa heç nə duyub-dərk etmirdim.

Mən pencerə şüəsi kimi çərçivəye salınmış “əqlisəlimin” pedant soyuqluğuna nifret edirdim! Əsrləri bir anda vurub-keçən dahlilərə eşq olsun! Əgər, biz koramal kimi yerlərdə sürüncəkdiksə, manikürçü qadın demişkən, bəs, bu dünya kimin üçünmüs? Əgər, biz fərsiz, məhdud arzuların əsiri olacaqdıqsə, bəs, bu ezmətli dağlar, bu ucuруmlu yollar nə üçünmüs? Bütün məxluqatın əşrəfi olan insanın ləyaqətinin mənası nədən ibarət imiş?.. Mən, insan eli, insan dühəsi ilə düzəldilmiş maşının gedib aya çatdığını eşitdiyim gecə uzun zaman yata bilmədim. Mən uçmaq, uçmaq istəyirdim.

– Yavaş, nə edirsen? – deyə o, qolumdan yapışdı, – sürəti azalt, görmürsən, yol xarabdır?

– Qorxma, heç nə olmaz.

– Yox, azalt!

– Yaxşı, Adil, bu dəfə sən deyən olsun, – deyə zarafatyana cavab verib sürəti azaldı.

– Necə yəni “bu dəfə”?

– Yoxsa, hemişə sən deyən olmayı istəyirsən? – mən cyni zarafatla yanaklı ona baxdım.

Adil de mənə baxdı. Biz qadınlardır xarici görünüşümüzün kişilərə nə cür təsir bağışladığını dərhal duyuruq. Bu anda mənim ona çox cazibədar göründüyümə şübhə yox idi və bunu hiss etmək mənə zövq verirdi. Elə bil ki, mən bununla ondan nəyin isə qisasını alırdım.

Yolun alt tərəfi her yerde uçurum idi. Əgər, maşın aşsa, tikəmiz də tapılmazdı. Ona görə, xüsusi döngelərdə çox ehtiyatlı olmaq lazımdı.

Buna baxmayaraq, sürəti artırmaq hevesi ilə yanırdım. Mən, hətta, tez-tez siqnal verməyi belə unutmuşdum. Ona görə də, çetin döngələrin birində qəflətən qabağımıza çıxan yük maşını ilə az qala toqquşmuşduq.

Lakin mən özümü itirmeyərək, maşını dərhal sağa burub, saxladım. Qabaq tekərlər lap uçurumun üstündə dayanmışdı. Vəziyyət o qədər qorxulu olmuşdu ki, yük maşınının şoferi də maşını saxlayaraq, kabinedən başını çıxarıb açıqlı-acıqlı mənə baxırdı. Mən gülümsəyərək "QAZ-69"u yavaşça geri verdim və bu zaman buldozerini ilk dəfə gördüyüüm anı xatırladıım...

Adilin rəngi azca qəçmişdişa da, özü heç bir şey olmamış kimi sakit oturmuşdu.

— Bağışla, Adil, — dedim, — bir də belə iş görmərəm.

O mənə cavab verməyərək, eyni soyuqqanlıqla üzünü yana çevirdi. Onun bu hərəkəti ilə mənim maşını qanadlandırmaq hevesim də sönüb getdi. Mən həyatda hər bir coşğun qəzəb və ehtirasın axırda necə cansızıcı bir adiliklə neticələnə bildiyini acı-acı düşünərək maşının sürətini ləp azaldım. Bəlkə Adilə necə xoş gəlirse ele yaşamaq lazımdır? Axı, deyirlər, keçmiş analarımız belə edilmişlər... Aramızda baş qaldıran bu örtülü çəkişməyə bu cür son qoymaq olmazmı? Bəlkə mən Adili heç istəmirem?! İndi onunla yanaşı oturduğumuz bir zamanda bu fikrin ağlıma gelməsi mənə dözülməz dərəcədə loya-qətsiz göründü. Mən özümü onun qarşısında ikiüzlü bir miskin kimi hiss elədim. Mənim əqidəməcə, dünyada ən böyük alçaqlıq namərdlikdir. Şənin bir yastiğa baş qoyduğun adamdan heç nə gizlətməyə haqqın yoxdur! Ona görə də, mən tezliklə öz hissərimi aydınlaşdırımlıyam.

Mən heç kəsin qarşısında ikiüzlülük eləməmişəm. Bundan sonra da etməyəcəyəm. İndi bizim zəmanəmizdə "ər-arvad" sözleri çox zaman "həyat yoldaşı" ifadəsi ilə əvəz olunur. "Yoldaş yoldaşa tən gerek, tən olmasa gen gərək!" Çox gözəl deyilmişdir! Ataların hər sözü qızılı berabərdir.

...Buldozerçinin dəyişilmeyib yerində qalmasını briqada arasındakı birliyin ilk qəlebəsi kimi qiymətləndirərək, işe daha qızığın girişdiyimizdən, körpü süretlə qurulmaqdı idi. Yolun körpü üzrə mühəndisi üç-dörd dəfə gəlib işimizi diqqətlə yoxlayaraq, çox razi qalmışdı. Lakin Adil özü səherdən axşamacan iş sahəsini gəzdidi

hələdə, son zamanlar bir dəfə də olsun, nə bizim körpünün üstünə gəlmiş, nə də o baredə bir söz soruşmuşdu. O, körpüyü sarı heç baxmırıda. Elə bil ki, bizim Zoğallı körpü onun ögey oğlu idi, bu, əlbəttə, mənim xətrime dəyirdi. Elə bil ki, o körpüyü deyil, mənim doğma balama biganəlik göstərirdi. Onun briqada üzvlərinə bu soyuq, məğrur münasibəti məni yoldaşlarının yanında utandırırdı. Onlar bunu hiss etdikləri üçün Adil barendə mənimlə bir kəlmə də danışmurdılar... Lakin mən isteyirdim ki, onlar bu baredə danışınlar! Rəisin yad münasibətinə pisləsinlər! Mən bunu şiddetlə arzulayırdım. Mən öz qəzəbimi ifadə üçün bir vasitə, bir münasibət axtarırdım.

Hamisindən da çox mənə Adilin mehz buldozerçini ayrı yerə dəyişmək istəməsi qəribə görünürdü... Özü etiraf etməsə də, mən onda bu oğlana qarşı, nə isə, bir kin hiss edirdim. Lakin mən o zaman buldozerçinin nədə təqsirkar olduğunu bilmirdim. Sonralar da onda heç bir günah yox idi. Mən bu baredə onun əvəzindən indi də and içə bilerəm. Lakin hələ o zamanlar, yəni, arada hələ heç nə yox ikən, Adilin buldozerçini görmək istəməməsi məndə ona qarşı xoşagel-moyən bir duygunun getdikcə güclənməsinə səbəb olurdu. Mən haqlı-haqsız onun qarasına əsəbilsər, onu açılamaq isteyirdim. Onun buldozerçini dəyişmək təşəbbüsü isə, bu duygunu daha da tündləşdirdi, buldozerçi ilə mənim aramda tamamilə yeni və lal bir münasibətin yaranmasına sənki təkan verdi. Çünkü mən buldozerçinin nələr keçirdiyini hiss edirdim. Buldozerçi namərdlik etmirdi. Adil bunu bilməli idi! Adil mənə şillə vurayıdı, danlayayıdı, lakin körpüsalanların böyük səmimiyyətinə yuxarıdan aşağı baxmayıaydı. Adil yalnız o zaman məni itirməzdı.

...Buldozerçinin dəyişilmeyib yerində qalması xəbəri körpüsalanların böyük sevincinə səbəb olmuşdu. Onlar bunu məndən gizləmirdilər, lakin buldozerçi özü əvvəlkinə nisbətən daha qəşqabaqlı olmuşdu. Onun öz baxışlarını mənim nəzərlərimdən yayındırmağa indi daha çox cəhd etdiyini hiss edirdim. İş zamanı ikimiz də tek qalan da o bir bəhanə ilə məndən uzaqlaşırırdı. Mən də onu daha əvvəlki kimi cürbəcür zarafatlarla sancırmırdım...

Tennis oynayanda onun məni aparmasından əvvəlki kimi yanıbaxılmırdı. Mən öz baxışlarımla, gülüşümlə, ona, nə isə, mehriban sözər deyirdim. Mən onun soyuq və hətta, açıqlı rəftərindən qəzəb deyil, fərəh duyurdum. Mən onun üst köynəklərini və dəsmallarını

zorla alıb özümüzükülerle beraber yuyub ütülədiyim zaman özümü fövqələdə dərecedə səmimi, ləyaqətli bir insan kimi hiss edirdim.

Biz artıq körpünün demir-beton tağıni düzəltməkdəydik. Bizim "körpəmiz" keçmiş nağıllardakı qəhrəmanların uşaqlığı kimi görünməmiş bir suretle böyürməkdəydi.

Dağ günüşi qollarımızı, üzümüzü yandırıb qaraltmışdı. Buldozerçi isə, sarıbeniz olduğundan, boyun-boğazı mis kimi qızarmışdı.

Oğlanların əynində mayka, mənim əynimdə isə yüngül, qolsuz don olurdu. İndi daha tənəffüsde çadırlarımıza getmir, dördümüz də körpüden bir azca yuxarıda, böyük palidin kölgəsində oturub qəlyanaltı eleyirdik. Yemək hazırlamaq üçün baş aşpaz mən, müavinim isə Kərəmxan idi. Bəzən oğlanların vurduları quşları qızardırıldıq. Bəzən mən onlar üçün ət qutabı bişirirdim ki, bunu hamisindən artıq xoşiyardılar. Axi, qutab en çok Bakıda dəbdir. Bu yerlərdə, demək olar ki, heç bişirmirlər. Mən qutabları bişirib sumaq vura-vura üst-üstə yığdıqca, Kərəmxanın necə ləzzətə baxdığını görüb qehqəhə ilə gülür, sonra bir-ikisini büküb ona verirdim:

– Al bir dadına bax, gör yaxşı bişibmi?

O, qutabları ötürdükcə başını tərpədərək:

– Sağ ol, vallah, Səriyyə bacı, – deyirdi, – ömrümüzdə belə dadlı şey yeməmişəm.

Mən də öz sənətimdən dərin bir zövq duyaraq:

– Hələ bu gün sən deyən yaxşı deyil, – deyirdim, – gör gelən dəfə necə bişirəcəyəm!

Biz qəlyanaltı etdikdən sonra mən çadırqa qaçıb öz bişmişimizə baş çəkir, yuyunub saçlarımı düzəldir və təkrar işin üstüne qayıdırımdı. Tənəffüsden sonra dördümüz də özümüzü daha sən və daha gümrəh hiss edirdik. Etiraf edim ki, mən bu tənəffüs saatlarını həmişə böyük həvəsle gözleyirdim. Həmin saatlarda duyduğum istirahəti, xoşallığı heç nə ilə dəyişməzdim. Tənəffüsde biz istədiyimiz qədər zarafatlaşırıq. Tənəffüsde mən öz baxışlarımla buldozerçiye daha səmimi sözler deyirdim, o isə, bunları eşitmək istəmirdi. O öz biganəliyi ilə məni ürkütəmək isteyirdi, lakin buna müvəffəq ola bilmirdi. Əger, o zaman biri mendən soruşturdu ki, bu nə oyundur sizin aranızda başlayıb, nə ilə nəticələnəcək, cavab verə bilməzdim. Bu oyunun böyük bir təbədülətin başlangıcı olduğunu ağlıma gətirməzdim.

Sən demə, buldozerçi gələcəyi mendən aydın görürmüş...

... Bir gün tənəffüsde Soltan:

– Uşaqlar, – dedi, – briqadanın işindən narazılıq etmək olmaz. Körpəyə pis baxmırıq, ancaq briqada mənəvi aləmlə məşgül olmur...

Kərəmxan onun sözünü kəsdi:

– Bəs, körpü salmaq özü, beyəm, mənəvi aləm deyil?

– Zarafatı burax, əməlli söz deyirəm.

– Ele isə danış, – deyib Kərəmxan mənə göz vurdu.

Buldozerçi onun bu hərəkətini görüb qızardı və bu mənə hədsiz dərecedə xoş gəldi.

– Bizdə, ancaq birçə buldozerçi qiyabi institutda oxuyur. (Mən Qəribcana həmişə buldozerçi deyə xıtəb elədiyim üçün onlar da çox vaxt zarafatyana məni təqlid edirdilər.) Bəs biz? Təklif var ki, bu il biz də instituta ərizə verək.

Kərəmxan:

– Siz ölmüşəsiz, – dedi, – institut adı çəkiləndə, o imtahanın dağ kimi durur gözümüz qabağında...

Soltan onun sözünü ağızında qoyma:

– İş stajı düşür. Qaldı imtahan, ona da hazırlaşarıq. Bəs, bu buldozerçi nə cür daxil olub? Səriyyə, sən necə, qiyabi oxumaq isteyirsinmi?

– Nece ola biler ki, briqada istəsin, mən yox? Buldozerçi riyaziyyatdan bizi kömək eləsə, hazırlaşa bilerik.

– Riyaziyyat... Riyaziyyat, – Kərəmxan yana-yana təkrar elədi, – bir də ədəbiyyatdan yazılı imtahan...

– Ədəbiyyatdan qorxma. O barədə mən hazırlaşmağımıza kömək eləyə bilərem, – dedim.

Soltan:

– Yaxşı da... tay nə isteyirsiniz? Riyaziyyatdan buldozerçi, ədəbiyyatdan da Səriyyə. Qaldı tarix...

– Onda da müəllimimiz sən. Axi, bizim bu Soltan yaman tarixcidir. Napoleonun davalarını soruş, sənə əzbər desin. Deməli, siz üçünüz müəllim, mən də şagird, bax, yaxşı öyrədin ha... Siz ölmüşəsiniz, imtahanda kəsilsəm, biabır olarsınız.

Soltan:

– İndidən kəsilmək barədə danışma, – dedi, – imtahan verəcəyik, vəssalam!

Mən:

– Buldozerçi dinmir, – dedim, – bəlkə heç o bize kömək eləmək fikrində deyil?

Kərəmxan:

– Briqada tələb eləyəndən sonra neçə öyrətməz? Ə, buldozerçi, bir dinsən! Başa düşmürəm, Seriyyə bacı bura gələndə niyə ağızına su alıb durursan?

Buldozerçi sanki diksinərek, tələsik evvel mənə, sonra da Soltana baxdı və birdən qıpçırmızı qızararaq, Kərəmxana açıqlandı.

– Yelek oğlansan, hər zarafatın yeri var.

Mən qəhqəhə ilə gülerek:

– Tənqiddən incimək lazımlı deyil, yoldaş buldozerçi.

Soltan:

– Teklif var, – Seriyyə sinif rəhbəri olsun, etiraz yoxdur ki?

– Yox! – deyə Kərəmxan bərkdən səsləndi.

Soltan:

– Hər gün işdən sonra altı ilə yeddi arasında bir saat məşgələ keçirilsin. Etiraz yoxdur ki?

– Yoxdur! – Kərəmxanla mən orta məktəb şagirdləri kimi birdən cavab verdik.

– Məşgələ cədvəlini tutmaq Soltana tapşırılsın, etiraz yoxdur ki?

Kərəmxanla mən bu dəfə daha bərkdən:

– Yoxdur! – dedik.

– Bir sual olar? – Kərəmxan şəhadət barmağını yuxarı qaldırdı.

\* Olar!

– Bəs dərs kitablarını tapmaq kime tapşırılır?

– Sinifkoma! – deyə mən, əlimi döşümə qoydum.

Soltan əsl başçı kimi mənə müraciət edib:

– Kitab-dəftərimiz üçün nə qədər pul lazım olsa, ümumi fondu muzdan götürərsən, – dedi.

– Bir şey deyil, mən öz maaşından alaram.

– Yox, – Soltan eyni ciddiyətlə etiraz elədi, – ümumi fonddan!

– Oldu! – deyə mən gülümseyərək, əsgər kimi əlimi yuxarı qaldırdım,

– sabah istirahət günlündür. Gedib nə lazımsa, altıb getirərem.

– Əsas onuncu sinifin kitablarıdır.

– Yeddinci-səkkizinci siniflərin riyaziyyat kitabları da lazımdır,

– deyə Kərəmxan qayğı ilə cavab verdi, – gərek başdan təkrar eləyək.

Soltan:

– Yaxşı, heç demirsiniz, kim hansı instituta girmək xəyalındadır? Araya uzun bir sükut çökdü.

Nəhayət mən:

– Gərək ki, – dedim, – buldozerçi institutun mexanika şöbəsində oxuyur.

– Elədir. İnnstitutun tikinti fakültəsində yol-körpü şöbəsi de var.

– Mən oranın həvəsindəyəm. Ancaq...

Kərəmxan məzəli bir əda ilə boynunun ardını qaşdı.

Soltan qətiyyətlə:

– Mən yol-körpü şöbəsinə girecəyəm, – dedi.

Mən qaşlarımı yuxarı dartaraq:

– Qaldı yoldaş Seriyyə... – deyə sözü xeyli uzatdım, – vaxta ki, briqada üzvlərinin hamısı gelecekdə də körpüler salmaq fikrindədir...

– Yox, – Soltan sözümüz kesdi, – hər kəsin öz həvəsi ilədir...

– Şübhəsiz. Mənim də həvəsim yol-körpü şöbəsidir.

Soltan:

– Bununla da məsələ qurtarır.

– İndi isə, xahiş edirəm, balaca bir konsertə qulaq asasınız.

Sonra o, oynaq bir hava üstündə, eynən estrada artisti kimi komik hərəkətlərle oxumağa başladı:

Biz dağları yarınlıq,  
Dəmir körpü sakılıq,  
İnstituta baş vurub,  
Dörd nədir, beş alarıq.  
Ancaq bizim Qeribcan  
Yaman dinməz olubdur.  
Bilmirik nə derdi var,  
Neyə peşman olubdur?  
Bəzən xəyala dalır,  
Bəzən ulduza baxır.  
Yoxsa ki, bu bineva  
Dönüb şair olubdur?!

Soltan gülümseyərək əvvəlcə yere, sonra da uçurumdan o yanda görünürlərələrə baxdı. Buldozerçi məzəmmət dolu gözlerini Kərəmxana zilləmisi. Kərəmxan isə, ona fikir vermədən təkrar edirdi:

Yoxsa ki, bu binəva  
Dönbü şair olubdur?!

Mən bir an tutuldum, sonra dərhal özümü elə alıb, bərkdən güldüm:  
– Şair sən özün olmuşan ki.

Dərhal raketka götürüb:

– Yoldaş buldozerçi, gel görək, – deyə torun arxasına keçdim.  
Oğlan da mənə baxmadan, dinməz-söyləməz, oyuna başladı. Şəri serrast vurmasına, özünü sakit aparmasına baxmayaraq, mən onun kefi olmadığını hiss edirdim.

## ADİL

O bu dəfə tennis oyunundan qəribə əhvali-ruhiyyə ilə qayıtmışdı. Elə bil, nə isə, itirmişdi, nəyi isə xatırlamağa çalışırı... Mənim suallarına fikri dağınmış halda cavab verir, bunun xətrimə deyə bileyeciyini, yəqin ki, düşünmürdü. Buraya gəldiyimiz gündən bəri mən birinci dəfə idi ki, aramızda soyuq, qaranlıq bir divarın yavaş-yavaş qalxdığını aydınca hiss edirdim.

Əli yanın ağızına təper. Mən qəzəbin, acığın, gücün mənasız olduğunu anlayaraq gülür, zarafat edir, onun xoşuna gələcək sözlər danişmağa çalışırdım. Mən qapıda stolun daşında oturmuşdım. O da yanında dayanıb sağ əlinin qeyri-iradı, yavaş hərəketi ilə saçını darayır ve uğurum üzərində herlənən ağ qartala baxırdı.

Mən:

– Seriyyə, – dedim, – yolu çekib qurtarandan sonra bir aylıq məzuniyyət götürüb gedərik seyahətə... Elemi?

O, gözlərini qartaldan çəkmeyərək, könülsüz halda başını tərpətdi.

– Bir pud ağırlığında başını tərpədincə, altı misqal dilini tərpətsənə... – deyə mən zarafat elədim.

Lakin o, cavab vermədi. O zaman mən onun əlindən tutub çəkərək yanındakı kətildə oturdum:

– Niye bikefsən, nə olub?

O, mənə diqqətli bir nezər salaraq, əlini geri çekdi:

– Mənə nə olduğunu bilmirəm, Adil, biləndə sənə deyəcəyem.

Bu, çox qəribə cavab idi. Lakin mən daha heç nə soruştadım. Ürəyimin necə sıxlığını ona hiss etdirmədim. Bunun mənası yox idi.

Dişim bağırsağımı kesirdi. Bununla belə, mən onu indiki qəder istəməmişdim. Həm də, mən onu tike-tike doğramağa hazır idim. Mən onun Madonna Sinkstinskayanın üzüne benzeyen üzünün, dodaqlarının xencərlə parça-parça olunmasını istərdim. Mən bu dərəcədə vəhşiləşdiyim anda onun bu dərəcədə gənc və gözəl göründüyüne yana-yana baxırdım. İndiə qəder bu gözlər, bu nazik və elastik bel, əzələli, ciyinə qəder çılpaq olan bu qollar yalnız və yalnız mənə mexsus idi. Mənimki idi. İndisə, mən bu hüququn sarsıldığını duydurdum. Lakin, bununla bərabər, heç bir fənalıq etmək iqtidarında deyildim. Mən özümü çox yorğun hiss eləyərək, çadırı girib çarpayıma uzandım. Nə qəder yatdığını bilmirəm. Birdən elə bil ki, yuxuda mənə "dur!" dedilər. Gözlərimi açıb, onu çarpayısının üstündə bütüşüb oturaraq, bayırə baxan gördüm. Mən oyandığımı hiss etdirməyərək, onun neyə baxdığını bilmək üçün gözlərimi bayırə zillədim və körpüsalanların çadırı tərəfdə nöqtə boyda bir işığın qaranlıqda közərdiyini gördüm. Bu odlu nöqtə tez-tez havada yarımdaire cızıb dayanırdı. Yəqin kim isə papiros çekirdi...

Lakin burda qəribə nə var idi? Onun gözləri nədən bu odlu nöqtəyə bənd olub qalmışdır?

O niyə yatmamışdı?

Birdən sanki qanım damarlarında dondu və mən dəhşətlə xatırladım ki, körpüsalanlardan yalnız bir nəfər papiros çekir... Yalnız bir nəfər... Buldozerçi!

Biz institutda oxuyanda Şekspiri təqsirləndirib deyirdik ki, nə üçün Otello bir dəfə də olsun, dəsmalı haradan aldığı Kassiodan soruşturdu... Lakin burada Kassiodan heç bir şey soruşmağa lüzum yox idi...

Nehayət, odlu nöqtə havada daha böyük bir yarımdaire cızaraq qeyb oldu. Seriyyə daha bir müddət qaranlığa tamaşa etdi. Dərindən nəfəs alıb, arxası üstə yastığa uzandı və bir dəfə də olsun mənim çarpayıma səri baxmadı.

Çadırımızın yanından axan su hemişəki ince ahengi ilə şırıldayırdı. Qapıdan görünən göy parçasında ulduzlar sevincə saymışdı. İlqi bahar havası çiçəklərin etri ilə dolu idi. Təbiət hemişəki kimi gözəl və dərdsiz, qəmsiz idi. Mən isə, bu qaranlıq çadırda əzəb çekirdim.

Cehənnəm ezabı! Bir vaxt mən gəncliyimden, namus və ləyaqətlə yerinə yetirdiyim işimdən gizli bir fəreh duyurdum. İndisə, bunlar ha-mısı bir heç olmuşdu. Bir an mənə elə geldi ki, heyat saysız-hesabsız

aldanışlardan ibaret olub, uşaq oyuncağı kimi bir şeydir. Lakin yox! Madam ki, mənim içərimdə bu cəhənnəm zəbanə çekir, demək, heyat yalnız aldanışlardan ibaret deyil. Demək, duyan, düşünən cəmi mexlumatın əşrəfi olan insanın ezmətli bir təfəyyüd olduğu həqiqətdir. Mən onun necə aramla nəfəs aldığıni eşidir, lakin nələr düşündüyünü bilmirdim: Birdən körpüsalanların çadırı tərəfdə kiçik alov görünüb yox oldu. Sonra yene nöqtə boyda işiq közərdi. Səriyyə təkrar qalxıb yerində oturdu. Mən onun bayıra zillənən gözlərinin qaranlıqda necə parıldadığını gördüm.

Yenə də yadına Otellonun dəsmal əhvalatı düşdü. Yox, hər halda, Otello dəsmalı haradan aldığıni Kassiodan soruştırmalı idi. Ədalət bunu tələb edirdi.

Mən özümü indi oyanmış kimi göstərərək yerimdə qurcalandım. Sonra çarpayımdan qalxıb yuxulu səsle soruştum:

- Sən hələ yatmadısan?
- Yox.
- Nə üçün?
- Ele-bele, yuxum qaçıb.
- Uzan, beş yüzəcən say, yuxun gələr.

Sonra tələsmədən pijamamı geyinib bayıra çıxdım və çadırdan bir qədər aralanandan sonra ağaclığa girib sessiz addımlarla meşə yuxarı qalxmağa başladım. Madam ki, Səriyyə və mən çadırda uzanmış olduğumuz halda o odlu nöqtəni görürük, deməli papiroş çekən adam körpüsalanların çadırı yanındakı qayalı təpənin döşündə oturmuşdur və ya dayanmışdır.

Mən tez-tez havada yarımdaire cızan odlu nöqtəni nezərdən qaçır mamaşa çalışaraq, ehtiyatla, kiçik bir şaqqlıtlı bele salmadan irelli-ləyirdim. Çox heyecanlı olduğumdan, tez-tez ayaq saxlayıb nəfəsimi dərirdim. Nehayət, üstünü kol-kos basmış qayanın yanına çatıb dayandım. Cünki artıq burada, papiroşun közərən zəif işığında buldozerinin üzünü tanıya bildim... O, balaca daşın üstündə oturub, dalbadal papiroş çekirdi.

Bu da sənə Kassionun cavabı.

Mən dönüb bizim çadırı təref baxdım. İçərisi qətiyyən görünmürdü. “Belkə bu kişi də, Səriyyə kimi bədxah olub, yata bilmədiyi üçün çıxbıburada oturmuşdur... Belkə mən də yazılı əreb kimi aldanimram... Bəs, Səriyyə? Bu qaranlıqda közərən papiroş odu nə üçün onun

yerinə qor doldurub? Axi, mən bunu öz gözlərimlə gördüm. Bunu başa düşməmək üçün mən nə qədər axmaq bir sadədil olmalıdıram...”

Mən dönüb yenə də buldozerçi yə baxdım. O mənim üçün əlverişli yerde oturmuşdu. Otuz-qırx metr də qalxaraq, yuxarıdakı qayalardan birini tərpədib ona tərof yumalatmaq kifayətdir. Sonra da arxayıncə hərənən çadırı gedərəm, dinməz-söyləməz çarpayıya uzanaram. Əgər, Səriyyə soruşsa ki, “o nə gurultudur” mən tamam biganə ifadə ilə deyirəm ki, “görəsən, yene yuxarıdan heyvandan-zaddan keçib, nədir... yixıl yat...”

Bununla da, hər şey qurtarar. Məni təqsirləndirmək kimin ağılna gelər? Sonra?! Sonra nə olsun? Uçub tar-mar olmuş bir sarayın xarabaları mənim nəyime lazımdır? Mən lap uşaqlıqdan bayquşa nifrət edirəm.

“Mənə nə olduğunu bilmirəm, Adil! Biləndə sənə deyəcəyəm” – gündüz o belə dedi və mən onun doğru danışlığına zərrəcə şübhə eləmirdim. Görünür, böhran təzə-təzə başlayır. Nə etmək lazımdır?! Bunun qarşısını necə almaq olar?

Nehayət, buldozerçi papiroso tulladı, qalxıb öz çadırlarına təref getdi. Mən də ağır addımlarla geri qayıtdım. Səriyyə nazik adıyalı üstüne çəkərək üzünü o biri tərefə çevirmişdi. Mən içəri giriñə nə tərpəndi, nə də bir söz dedi. Mən də heç nə demədim. Səssiz-səmirsiz yatağa uzandım və sehərə qədər yatmadım.

Şəhər çaydan sonra o:

– Adil, – dedi, – biz qərara almışıq ki, bu il institutun qiyabi şöbəsinə intahan verək.

- Siz, yəni kimlər?
- Biz, yəni mən, Soltan, bir də Kərəmxan.
- Bəs, buldozerçi?
- O, institut tələbəsidir, qiyabi oxuyur – deyə soyuq bir ifadə ilə cavab verdi.

Və sonra birdən başını qaldırıb, gözlərimin içine şax baxaraq əlavə etdi:

- Gərek ki, bir dəfə mən bunu sənə demişdim.
- Bağışla, yəqin unutmuşam. Ancaq sən qiyabi instituta nə üçün girirsən? Şəhərə qayıdanda eməlli-başlı oxuyarsan.
- Yox, Adil, mən qiyabi oxumaq istəyirəm.
- Niye axı?

— Ona görə ki, biz briqadada bu cür qərara almışq. Biz həm oxuyağıq, həm də işləyəcəyik.

Mən acığımı güclə saxlayaraq:

— Əş, — dedim, — briqadanın dediyi qanun-zad deyil ki...

— Mənim üçün qanundur. Biz uzun illər bir yerde işləyəcəyik.

— Demək, sən gələcəkdə də onlarla birlikdə işləmək fikrindəsin.

— Əlbət!

— Bəlkə, bu yolu çəkib qurtarandan sonra mən yenə də nazirliyə qayıtdım.

— Nə olar ki... Sən qayıdarsan, mən qalıb işlərəm.

— Bu necə ola bilər?

— Nə üçün olmur ki?

— Sən doğrudan belə düşünürsən?

— Doğrudan.

— Daha onda bu nə ər-arvadlıq oldu ki...

— Adil, yaxşı olar ki, “ər-arvad” əvezinə ayrı bir söz işlədəsin. Bu ifadə adama birtəhər təsir eleyir.

— Bağışa, — deyə mən bir neçə saniyə susdum.

Sonra:

— Yaxşı, Səriyye, — dedim, — tutaq ki, sabah məni təkrar şəhərə qaytarıdlar. Bəs, sən burada üç oğlanla necə qala bilərsən?

— İndi necə qalıram?

— İndi mənimlə qalırsan.

— Sən gedəndə də yoldaşların çadırlarını söküb gətirib burada, mənim qəşşalığumda qurarlar. Briqada məni tək qoymaz. Burada çətin nə var ki?

— Çətin bir şey yoxdur. Ancaq sən elə danışırsan ki, elə bil, indicə ayrı bir planetdən gəlmisən.

— Ola bilər.

— Bəlkə sən daha mənimlə yaşamaq istəmirsin?

— O baredə fikirleşməmişəm, Adil. Sendən xahiş edirəm, əger, mümkündürsə, hələlik, bu haqda məndən heç nə soruştajaran.

— Demək, hələlik...

— Bəli, hələlik!

— Baş üstə, soruşmaram.

— Cox sağ ol, Adil! Nahara nə bişirəcəyəm?

— Hər nə istəyirsən.

— Onda etin bir hissəsini xörək asım, qalanını da gəlib qızardaram.

— Sən hara gedəcəksən ki?

— İki-üç saatlığa rayon mərkəzinə dəyəcəyəm. İmtahanlara hazırlaşmaq üçün lazım olan kitabları almağı briqada mənə tapşırıb.

— Madam ki, briqada tapşırıb, gərək yerinə yetirəsen.

— Ancaq sən hərden bax, xörəyin suyu çekilməsin.

— Narahat olma, eti bişəndən sonra götürüb qoyaram yerə. Qalan şeyini özün gəlib düzəldərsən.

— Yaxşı!

O, neft pilötəsini yandıraraq, xörək qazanını rahatlayıb üstünə qoyandan sonra cəld əl-üzünü yuyub paltarını dəyişdi. Sonra “QAZ-69”-a eyleşib getdi.

Mən onun ardınca baxaraq, “briqada... briqada” deyə piçildədim. Şəhərdə keçirdiyimiz o sakit günlərdə mən onu bu qədər istədiyimi bilmirdim. Heç mən bu baredə düşünmürdüm də. İşdən gəlib stolun üstünü səliqə ilə düzəlmüş görərek, paltarımı dəyişir, yuyunur, sonra onunla birlikdə nahar edirdim. Nahardan sonra isə, divanda uzanıb qəzete baxırdım. Hər şeydə bir rəhatlıq, bir arxayılq var idi. İndisə, bütün həyatımı daim ireliyə, əbədiyyətə sövq edən mehbəbatın yaz seli kimi qopub gəldiyi bir zamanda mən onu hemişəlik itirmək qorxusu qarşısında idim. Birdən mənim ağlıma qəribə bir fikir gəldi. O, maşını berk sürür. Ola bilər ki, yolda qəzaya uğrayıb maşınla birlikdə dəreyə yuvarlansın. Bu yolda elə qorxulu uğurular var ki... Onun heç tikəsi də tapılmaz. Bəlkə o zaman mən... mən onun bu həyatda olmadığını və bir zaman olmayıağını, başqası ilə deyib-gülməyəcəyini düşünüb təselli tapa bilərəm! Yoxsa, əger, biz ayrılıraqsa, ikimizin də bu dünyada yaşamımız mənim üçün dəhşət olar...

Lakin bu vəhşi arzunun zühuru yalnız bir an çekdi. Sonra mən həmin qorxulu uğurumu öz daxilimdə hiss edədim. Məni həyatla bağlayan duyğular sanki ağır bir cismə çevrilib, içərimdə dibsiz bir boşluğa yuvarlanmasıqda idi.

O dediyi kimi, düz dörd saatdan sonra qayıdırıb gəldi. Kitab bağlamasını maşından çıxardıb çadırın qabağına qoyan kimi paltarını dəyişib xörəkli məşğul oldu. Kartofu doğraya-doğraya:

— Manikürçü qadının əlindən güclə qurtarmışam, — deyə gülümsədi,  
— buraxmırıb. Deyirdi axşamçağı gedərsən.

— Nə olardı ki, qalıb axşamçağı gəleydin!

— Xöreyi bişirib getsəydim, qalardım.

“Mənim narazılığımı baxmayaraq, o yene de manikürçülərlə görüşməsdü və bunu mendən gizletmədi... Bəlkə manikürü qadın da, qızı da yaxşı adamlardır. Lakin, əger, mən öz arvadımın onlara getməsini istəmirəmsem, demək, o bununla hesablaşmalı idi. İctimai heyatda olduğu kimi, ailədə də böyük-kiçik olmalıdır. “Nə üçün bu böyük məhz o yox, sən olmalısan?” deyə soruşa bilərdilər. İndi keçmiş patriarxal həyat-zad deyil ki?! Doğrudur. Amma, ona görə mən olmaliyam ki, yaşım da, savadım da, düşüncəm də onunkundan artıqdır! Aydındırı? Heç bir ağıllı kapitan sükanı təcrübəsiz, gənc bir adamın əlinə verməz. Lakin mən nahaq yerə əsəbileşirəm. Mənim sükandan bərk-bərk yapışmağının artıq bir qara qəpiklik əhəmiyyəti yoxdur. Heyat öz işini görməkdədir. Məndə gənc bir qadına lazım olan cəhətlərin hamısı: sağlam gənclik, gözəllik, ağıl, namuslu əmək qabiliyyəti var idi. Mən daha ne etmeli idim?! Mən istəsəydim, Səriyyədən də yaxşısı ilə evləne bilərdim, lakin bu “yaxşı” mənim üçün ancaq ondan, onun bütün varlığından ibarət idi. Əsl məsələ də burasında idi. Əger, mən bir çare tapıb, bu lənətə gelmiş hissi məhv edə bilsəydim, başqa dünyaya, şübhəsiz, yol tapardım. Əger, mən min bir gecə qəhrəmanları kimi dəmir qapıları sindirən, cadugerleri parçalamaq iqtidarında olsaydım, bu tilsimdən çıxa bilərdim. Təəssüf ki, bunlarm heç biri mümkün deyildi. Mən, cəmi bir neçə il ömrü olacaq mələkün bir hissə qalib gələ bilmirdim. Mən ona mehriban, şirin sözlər söyləmeye çalışdıqca, öz-özümə gülür, öz gücsüzlüyümə istehza edirdim. O, tamam sakit halda qasıqla xörekdən az-az götürüb ağızına apardıqca mən yanıb töküldürüm... Onun hər hərəketi cazibədar və amansız idi.

Nahardan sonra o soruşdu:

- Daha bir şey lazım deyil ki?
- Cox sağ ol, heç nə lazım deyil.

— Onda hələlik, — deyə rayon merkezində gətirdiyi bağlamanı götürüb getdi.

Mən bilirdim ki, hər bir gənc adamın ictimai pilleleri qalxması müəyyən dərəcədə onun ailə həyatı ilə əlaqədardır. Bilirdim ki, minlərlə ağıllı adamları cəmiyyət gözündən salan, onu yüksəlməyə qoymayan ailədə baş verən rəzaletlər olmuşdur. Ona görə də, mümkün qədər soyuqqanlı hərəkət etmək, yüz ölçüb, bir biçmək, onun hər bir davramını, hərəketini dərindən təhlil edib dürüst nəticə çıxararaq, xəstə-

liyin qabağıni vaxtında almaq lazım idi. Bu saat mənim üçün ən düzgün yol Səriyyədən rəsmi suretdə ayrılməq idi. Lakin bu mümkün deyildi. Birinci, ona görə ki, Səriyyə körpüsalanlardan ayrılib getmək fikrində deyildi... İkinci, ona görə ki, mendən ayrılandan sonra onun buldozerçi ilə nə münasibətdə olacağını bilmirdim. Üçüncü ona görə ki, sadəcə olaraq, ondan əl çekməyə gücüm çatmadı.

## SƏRİYYƏ

... Onun son vaxtlar mənə həddindən artıq qayıçı gösterdiyini, her cür vəziyyətdən istifadə edərək mənə xoş sözler deməyə çalışdığını hiss edirdim... Bu isə, məni hər seydən çox açıqlandırırdı. Çünkü mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifret edirəm... Biz körpüsalanlar, öz kiçik briqadımızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətmeyək.

Bəs, ər-arvad necə?

Mənim köhnə neft ustası olan qoca babam həmişə deyərdi ki, insan dünyaya bir dəfə gelir. Ona görə də, həmişə namusla yaşa-malıdır. Başqasının yanında almacıq olmalıdır. Mən indi babamın söz-lərini xatırlayıb düşünürəm ki, əger, bu dünyada namusla yaşamaq, aldatmamaq mümkünürse, nə üçün belə etməyəsən?! Nə üçün bir damın altında yaşadığın halda, bir-birini aldadasan? Mən aldatmaqdan bir zövq duya bilmirdim. Mən ikiüzlülüyün, yaltaqlığın necə yarandığını hiss edirdim... və bu mendə ikrah hissi doğururdu.

Mən körpüsalanlarla birlükde ilk məşğeləni keçib qayıtdığım zaman Adil soruşdu:

— Bu gün nə öyrəndiniz?

Mən düz onun gözlerinin içini baxdım və o dərhal nezərlərini aşağı saldım. Onun gülümseyən üzü qızarış pörətmüşdü.

— Hələ, elə-belə, kitablarla tanış olurduq... — deyə mən soyuq cavab verdim.

Birdən yuxarı dağlardan sərin külək əsdi. Sonra hava qaraldı, göy guruldayıb dalbadal ildirrim çaxdı. Əvvəlcə tek-tek, sonra şiddetli dolu yağmağa başladı. Biz stolun üstündəki şeyləri yiğisdirib çadırqa qaçıq. Sonra qapının ağızında dayanıb tufana tamaşa etdik. Məşələr və uçurumlu dərə şaraqhaşaraqla dolmuşdu. Qoz boyda dolu dənələri daşlara,

qayalara çırplıb ele səs çıxarırdı ki, ele bil, minlərlə pulemyotdan birdən atəş açılırdı. Yerə düşmüş dolu tez-tez çaxan ildirim işığında şüše kimi parlayıb qeyb olurdu. Üç-dörd dəqiqədən sonra dalı yağışa döndü. Çox çekmedi ki, sellərin qıjılıtı eşidildi. Bizim çadırımız balaca dikdirdə olduğundan, içində su dolmurdu. Lakin o tərəf-bu tərəfindən ağ köpüklü sel sürətə axıb uçuruma töküldü. Mən özümde qəribə bir ruh yüksəkliyi hiss edirdim.

Təbiətin qüdrəti məni heyran qoyurdu. Mən tufanın gurultusunu dinləyərək bir az qabaqkı düşüncərimi xatırlayırdım və sanki mənim açıq, qəti və aydın yol tutmağımı təbiət öz gücү ilə məndən tələb edirdi. Hər cür ikiyüzlülük, yalançılıq bu qüdret qarşısında son derecə kiçik və menasız görünürdü.

Birdən haradansa lap yaxında iki-üç dəfə bərk şaqqualtı eşidildi.

— Bu sel körpünün divarlarını uçurub dağıtmasa yaxşıdır, — deyə Adil yavaş səslə dilləndi və elə bu zaman mən yarıqaranlıqda üç nəfərin üzüshağı, körpüye sarı qaçığını gördüm, mən də dərhal plاشımı başıma ataraq yüyürdüm.

— Hərə? — deyə Adil arxadan qışkırdı.

Mən cavab vermedim.

— Divarlar oğul kimi dayanıb! — yağışın və sellərin gurultusu içinde Kərəmxanın şən səsi eşidildi.

Sel körpünün iri borularından gülə kimi çıxaraq qıjılıtı ilə uçuruma töküldü.

Biz dördümüz də dayanıb “körpəmizə” baxırdıq.

Bizinq plاشlarımızdan şınlı ilə su axırdı. Mən borulardan çıxan selin uçuruma necə töküldüyünü yaxından görmək üçün ireli getmək istədim.

— Yaxına getməyin, — Soltan qolumdan yapışdı.

Mən yerimdə dayandım.

Selin yuxarıdan uçurub getirdiyi qayalar gurultu qopara-qopara uçuruma yuvarlanırdı. Yağışdan nə dərənin dibini, nə də yandakı dağları görünürdü. Biz körpü divarlarının və yenice bərkidilmiş boruların möhkəm dayandığına əmin olandan sonra, onlar öz çadırlarına, mən də özümüzünkənə qaçıdım. Adil qapının ağızında dayanıb papiros çəkirdi. Məni görən kimi üzündəki açıq dərhal mələyim bir ifadə ilə evəz olundu və o, qəsdən gülümseməyə çalışaraq soruşdu:

— Hə... necədir?

— Yaxşıdır... — deyə mən qısa cavab verib, böyükən sivisərek çadırı girdim. Sonra su içində olan plas və ayaqqabılarımı çıxardıb, saçlarımı, üzümü quruladım.

Yağış eyni şiddetlə davam edirdi. Meşənin içində körpüşalanların işığı bəzən görünür, bəzən də dörd-beş dəqiqə yox olurdu. Biz adama bir stekan kofe ilə bir-iki şekerçörəyi yeyəndən sonra işığı söndürərək, soyunub çarpayımıza uzandıq. Qapının açıq yerlərində üzümə sərin su zerroları səpələnirdi.

Mən uzun zaman oyaq qaldım.

Adilin də oyaq olduğunu hiss edirdim.

Biz susurduq.

Yağış eyni şiddetlə çadırı tarap-turup döyəcleyirdi. Çadırın o tərəf-bu tərəfindən axıb uçuruma tökülen sellərin iti qıjılıtı eşidilirdi. Biz hər yandan tufanla ehətə olunmuş halda susurduq.

Mən təbiətin qüdrətlə səsini dinləyirdim. Yəqin ki, Adil də o səsi dinləyirdi. Bəlkə də dinləmirdi. Bəlkə də Adil tamam ayrı şey haqqında düşünürdü. Biz bir-birimizdən bixəber idik. Yağış isə, yarpaqları eyni qüvvətlə vururdu. Sellər axıb uçuruma töküldü. Tufanın şiddətində bir ahəngdarlıq vardı və mən bu ahəngin xoş təsiri altında yuxuya getdim. Gecənin bir aləmi dəhşətli gurultuya oyandım.

— O nə idi?! — deyə çadırın qapısında dayanmış Adilən soruşdum.

— Deyəsən bizdən bir az aşağı, üstündə böyük yemişan ağacı olan qaya ucu...

— Sen yatmadığın?

— Yox.

— Ne üçün?

— Ele-bələ, yuxum qaçmışdı.

— Üstündə yemişan olan qaya ucsa, yolu bağlayar ki...

— Elədir...

— Gecən xeyrə qalsın!

— Sağ ol!

Mən dərhal yene yuxuya getdim.

... Səhər tezden oyandığım zaman Adil çadırda yox idi. Geyinib bayırı çıxdım. Göyün üzü zanbaq kimi gömgöy idi. Günəş yaşı yarpaqları, çiçekləri, otları və körpünün divarlarını gur işığa qərq etmişdi, çaylaq dolusu köpüklü su axırdı.

Lakin dərədən o yana uzaq dağlar qaramtıl duman içindəydi. Görünür, ora hələ de yağırdı.

... Uçuruma tökülen suların şirltisi dərənin dibindən axan dağ çayıının qıjılısına qarışırı.

... Bizdən bir qədər aşağı, üzərində tek yemişan ağacı olan əyri qaya uşub yolu tutmuşdu. Adil və körpüsalanlar dayanıb sükut içinde baxırdılar. Dağların o tərəfindəki fermalara gedən yeganə yol bağlanmışdı.

...Böyük bir yük maşını gəlib yol kəsilən yerdə dayandı. Həddindən artıq kök və gülərəzli şofer oğlan düşüb yola tökülmüş qayaların üstündən aşaraq bizim yanımıza gəldi.

— Naçalnik, — deyə o, gülməsəyerək Adilə müraciət etdi, — biz neyleyəcəyik? Fermalara un aparıram. Camaat gözləyir.

— Düzələr, — deyə Adil sakit halda cavab verdi.

Sonra buldozerçi tərəf döñərək onun üzünə baxmadan soruşdu:

— Maşın sazdırırmı?

— Bəli!

— Yolu temizləmək lazımdır.

— Oldu!

— Tek siz öhdəsindən gele bilsinizmi? Bəlkə rayondan başqa buldozer də getirdək...

— Məncə lazım deyil, — buldozerçi yola tökülmüş daş qalağına baxabaxa cavab verdi.

Bu qısa səhbət zamanı mən, Adilin buldozerçi ilə mülayim səhbətindən gərginliyi hiss edirdim. Hiss edirdim ki, bu mehribanlıq sünidir və Adilə çox baha başa gəlir. “Öz hissərimizi bir-birimizdən gizlətməyə bizi nə məcbur edir? Dünya bina olandan indiyə qədər davam edib gələn bu ikiüzlülük insanları təngə getirməmişdirmi?”

... Buldozerçi iri-iri qaya parçalarını qabağına qatıb düz uçurumun qırığına gətirir və oradan aşağı yuvarladırı. Daşlar dəhşətli gurultu qopara-qopara, nəhəng qayaların üzərindən atlana-atlana dərəyə gedirdi.

Bu eynilə ilk dəfə mənim bura gəldiyim zaman gördüyüüm mənzərə idi. Lakin buldozerçi ondakı kimi hər dəfə uçuruma yaxınlaşdıqca, mənə baxıb istehza ilə gülümsemirdi.

İndi buldozerçinin üzündə işgütar qayğıdan başqa heç bir ifadə yox idi. Adil bir qədər tamaşa eleyəndən sonra dönüb çadıra getdi. Yol bağlı olduğundan, yəqin ki, bu gün işə gedə bilmeyəcəkdi. “QAZ-69” o biri tayda qalmışdı.

Buldozerçi düz üç saat aramsız işledi. Yolun ortasında təll atılmış qayalar qurtarmaq bilmirdi.

— Düş, bir tike çörəkdən-zaddan ye, — deyə Soltan buldozerçiye müraciət etdi.

O, maşını saxlayıb düşdü. Sonra yaylığını çıxardıb onu təzə görürmək kimi bir neçə saniyə baxdı, alının və boynunun tərini sildi. Bu yaylığı, o birilərininki ilə birlilikdə mən yuyub-ütülemişdim.

— Gedək balaca bir qəlyanaltı eleyək, — Soltan yeni gəlmış yük maşınının şoferinə de təklif etdi.

— Nəyiniz var? — kök oğlan körpüsalanlarla yüz ilin dostuymuş kimi açıq-saçıqlıqla soruşdu.

— Ev yiyəsinin olanından, — deyə Soltan gülümsədi, — çay, pendir, təzə buğda yuxası.

— Yox, dadaş, mən sizi qonaq eləmeli oldum...

Şofer azi yüz iyirmi kilo ağırlığına uyuşmayan bir cəldlikle daşların üstündən tullana-tullana o taya keçib yük maşınınına qalxdı. Sonra böyük bir zənbillə geri qayıdırıb, üç iri parça kolbasa, iki balıq konservi, beş şüse pivə və bir kömə çörək çıxartdı.

Kərimxan:

— O, qardaşlıq, — dedi, — sən dünyani yığış gətirmisən ki.

— Nə olacaq? Gəlin oturun.

Şofer cibindən bükülü bir qəzet çıxarıb ora-burasına baxaraq:

— Təzə olsa da, maraqlı bir şey yoxdur, — deyə otun üstünə sərdi.

Soltan:

— Bəlkə çadıra gedəydik?

Buldozerçi:

— Lazım deyil, bura yaxşıdır, — deyib hamıdan əvvəl əyləşdi.

Kərimxan:

— Onda mən gedim stekandan-zaddan gətirim.

Şofer:

— Dayan, stekan da var, — deyə göy, sətin penceyinin cibindən balaca bir stekan və çengel-bıçaqdan tutmuş konserv qutusu, şüse ağızı açana qədər, azi, on beş-iyirmi ağızı olan bıçaq çıxartdı.

— Sən ölmüşəsen! Səndə dəsgah var, qardaşlıq, adın nədir? — deyə Kərimxan soruşdu.

— Adım Səməndər! — deyə şofer cavab verib, kolbasaları, çörəyi səliqə ilə doğradı, konserv qutularını açdı.

Sonra mənə müraciətle:

- Belkə, – dedi, – siz də eyleşesiniz...
- “Belkə” nə üçün? – dedim. Sizinki döndü... “Qonaq, çörək yeyirsiniz?”

Şofer bərkdən gündü.

Hamımız otların üstündə oturduq, mən bir-iki tikə alandan sonra əlimi süfrədən çekib:

– Çox sağ ol, Mirzə Səməndər, – dedim, – indisə xahiş edirəm mənə icazə verəsiniz qaćım yoldaşının yanına, görüm neyleyir.

– Hansı yoldaşınızın?

– Necə yəni hansı yoldaşının? Həyat yoldaşının!

– Bağışlayın.

Adil qapıda yemek stolunun yanında oturub, körpünün borularından çıxaraq gurultu ilə uçuruma tökülen selə baxırdı. Mən cəld stolun üstünə təzə ağ süfrə salıb göy-göyərti qoydum. Sonra qayğanaq bişirib iki qaba çekdim və özüm də eyleşib böyük iştaha ilə yeməyə başladım.

O, bir-iki tikə götürüb çekildi. Mən payının hamısını eyni iştaha ilə yeyib qurtardım.

– Sənə çay tökümmü, Adil?

– Tök!

– Yəqin ki, yol təmizlənənəcən evdəsən.

– Yəqin ki...

Mən onun üçün bir stekan tünd çay töküb, yene də körpüşalanların yanına getdim. Onlar da təzəcə yeyib qurtarmışdır.

Buldozerçi öz maşınınə eyleşib, yolu tutmuş qayaları yenidən təpədərək uçuruma yuvarlatmağa başladı. Biz dayanıb tamaşa edirdik.

Üzərində iri yemişan ağacı olan qayalıq elə parçalanmışdı ki, elə bil, dinamitlə partlatmışdır. Yemişan ağacı tikə-tikə olub torpağa qarışmışdı. Dünen tağ kimi yola sarı öyilmiş qayalığın üzərində tək dayanan bu yemişan ağacının romantik bir gözəlliyi var idi. Onun durusu şahane bir vüqar, qayğısız bir gözəllik təlqin edirdi. Adama elə gəlirdi ki, o min ildir elə beleçə qırurla dayanıb... Ve min iller bundan sonra da elə beleçə dayanacaqdır.

Dünyanın işi ezelən belədir. Təbiet böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edir.

Buldozerçinin bütün diqqəti maşının qarşısında idi. Onun çılpaq qolları, boyunu-boğazı mis kimi qızarmışdı. Saçının qırıntıları bir-

birine qarışmışdı. Kimseye baxmırıldı. Kimse ilə bir kəlmə kəsib danışmırıldı. “İnsan nə qəribə məxlüqdur...” deyə mən öz-özümə filosofluq edirdim. Heç elə bil bu buldozerçi birinci dəfə mən bura geləndə gördüyüm o saymaz oğlan deyil... O zaman o, maşınını qəsdən her dəfə uçurumun lap kənarına qədər getirir və istehza ilə mənə baxıb gülümşəyirdi. Heyf ki, rəssam deyiləm. Yoxsa, o zaman onun üzündə olan ifadəni elə çəkərdim ki...

İndisə, Kərəmhanın mahnısında deyildiyi kimi, tamam qaradınməz olubdur. Elə bil ki, danışmağa ağızından kire isteyir. Elə bil ki, Soltanla Kərəmxonanın başqa hamıdan zəhləsi gedir...

Lakin yox... O, şofer Səməndərlə də çox həvəslə danışındı. Hətta, onun zarafatlarına gülürdü də. Adili görəndə isə, demək olar ki, əməlli-başlı qəzəblənirdi. O, üzünü yana çevirməklə bu hissini gizlətməyə çalışırdı. Lakin ovçu yanında göz qırpmaq olmaz. Mən onun her bir hərəkatını bütün incəliklərinə qədər görüb-duyurdum. Mən ona qarşı son dərəcə həssas olduğumu gizlətmirdim. Biz bir-birimizdən heç bir şey gizlətməyəcəyimiz barədə briqadada and içmişdik. Lakin biz öz andımızı pozuruq. Mənə elə gəlir ki, Soltan da, Kərəmhan da, buldozerçi də, mən də nə isə bir şey bilirik. Nə isə hiss edirik, lakin bu “hiss etdiyimizi” bir-birimizə deməkdən çəkinirik.

İndi işimiz çoxdur. Baş açılan kimi mən bu barədə briqadada danışacağam... Mən hər şeyi... her şeyi danışacağam. Belkə, hətta, ağlayacam da. Menim deməyə sözüm çoxdur. Mən onlara deyəcəyəm: “Bura baxın, ezizlərim, gəlin, nə qədər çətin olsa da, andımızı əməl eleyək... Gəlin dünən qopan tufan kimi bizi də öz böyük həqiqətimizlə hər şeyi alt-üst eleyək. Yüz min illerdən bəri insanlara çətin görünən mələbi biz asan eleyək!..”

İndi güneş düz buldozerçinin üzərinə şaxıydı. Onun altında, üzündə tər damlaları parıldayırdı. Yağışdan-tufandan sonra dağ güməşi qızığın olur.

– Belkə bizim qəhrəmanı bir stekan pivə verəsiniz... – deyə mən, zarafatyanı bir əda ilə şofer Səməndərə müraciət etdəm, – yoxsa, daha yoxdur?..

– Mənim, bax, bu gözüm üstə! Nə üçün yoxdur?! – şofer daşların üzərindən sıçraya-sıçraya gedib bir şüşə pivə getirərək, ağızını açdı.

Mən:

– Bəs stekan?

– Stekanı neyləyir? – deyə o, yaxınlaşış şüşəni buldozerçiyə uzatdı.

O da alıb birməfəsa hamisini içərək, şüşəni uçuruma tulladı. Sonra bize baxmadan yene də işinə davam etdi.

— Birini de gətirimmə? — deyə şofer Səməndər ona sarı qışqırdı.  
Buldozerçi başını buladı.

Kərəmxan zarafat elədi:

— Deyəsən, pivənin hamisini bize içirtmək fikrindəsən.  
— İçirdəndə nə olacaq, dədəm döyməyəcək, nənəm söyməyəcək.

Qurbanıdır sizə!

Soltanla Kərəmxan qaya parçalarını lingle tərpədib irəli yuvarladırlar ki, buldozer yaxşı ala bilsin. Səməndər də onlara kömək edirdi.

Etiraf edim ki, onun qonaq elədiyi şeylər mənə həmişə yediklərimdən ləzzətli gəlirdi. Yaxşı deyiblər: qonşu payı şirin olar.

— Sizin yuxarı fermalarda nə var, nə yox? — deyə mən ondan soruşdum.

— Hər nə desəniz. Sağlıq olsun, körpüleri salıb qurtarandan sonra gəlib görərsiniz.

Buldozerçi ara vermədən işləyirdi. Şofer Səməndər iki dəfə ona teklif etdi ki, sən düş, bir az dince, mən işləyim. Razi olmadı. Onun üzündən, əzələləri yumruqlanmış qollarından su axındı. Dağ gınaşı elə yandırıldı ki...

O bir az dincəlseydi, pis olmazdı. Keçmən bu oğlanların inadından.

Təxminən saat üçə yaxın yolun əsas hissəsi açıldı. Şofer Səməndər maşınınə əyleşib uzaq dağlara yol aldı və tezliklə meşədə görünməz oldu. \*

Günün axırına yaxın buldozerçi yolu tamam təmizləyib qurtardı.

Biz, briqada üzvləri, onu ortaya alıb, həremiz könül açan bir söz dedik.

— Terlisən, sənə soyuq olar... — deyə Kərəmxan öz nazik pencəyini onun çıyninə saldı.

Mən çadırı gəlib:

— Adil, — dedim, — sen bizim rəisimizsən! Xahiş edirəm buldozerçini təbrik eleyəsən.

O, sakit haldə soruşdu:

— Neye görə?  
— Yolu təmizləyib qurtardı.

Adil gülüməsədi:

— Baş üstə, təbrik edirəm. Ancaq, axı, bu onun vəzifəsidir.

— Əvvəla, onun vəzifəsi körpü salmaqdır. İkincisi, bir var, tək öz vəzifəni yerinə yetirəsən, bir də var, bir gündə on günün işini göresən. Sən gördün ki, yola nə qədər daş-qaya tökülmüşdü...

Adil dinmədi. Haçandan-haçana mənim üzümə baxmadan:

— Əgər, — dedi, — ayın axırında imkan olarsa, tapşıraram, bugünkü işini nəzərə alıb, ona bir az artıq pul yazsınlar.

— Heç o, pul barədə düşünmür...

— Pul barədə düşünmürsə, burada nə gəzir?

— Bəs sen, mən burada nə gəzirik?

— Men pul barədə düşünürem!

Men deməyə söz tapmadım və bu məni daha da qəzəbləndirdi.

Axşama yaxın hava yene də tutuldu. Gecəden bir az keçmiş təkrar yağış başladı.

Səher biz oyananda yağış kəsməmişdi. Mən körpü tərefdə səs-küy eşidərək cəld geyinib bayır çıxdım. Soltan, Kərəmxan və buldozerçi yağışın altında nə işə edirdilər. Mən plası başıma atıb onların yanına yüyürdüm. Sel üst tərefdən böyük bir qaya parçasını yumalayıb suyun körpünün borularına dolduğu yerinə salmışdı. Borunun ağızı tutulduğundan, su yuxarı qalxaraq güc verib təzə divarı uçurmaq istəyirdi. Körpüsalanlar, dizlərinə qədər suyun içində, lingle qayani qaldırıb kənaraya yixmağa çalışırdılar.

Mən də lingin yuxarı tərəfindən yapışdım. Yağış üzümüze çırpıldıqdan, gözümüzü açmağa imkan vermirdi.

— Bir də!

— Ay gözünə dönüm, bir də! — deyə Kərəmxan tufamın içində ahəngdar səsle komanda verdi.

— Tərəpənir! Bir də!

Və biz bir də güc verəndə qayani qaldırıb kənarə aşırıq. Sel qəzəble boruya doldu. Biz sudan çıxanda, yuxarı tərefdə gurultu eşidildi və bu anda onlarca daş parçası o yandan yumalanaraq böyrümüzdən, başımızın üstündən atlandı.

— Qərib nə oldu? — deyə Soltan birdən səsləndi və mən təlesik dönbə baxanda, buldozerçini körpünün divarına söykənərək gözlerini yumub sağ ayağını yuxarı qaldırdığını gördüm. Üçümüz də bir anda onun yanına yüyürdük.

Soltan təkrar soruşdu:

— Nə oldu?

Buldozerçi ağrının şiddetindən zorla cavab verdi:

– Daş dəydi.

Onun yanında iri bir daş düşüb qalmışdı. Ayağından isə qan axırdı. Soltanla Kərəmhan onun qoltوغuna girdilər və biz çox çətinliklə onu çadırlarına aparıb çarpayışımın üstündə oturtduq. Sonra mən:

– Dayanın, yaraya el vurmayın, bu dəqiqliq gelirəm! – deyib öz çadırımıza yüyürdüm. Və Bakıdan getirdiyim balaca eczaxananı götürdüm. Adil nə isə soruşdu. Lakin mən ona cavab vermeden körpü-salanların yanına qaçdım. Buldozerçinin ayağından qan sel kimi axıb çadırın ortasında göllənmişdi. Mən onun qanlı corabını qayçı ilə kesib tulladım. Yaranın etrafını spirtlə yuyub temizlədim. Bir parça cunaya yod töküb yaraya basdım. Mən çiliklənmiş sümükleri əlimin altında hiss edirdim. Buldozerçi dinmirdi. Mən yaranı sarıyb qurtarandan sonra Kərəmhan soruşdu:

– Qərib, yenə ağıriyır?

– Ağrıyır.

Soltan bir qədəh konyak töküb ona uzatdı:

– Al, vur getsin. Deyirlər cəbhədə yaralılara hərden belə şey vermişlər.

Buldozerçi konyaki alıb içdi.

Mən:

– İndisə, paltarınızı dəyişin. Yaş paltarda olmaz, – deyib bayıra çıxdım. Yağış hələ də tökürdü. Bir-iki dəqiqlikən sonra:

– Səriyyə, gele bilersən... – deyə Soltan içəridən səsləndi. Mən çadırı girərək buldozerçiyə:

– Bir az dincəlin, sonra rayon mərkəzinə, həkimə getmək lazımdır, – dedim.

– Əşı, orada nə var ki, həkimə getsin... – Kərəmhan zarafatyana cavab verdi.

Mən:

– Yox, – dedim, – getmək lazımdır.

– Düzdür, həkiməsiz olmaz, – deyə Soltan təsdiq etdi.

Mən öz çadırımıza gəlib:

– Adil, – dedim, – buldozerçinin ayağı bərk yaralanıb, onu rayon mərkəzinə aparmaq lazımdır. Sən işə gedəcəksən?

– Gedəcəyəm.

– Onda buldozerçini də maşına qoyarıq.

– Mən yolda iş sahələrinə baş çəkəcəyəm. Telefon olan yerde zəng edərəm, xəstəxanadan maşın göndərərəm.

– Yox, Adil, gec olar, onu tez, lap bu dəqiqliq aparmaq lazımdır.

– Yaxşı, sən deyən olsun.

Adil etiraz eləmədi və o geyinib qurtarana qədər mən çayını-çörəyini hazırlayıb stolun üstünə qoydum. Sonra özüm də paltarımı dəyişib “QAZ-69”a əyleşərək, ağacların arasından keçib lap körpü-salanların çadırına yaxınlaşdım.

Soltanla Kərəmhan buldozerçinin qoltوغuna girerek, maşına çıxardılar.

– Qəriblə kim gedəsidir? – deyə Kərəmhan Soltandan soruşdu.

– Mən! – deyə cavab verdim.

– Bəlkə bizdən də birimiz gedək? – Kərəmhan Soltana baxdı.

Buldozerçi mənə müraciətə:

– Size eziyyət olar, – dedi, – qoyun uşaqlardan biri getsin.

– Mənə heç bir eziyyəti yoxdur, – dedim, – uşaqlar burada qalmalıdır. Bu tufanda yarımçıq körpünü yiyəsiz qoymaq olmaz.

– Doğrudur, – deyə Soltan təsdiq etdi, – Səriyyənin getməsi yaxşıdır.

Mən təkrar maşını öz çadırımızın qabağına getirdim. Adil sükanın arxasında oturmaq istədi. Lakin mən durmadım.

– Nə təfavütü var, – dedim, – ya sən, ya mən.

O, dinmədi. Buldozerçidən də heç nə soruştadı. Biz tərəpendik. Yağış eyni şiddetlə tökürdü. Yolda tez-tez dumana düşüb çıxırıldı. Mən yaralını incitməmək üçün mümkün qədər ehtiyatla sürürdüm.

Rayon mərkəzinə çatanda, Adil düşüb öz idarəsinə getdi və gedərən:

– Xahiş edirəm, – dedi, – maşını tez qaytar, bəlkə mənə lazımdır.

Mən onun arxasında baxaraq, heç bir söz demədim və birbaş rayon xəstəxanasının qabağına sürdüm.

İnstitutu tezə qurtarmış cavan bir oğlan olan baş cerrah şəfəqə bacısının müşayiətli yararı müayinə etdikdən sonra dərhal infeksiya əleyhinə iyne vurdu. Sonra məni öz otağına apararaq:

– Bilirsizmi, – dedi, – yara çox ağırdr. Barmaq sümükleri də simib.

Sonra özüne güvənen ötkəm bir ifade ilə eləvə etdi:

– Eybi yoxdur, sağaldarıq. Cərrahiyyə eməliyyatı çox mürekkeb olacaq. Ancaq çalışarıq müvəffeqiyətlə qurtarsın.

– Cərrahiyyəni kim eləyəcək?

– Mən!

Əvvəl heç bir söz demədim. Lakin o, həddindən artıq gənc idi... Utanmaq yeri deyildi.

– Bəlkə Bakıdan professor çağırıraq?

Həkim bərk qızararaq, mənə açıqlı bir nəzər salıb:

– Əvvəla, – dedi, – o şeyi ki, özümüz eləyirik, ondan ötrü şəhərdən adam çağırımurıq. İkincisi, bu cür havada aeroplən gələ bilməz. Aydın-dırırmı?

– Yox, aydın deyil.

– Nə aydın deyil?

– Cərrahiyyənin müvəffəqiyətlə keçəcəyinə siz eminsinizmi?

– Əminəm. Daha nə soruşursunuz?

– Daha heç nə.

– Yaralı sizin neyinizdir?

– Yoldaşım.

– Onun üçün bu qədər narahat olursunuz? – deyə o, gülümşədi.

Görünür, kinli oğlan deyilmiş. Özü də mənim “yoldaşımızdır” sözünü “ərimdir” mənasında başa düşüb... Mən də onun sehvini düzəltmeyərək:

– Yaxşı, – dedim, – əməliyyatı nə vaxt başlamaq fikrindəsiniz?

– Sabah səhər saat doqquzda.

– Bəlkə bu gün...

– Bu gün iki cərrahiyyə əməliyyatı aparacağam, – deyə o, qürurla cavab verdi, – vaxtim yoxdur.

Sonra zəngi basaraq, gələn şəfqət bacısına əmr verdi:

– Yaralımı qəbul eləyin.

Şəfqət bacısı ilə birlikdə mən də çıxdım.

Buldozerçini palatada yerləşdirildikdən sonra soruşdum:

– Bəlkə üreyin bir şey istəyir, Qərib?

– Heç nə lazımlı deyil...

Sonra şəfqət bacısına:

– Su isteyirəm, – dedi.

– Su yaxşı deyil, – şəfqət bacısı gedib bir stekan çay gətirdi.

Sonra termometr qoydu. Mən sebsizliklə on dəqiqli gözlədim. Şəfqət bacısı termometri götürüb əvvəl özü baxdı, sonra mənə verdi. Otuz doqquzdan xeyli ötmüşdü. Buldozerçi hərəket barədə heç nə soruşmadı, biz də demədik.

– Siz çox zəhmət çəkdiniz, sağ olun, – deyə o mənə müraciət elədi,

– uşaqlara deyin nigaran olmasınlar.

– Mən hələ qayıtmırıam.

– Bu gün getmirsınız?

– Yox.

– Nə üçün?

– Burada bir-iki günlük işim var. Hələlik, sağ olun! Səhər gələcəyem.

Mən təkrar baş cərrahın yanına qayıdış, hərərətin çox yüksək olduğunu söylədim. Cavan həkim gülümşədi:

– Eybi yoxdur, elbette, hərərəti olacaq. Çox ağır yaradır. Bu saat tapşıraram penisillin vurarlar.

– Hələlik, doktor, – deyib çıxdım və maşına oturub, Adilin idarəsinə getdim.

Əhvalatı ona danışb əlavə etdim ki:

– Mən bu gün evə qayıda bilmeyəcəyəm. Buldozerçini tek qoyub getmək olmaz.

– Nə üçün? Beyəm xəstəxanada adam-zad yoxdur?

– Adam var. Ancaq mən cərrahiyyə əməliyyatının nəticəsini bilməmiş getmək istəmirəm.

O, dərindən nəfəs alaraq, mənim üzümə baxmadan:

– Yaxşı, – dedi, – nə cür istəyirsən... Ancaq harada qalacaqsan?

– Hələlik manikürçü qadıngle gedərem. Ya onlarda qalarəm, ya da mehmanxanada. Son get evə, narahat olma. Səhər birlikdə qayıdırıq.

Mən gözloyirdim ki, o deyəcək: “indi gedək evə, səhər yene gelərsən. Onsuz da mən her gün işə gəlib-gedirəm”. Lakin o belə demədi. Mən onun çox pərt olduğunu hiss edirdim.

– Hələlik, Adil! Bu gün naharı burada yeyib gedərsən.

O dinmədi.

Məni görorkən dərhal ayağa duran gənc katibənin böyründən keçib pillələri düşdüm.

Manikürçü qadının evi həmişəki kimi sərin, təmiz və səliqəli idi. Biz gilənar mürəbbəsi ilə çay içib, oradan-buradan səhbet ələdik. Manikürçü qadının qızı baş cerrah Eyvazlını çox tərifleyirdi.

– Cavanlığına baxmayın. Yaman istedadlıdır. Hələ əlindən bir xata çıxmayıb, deyirlər, çox yüngül əli var.

– Görək sabah bizim buldozerçinin başına nə getirir, – deyə mən zarafat elədim.

Axşam mən mehmanxanaya getmək istədim. Ev sahibləri buraxmadılar. Qonşudan xəstəxanaya zəng eləyib buldozerçinin vəziyyətini soruşdum. Gündüz gördüküm şəfqət bacısı telefonə gəlib cavab verdi:

– Vəziyyəti elə siz gördünüz kimiridir.

– Ağrıdan şikayət eləyir?

- Heç bir şeydən şikayət eləmir. Gözünü yumub sakit uzanıb.
- Penisillin vurdunuzmu?
- Vurduq.

O gecə mən səhərə qədər Qəribi yuxuda öz buldozerinin üstündə oturub selin-suyun içində əlləşən gördüm.

Şəhər manikürünün qızı ilə birlikdə xəstəxanaya getdik. Tanış şəfqət bacısı mənə dedi ki:

- Baş cerrah sizin yaralı baresində o biri həkimlərlə konsilium edir.
- Məgər, vəziyyəti nə cürdür ki?
- Bilmirəm... - deyə şəfqət bacısı tutularaq cavab verdi.

Mən icazə-filan almadan otağa girdim. İçəridə qızğın mübahisə idi. Məni görərkən susdular.

Baş cerrah mənə ciddi bir nəzər salaraq:

- Bilirsinizmi, - dedi, - biz sizin yoldaşınızın ayağını pəncədən kəsmək qərarına gəlmışık.

- Nə üçün?

- Çünkü barmaq tərəfindən qanqren başlanıb. Ayrı çare yoxdur.

Əger, gözlesək, sonra qızını kəsmək lazımlı gələcək.

- Yaralı sizin qərarınızı bilirmi?

- Bilir.

- Nə deyir? Razılıq verir?

- Yox, razılıq vermır. Bu saat onun fikri ilə hesablaşmaq olmaz. Qızdırması çox yuxarıdır.

- Kəsilməyə mən de razılıq vermirəm! - dedim.

Baş cerrah:

- O zaman məsuliyyət bizim üzərimizdən götürülür.

- Ancaq mən xəstəni Bakıya aparmaq istəyirəm.

Aradan qısa bir sükut keçdi.

- Nə vaxt aparmaq isteyirsiniz? - deyə həkim soruşdu.

- Lap bu saat.

- Nə ilə?

- Maşınla.

Yenə de sükut.

- Nə olar, - madam ki, isteyirsinizsə, aparin.

Amma gecikməyin. Yaralının vəziyyəti çox ciddidir. Bir saat belə ləngitmək olmaz.

- Mən xəsteni görə bilerəmmi?

- Görə bilsiniz, - deyə baş cerrah üzümə baxmadan cavab verdi.

... Buldozerinin rəngi pörtmüsdü. Məni görərkən gülümseyib:

- Səriyyə, - dedi, - deyəsən, bu həkimlər menim ayağımı tutub kəsmək istəyirler...

- Eştidim. Mən sizi bu saat Bakıya aparıram. Orada təcrübəli profesorlar baxarlar.

- Bakıya getmək olar. Ancaq...

O, dişlərini bir-birinə sıxaraq, bir neçə saniyə susdu. Görünür, ayağı bərk ağrıydı.

- Ancaq sizinle getmərəm. Gedin uşaqlardan birini göndərin. Ya da, mənim anamgil qonşu rayonda olurlar, onlara telegram vurun gəlsinlər.

- Heç nə lazım deyil! O gec olar. Siz mənimlə gedəcəksiniz. Uşaqlarla qərarımız belə olub. Onlar işleyirlər.

O, quru atəşlə yanmış gözlərini bir an üzümdə saxlayaraq, daha nə isə demək istədi. Lakin söhbət məqamı deyildi. Onun vəziyyəti, doğrudan da, ciddi idi.

Palatadan çıxb, bayırda meni gözləyən manikürünün qızı ilə birlikdə Adilin idarəsinə getdik. Katibə xəbər verdi ki, Adil rayon icraiyyə komitesinin sədri ilə sahələrə gedib. Axşam saat beşde-altıda qayıdadıq... Dedi ki, siz onu gözləyəsiniz.

Lakin mən onu gözləyə bilmədim. Mən bir qədər fikirləşəndən sonra katibədən soruştum:

- Adil öz maşınınında gedib?

- Xeyr, ispalkomun "Volqa"ında getdi.

Biz Adilin maşını dayanan qaraja getdik. Orada məni tanıydılar. Müdirlə salamlaşış dedim:

- Bir neçə saatlıq maşın mənə lazımdır. Adil soruşa, deyərsən.

Qaraj müdürü:

- Baş üste! - deyib darvazamı taybatay açdı.

Biz maşına qalxdıq. Mən əvvəlcə aptekə sürüb, "valerian" və sair xırda-xuruş dərman götürdüm. Sonra bazara sürüb, bir qədər gilənar, gilas, alma aldım. Daha sonra manikürü qadıngılıq gəldik.

- Buradan Bakıya dörd yüz kilometrə qədər yoldur. O cür ağır yaralı ilə tek getmək sizin üçün çətin olar, - deyə manikürü qadın etiraz etdi. - Heç olmazsa, bir yoldaş da lazımdır.

Qızı dilləndi:

- Yoldaş - mən!

- Yox, sizə zəhmət olar, - dedim.

— Nə zəhmət olacaq?! Vaxta ki, getmək istəyir, qoyun getsin. Bakıda ev-eşiyimiz də baş çeker. Biz hələ iki ay buradayıq.

Qız anasının razılıq verməsinə sevinib getmeye hazırlaşdı. Mən axşam da bir şey yeməmişdim, onlarla birlikdə qalyanaltı elədim. Sonra manikürçü qadın böyük termosu çayla doldurdu. Soyutma yumurta bişirdi. Pendirdən-çörəkdən zənbile yiğib maşına qoydu. Özü də əyleşib bizimlə xəstəxananın həyətinə gəldi.

... Biz rayon mərkəzindən çıxanda hələ də yağış çısgınlaşdı. Ətraf xəzif duman içindeydi.

Mən tez-tez dönüb arxaya baxırdım. Buldozerçi gözlərini yummuşdu. Qonşu rayonun poçt idarəesinin qabağında maşını saxlayaraq, düşüb Adilə bu məzmunda bir telegram vurdum: "Adil! Buldozerçinin ayağı qanqren elədiyindən, kesmək isteyirdilər. Qoymadım. Onu təcili Bakıya aparası oldum. İdarəyə gəldim ki, səndən icazə alıñ. Dedilər axşam qayıdacaqsan. O vaxta qədər gözləmək olmazdı. Çarəsizlikdən sənin maşınınında getdik. Hələlik! Seriyye".

Biz sürelə dağbasardan arana enirdik. Bu yerlərdə yağışdan əsər-əlamət yox idi. Asfalt qupquru idi. Göydən od yağırdı. Mən saatda yetmişdən az getməməyə çalışırdım. Tez-tez bir-iki dəqiqəliyə maşını saxlayıb, Qəribə çay və meyve verirdim. Çox susaydı. Huşu özündə olsa da, hərəketinin yüksək olduğunu hiss edirdim. Biz maşının içini elə düzəltmişdik ki, o, ayağını həmişə uzatmış vəziyyətdə saxlaya bilsin. Buna baxmayaraq, qanqren başlamış yaralı üçün bu qədər uzun yolun, maşının silkələnməsinin nə demek olduğu məlum idi. Lakin o dinnirdi.

Ağdaş şəhərinin yaxınlığında, dörd yüz əlli ildən artıq yaşı olan çinarın altında yaxşı bir çayxana var. Mən çinarın kölgəsində maşını saxladım. Məhrəbəni isladıb Qəribin üzünü tozunu sildim. Sonra tez-gilənar mürəbbəsiylə çay verdim. Manikürçünün qızı ilə mən də bir-iki stekan çay içəndən sonra ona dedim:

— Bəlkə siz keçib burada oturasınız. Qəribin başına tez-tez cuna qoymaq lazımdır.

O menim təklifimi hevəslə qəbul etdi.

Mən sükanın arxasına, o isə, Qəribin yanına keçdi.

Mən bu defə süreti bir az da qaldırdım. Yaralıya əziyyət də olsa, şəhərə mümkün qədər tez çatmaq lazım idi. Mən maşını kiçik bir daş qırığının üstündən də olsa atlandırmamağa çalışırdım. Tənzifi tez-tez təzələyirdik. Nehayət, məşhur Ağsu keçidi göründü.

— Daha az qalmışq, Qəribcan, — deyə mən geri döndüm.

Birinci dəfə idi ki, ona Qəribcan deyə müraciət edirdim. O, gözlərini açıb bir an mənə baxdı, sonra yenə yumdu.

Biz Ağsu keçidinə çatanda hava birdən-birə tutuldu və bərk yağış başladı. Biz keçidin başına qalxanda yağış o qədər şiddetləndi ki, yoldan sırlıtlı ilə sel axır və üç-dörd addım qabağı görmək olmurdu. Bəzən yolu kəsib uçuruma tökülen su maşının ayaq qoyulan yerinə qədər qalxırdı. Mən suyun motoru söndürəcəyindən qorxub, ehtiyatla irəliləyirdim. Orada-burada dalbadal ıldırıム çaxıb meşəni və dərələri işıqlandırırdı. Mən qorxurdum ki, sel motoru söndürər, güc verib maşını uçuruma yuvarlaşdır. Ən pisi də bu idi ki, yağış o yandan bəri düz üzümə çırpıldıqından, gözlərimi açmağa imkan vermirdi. Hər otuz-qırx metrdən bir isə döngələri burulmaq lazım gəldi.

Yol ilə o qədər sel axırdı ki, elə bil, biz dəhşətli bir dağ çayının içi ilə irəliləyirdik. Elə bil ki, "QAZ-69" canlı bir mexluqa çevrilərək, mənimlə birlikdə bu sellərin əlindən salamat xilas olmaq üçün füvqəladə güc və cəsareti göstərirdi. Öz-özüme deyirdim: "Bircə motor sönüməyəydi!" Aferin! Tormoza söz yoxdur! Göylərdə bəyəm nə qədər su olarmış... Birdən mən bir anlıq geri çevrildim. Qərib gözlərini açaraq diqqətə qabağa baxırdı. Bu zaman maşın tekrar yolu ortadan kesən gur selə rast gəldi.

— Berk keçin! — deyə buldozerçi arxadan səsləndi. Mən maşının sürətini artırıb seli qızılıtlı ilə keçdim və dərhal geri çevrildim. Buldozerçi yenə də gözlərini yummuşdu.

Nehayət, biz Ağsu keçidini enib yağışdan çıxdıq və bir az gedəndən sonra yenə isti başladı.

Mən qol saatımı baxdım. Çinarın altındaki on beş-iyirmi dəqiqəni nəzərə almasaq, düz altı saat idi ki, yol gəlirdik. Keçiddə xeyli ləngiməşdik. Şamaxıdan sonra təxminən yüz kilometr yolumuz qalırdı. Mən sürəti artırırdım. Özündə yorğunluq hiss eləmirdim. Yalnız qollarımın yuxarısı, birtehər, keyiyən kimi olmuşdu.

Axşam saat yeddiyi işleyəndə Bakıya çatıb, maşını düz Azərbaycan travmatologiya və ortopediya institutuna sürdüm. Ora yaxşı xəstəxana hesab olunurdu. Baş həkim də köhnə neftçi olan atamin dostu idi. Lakin maşını qapıda qoyub, yürüyə-yürüyə pillekəni çıxdığım zaman ləp göydən düşmüş kimi baş həkimə rast gəldim.

— Salam, doktor, — deyib tövşüyə-tövşüyə qabağını kəsdim.

— Salam... — deyə həkim ayaq saxlayıb təəccübə mənə baxdı.

- Deyəsen, tanımırsınız, Seriyyəyəm də, usta Ağabalanın qızı.
- Bay, salam... salam... – altmış beş-yetmiş yaşı xoşrif bir kişi olan baş həkim mənimlə el tutdu.
- Nə olub, üzün-gözün niye belə torpaq içindədir?..
- Yeddi saatdır ki, maşın sürürəm... Rayondan ağır bir xəstə getirmişəm.
- Bəs, sən Bakıda olmursan? Rayonda nə işin var idı?
- Xeyr, Adil də, men də rayonda işləyirik. Müvəqqəti getmişik. Bizim yaxşı bir buldozerçimiz var; daş düşüb, ayağını əzib. Rayonda kəsmək istayırdılar, götürüb qəçmişəm bura.
- Kəsmək nə üçün? Nə olub beyəm?
- Deyirlər, guya, qanqren başlayıb...
- Doktor bir neçə an fikirləşib:
  - Yaxşı, – dedi, – deyərəm xəstəni qəbul etsinlər.
  - Cox raziyam, – men onun əlindən yapışdım. – Men rayondan sizi deyib gelmişəm. Axi, siz mənim əmimsiniz... Yادınızdadır, həmişə mənə “Mişka” konfeti getirərdiniz?..
- Doktor gülümşəyib:
  - Gedək, – deyə geri qayıtdı.
- Kabinetdə stolun arxasına keçərək zəngi basdı:
  - Yaxşı ki mənə rast gəldin. Çıxb gedirdim bağa.
  - Səltənet əmidostum bağdadır? – mən özümü yaxın göstərmək məqsədile qəsdən Seltenet xanım evezinə, “Seltenet əmidostum” dedim. (Seltenet xanım onun arvadı, köhnə fransız dili müəlliməsi idi.)
  - Bəli, bağdadır. Mən özüm də bağda oluram. Məzuniyyətdəyəm. Bu gün ele-bele gəlməşdim.
- Bu zaman daxil olan şəfqət bacısına:
  - Xəstəni tez götürsünlər, – dedi. – Üçüncü palataya. Doktor Möhsünzadə buradadır mı?
  - Xeyr.
  - Yaxşı, sən işində ol!
  - Cox sağ olun, doktor, – deyib mən də şəfqət bacısının ardınca getmek istədim.
  - Sən hara? Sənlik iş yoxdur. Özləri götürəcəklər...
  - Mən, istər-istəməz, dayandım. Həkim bir az fikirləşəndən sonra soruşdu:
    - Deyirlər, qanqren başlayıb?

- Bəli...
- Oradan çıxdığınız neçə saatdır?
- Düz altı saat yarındır.
- Baş həkim zəng vurub xahiş elədi ki, professor Möhsünzadəni telefonla çağırınsınlar və bir dəqiqliyə qədər gözlədikdən sonra:
  - Salam, salam, – dedi. – Yatmışdin? Yox? Sənə yaman əziyyət vermeli olacağam.
  - Sonra əhvalatı ona danışaraq:
    - Biliṛəm, bu gün sənin növbən deyil... Ancaq çox xahiş edirəm... Belkə bir yarım saatlıq vaxt təpib özün ona baxasan. Nə vaxt?! Cox sağ ol! İnşallah oğlunun toyunda bir at çaparıq...
  - Baş həkim zarafat eləyib dəstəyi asdı. Sonra mənə müraciətə:
    - Buldozerçinin işi düzələr, – dedi. – Narahat olma, ərin neyləyir?
    - İşləyir.
    - O gün radioda yaman tərifleyirdilər. Deyəsen, ağılı başında oğlandır.
    - Bəli!
    - Qardaşqızı pis oğlana getməz ki...
  - Baş həkim təkrar güldü.
  - Professor nə vaxt gələcək?
  - O, divar saatına baxaraq:
    - Səkkizdə. Dedim ki, narahat olma.
    - Narahat olmuram...
  - Bir neçə dəqiqlidən sonra şəfqət bacısı gəlib, yaralının palataya götürüldüyünü xəbər verdi.
  - Növbətçi həkimə tapşırarsan ki, axşam saat səkkizdə professor gəlib həmin yaralıya baxacaq.
    - Belkə icazə verəsiniz, professor baxanda mən də iştirak eləyim...
  - Həkim təccübə üzümə baxdı:
    - Sənin nə işin var ki?! Möhsünzadə bizim ən yaxşı cərrahımızdır.
    - Biliṛəm!
    - Baxacaq, lazımlı biləsə, kəsəcək. Lazımlı bilməsə, kəsməyəcək. Sən, yaxşısı budur, gedib bir yaxşı-yaxşı yuyunasın. Üz-gözünü o qədər toz basıb ki, dəyirmançıya oxşayırsan. Buldozerçi sənin nəyindir?
    - Heç nəyim?
    - Yaxşı, bunun əhəmiyyəti yoxdur. Gedək.
  - Həkim qalxdı. Qapıda “QAZ-69” u görüb soruşdu:
    - Bunda gəlmisiniz?

– Bəli.

Manikürünün qızına işarə ilə:

– Şofer budur?

– Xeyr, şofer mənəm.

– Oradan buracan özün sərmüşən?

– Nə var ki?.. Gelin əyləşin sizi aparım.

– İstəməz, mən evə dəyəcəm. Sonra öz maşının gəlib bağa aparaçaq. Evə piyada getmək istəyirəm. Olmaya bu qız buldozerçinin arvadıdır?

Manikürünün qızı güldü:

– Xeyr, bu mənim yoldaşımdır.

– Aha, çox gözəl! Hələlik, sabah senin buldozerçinin xətri üçün belkə bir də xəstəxanaya gəldim. Zəng edərsən!

– Baş təst!

Mən qəsdən ləngidim. Baş həkim bir daha:

– Hələlik, – deyərək bizzən ayrılib getdi.

O, döngəni burulub gözdən itən kimi:

– Ay qız, mən bu dəqiqli gəlirəm, – deyərək təkrar qayıdib xəstəxanaya çıxdım.

Şəfqət bacısını tapıb, məni üçüncü palataya aparmasını xahiş etdim. Şəfqət bacısı bir qədər tərəddüddən sonra gedib mənə bir xalat gətirdi və biz üçüncü palataya getdik. Cavan bir növbətçi həkim do oradaydı. Palata geniş, temiz və işıqlı idi. Buldozeridən başqa üç nəfər də ayrı xəstə var idi.

Qərib gözlərini yummuşdu.

Növbətçi həkim termometri götürüb baxdı və narahat halda başını buladı.

Mən heç bir söz soruşmadan şəfqət bacısı ilə birlikdə otaqdan çıxdım, ondan telefon nömrəsini öyrəndikdən sonra maşının yanına gəldim və yalnız indi yadına düşdü ki, Bakıdakı evimizin açarlarını görməmişəm.

Manikürünün qızı:

– Nə təfavütü var, gedərik bizi, – dedi, – evimiz yayda pis olmur.

Biz maşına minib tini burulanda sanki arxadan məni çağırırlar. Maşından başımı çıxarıb geri baxdım. Heç kəs yox idi. Xəstəxana binası bir an mənə soyuq və cansızçı göründü. Sürəti artırıb tini buruldum. Başqa kükçəye keçəndə hava birdən-birə mənə sərin və xoş bir təsir bağışladı. Elə bil ki, nəfəsim genişləndi. Sonra palatada uzanmış buldozerçi gözlərim qarşısında canlandı və mən özüm özümə

məyus – mənasız bir canlı kimi gördüm. “Bütün bunlar... Altı-yeddi saat birnəfəsə maşın qovmaq. Ağsu keçidində bizi aşırıb uçuruma yuvarlanmağa can atan o sel-su, baş həkim... Nə üçündür?.. Yeqin ki, Adil indi gəlib əhvalatdan hali olur, əsəbiləşir, ezab çəkir... Nə üçün? Nə üçün mendən ötrü başqa birisi ezab çəkməlidir... Eh, Adil!.. Mənim ağıllı dostum”. Birdən qız “oy” deyə qışqırıldı. Əlinde dolu zənbil küçəni keçən kök bir qadına toxunhatoxunda maşını saxladım. Qadın hirslenib söyüdü, sonra:

– Milis! Milis! – deyə çığırıldı.

Mən qazı basıb aradan çıxdım və dərhal başqa kükçəye buruldum... Qaç ki, qaçasan! Manikürü qadıngılıq evləri Qaraşəher körpüsünün yaxınlığında, ikinci mərtəbədə, iki balaca otaqla bir metbəxdən ibaret kiçik və sadə bir mənzil idi. Pəncəreləri açdıq. Axşam yeli içəri dolub otağın havasını təzələdi. Mən o qədər yorulmuşdum ki, metbəxdə el-üzümü güclə yuya bildim. Sonra gəlib çarpayılardan birinin üstünə yığıldım və həmin anda da yuxuya getdim.

Oyananda gece saat on bir idi. Bərk acmışdım. Qız stolun üstünə ağ süfrə salıb, pomidor salatı, göy-göyerti, kolbasa qoymuşdu.

– Dur gəl, – deyə o məni süfrəyə dəvət etdi, – yaxşı yatdır... Mən də bir az yatum.

Mən də qalxbı üzümə su vurdum. Sonra keçib oturaraq, yeməyə başladım və şam etdiyim müddətdə gözüm otağın aşağı tərəfinə qoyulmuş telefona zillənib qaldı. Elə bil ki, bu balaca qara qutunun içində mənə məlum olmayan başqa bir alem var idi və o alem böyük səbrlə mənim yeyib qurtarmağımı gözleyirdi. Elə bil ki, mən o alemde hər şeyin yalnız həyəcan, qorxu və iztirabdan ibaret olduğunu hiss edir, onları qarşılamağa, onlarla elbəyaxa olmağa hazırlaşırdım. Bununla bərabər, mən özümdə təəccübü bir arxayınlıq duyurdum. Mən təzə pomidor və tər xiyar dilimlərini duza batırıb yavaş-yavaş yeyir və buldozerçinin bu saat nələr çekdiyini hiss edirdim. Bir an mənə elə gəldi ki, sağ ayağım o qədər bərk ağrıyır ki, elə bil, bu saat sümüklərim çilik-çilik olacaq və mən ayağımı qeyri-şüuri tərpədib irəli uzatdım. Ağrı-zad yox idi.

Qəribədir... Qız buldozerçi baredə bir kəlmə də danışmirdi. Lakin o mənimlə ele üsullu rəftar edirdi ki, elə bil, yaralı Qəribcan deyil, mənəm, hətta, mən özüm də buldozerçi baredə danışmaq istəmirdim.

Gözlərim isə telefon aparatında idi.

Yeyib doyandan sonra üstünden bir stekan "Badamlı" içdim ve öz aləmimdə bir qətiyyətlə qalxıb telefon aparatına yaxınlaşdım. Zəng eleyib şəfqət bacısı Cəvahir xanımı telefonu çağırırdı və Qəribin vəziyyətini soruştum.

— Saat sekkizdə professor Möhsünzadə gəlmışdı... — deyə gənc qadın qətiyyətsiz seslə cavab verdi.

— Nə oldu? Professor ne dedi? — deyə mən sakit seslə soruştum.

— İstəyirsiniz növbətçi həkimini çağırırm... Onunla danışın.

— Çağırın.

Növbətçi həkim dəstəyi aldı:

— Allo... kimdir?

Mən cavab verdim...

— Professor hełelik qəti bir qərara gəlməmişdir. Səhər başqa profesorla məsləhətleşəcək.

— Sizcə, ayağını kəsmək lazım gələcək?

— Məlum deyil.

Həkim bir qədər ara verdikdən sonra əlavə etdi:

— Professor Möhsünzadə kəsməyin tərəfdarı deyil. Səhər görək o biri həkimlər ne deyəcək.

— Yara ne vəziyyətdədir?

— Professor qanqrenin qarşısını almaq üçün hər ne lazım idisə elədi.

— Yaxşı! Sağ olun!

— Sağ olun!

Mən dəstəyi yerinə qoyub qızı baxdım. O da əllərini qoynunda çarpezlayaraq, başını azca yana eyib mənə baxırdı. Mən sakit halda pəncərənin qabağına keçdim. Deniz tərəfdən serin meh esirdi. Şəhərdə saysız-hesabsız əlvən elektrik çıraqları yanındı. "İnsan qanadsız quşdur, — deyə mən düşünürdüm, — srağagün bu vaxt biz, — mən, körpüsalanlar, bir də Adil Zoğallı məşəsindəydi. Qərib də yaralanmamışdı..."

"Qərib də yaralanmamışdı..." — mən öz-özümə təkrar etdim və birdən o günlər... tufan başlayana qədər keçən həmin günlər o vaxt ferqine varmadığım bir ələm kimi təkrar qarşımıda canlandı. Mən buldozerçinin hər bir hərekətini, acığını, gülüşünü, təkəbbürünü, mehribanlığını heyroṭlı bir aydınlıqla təkrar-təkrar görürdüm. Mən bunların hamısını o günlərdən bütün xırda təfərruatı ilə birlikdə görürdüm. Mənim zehnimdə Soltan da, Kerəmxan da, buldozerçi də, hətta, şofer Səməndər də bir saniyənin yüzdə, mində biri sürəti ilə bir-birini evəz edirdi. Sonra onlar, Zoğallı məşənin, bizim hələ yarımcı olan cavan

körpümüzün, dəniz kimi dərin, mavi derənin, ondan o yana görünən dağların fonunda bir-birinə və mənə baxırdılar. Eynilə kino lentində olduğu kimi min cür vəziyyətdə baxırdılar. Min cür vəziyyətdə...

Sonra tufan başladı... və... və buldozerçi yaralandı. Qanqren nə demək olduğunu mən bilmirəm!.. Professor səhərə konsilium təyin etmişdir. Demək... Qız pencerənin qabağına, mənim yanına gələrək xəstə ilə danışmış kimi yavaş və qorxaq səslə:

— Səriyyə xanım, — dedi, çay dəmləmişəm, gəlin bir stekan için.

— İçək! — mən möhkəm addımlarla irəlilədim, stul çəkib oturdum.

Görünür, mənim gümrəh cavabım qızın kefini açdı. O, ətirli çaytötürüb mənim qabağıma qoyaraq:

— Yaxşı ki, — dedi, — mən gəlmışəm... Paltarlarımıza güvə düşürmüş... şifonerin ağızını bağlayıb getmişdik.

— Gedəndə naftalin vursayıñız...

— Yadımızdan çıxıb, vurmamışq. Gərək sabah hamısını hava-yaya sərim... sonra da dərmanlayım.

Qızın bu sözleri mənə buradakı — Bakıdakı evimizi xatırlatdı. Biz yiğişib rayona gedəndə, şəhərdə qalan qış paltarlarımıza naftalın vurmaq lazım olduğunu Adil mənim yadına salmışdı. Mən də onları çox həvəslə dərmanlayıb şifonere yiğmişdim. İndi mənə elə gəlir ki, bu iş çox uzaq bir zamanda olmuşdur. Elə bil ki, mən o paltarları cansixici bir payız gündə dərmanlayıb getmişdim. O günün xatırası indi ağır bir daş kimi ürəyimi sıxırdı. Doğrudanmı, hər bir həvəsdən, xeyirli hesab elədiyin işdən axırdı bu cür ağır, kədərli xatirədən başqa heç nə qalmır?! Doğrudanmı, məyusluq bizim son mənzilimizdir... Birdən bütün varlığımı qəribə bir hiss hakim oldu: mənə elə gəldi ki, əgər, buldozerçi sağalıb qalxsa, əger, onun ayağını kəsməsələr, mən yenə də əvvəlki həvəslə gedib Adilin də, özümün də paltarlarımızi çıxarıb günde sərcəcəyem... Təzədən bir də dərmanlayacağam və Adilə hər şeyi bağışlayacağam... hər şeyi! Axi, mən nə zaman demişəm ki, Adil pisdir? Onu ağılli, səliqəli eləyən mən olmamışam mı? Dağların o tayındakı fermalara gedən yoluñ üstündə saldığımız o körpü nə üçün bizim bir-birimizdən soyumağımıza, hətta... hətta, bir-birimizə düşmən kəsilməyimizə sebəb olsun? Heç bu ağlabatan işdirmi?!

Qoy bircə bu Qəribcan sağalıb qalxın. Hər şey o qədər yaxşı, o qədər ferəhli olacaq ki... Qoy bircə onun ayağı kəsilməsin... Mən Qəribcanı da götürüb gedəcəyem univermağa... Adilə də... Soltana da... Kerəmxana da sovgat alacağam... Manikürçü qadını unutdum... Nə

sevimli qadındır... Qeribcan sağ-salamat qayıdanda o necə sevinəcək... Hamımız sevinəcəyik... Biz bir briqadayıq... Qeribcan bizim bir hissəmiz, bir parçamızdır. Ona bir şey olsa...

Mən qızın üzünə baxaraq fikrime davam edirdim. "Biz dördümüz də adımız bir kağıza yazıb, Zoğallı körpünün bünövresine qoymuşuq. Dünənki o dəhşətli tufan bizim cavan körpümüzdən heç nə qoparıb apara bilmədi. Dördümüzün də adımız yazılmış o kağız bu saat şüşənin içində qupquru qalmaqdadır. Kim bilir, daha nə qədər bu cür dəhşətli tufanlar olacaq... Daha nə qədər sellər... sular axıb gedəcək. Lakin o kağıza heç nə olmayıcaq. Hər zaman olduğu kimi, bu dəfə də o kağızin gözlərim qarşısında canlanması ilə birdən-birə ürəyime anlaşılmaz bir vahimə çökdü və mənə elə gəldi ki, buldozeriyə bir şey olsa, mən bədbəxt olaram. Uğursuz olaram. Həyatım qara bağlar. Kağızda onun adından sonra mənim adım gelir. Demək, bu cür: "Soltan, Kərəmhan, Qeribcan və Səriyyə!" Hami bilir ki, mövhumatçı deyiləm! Heç bir mövhumi şeye də bənd olmaram. Lakin hər dəfə o kağız yadına düşəndə, bu buldozerçi bütün qədd-qameti ilə qarşısında canlanaraq, dərin və mükeddər baxışlarla düz gözlerimin içino baxır və mənə elə gəlir ki, bu saat onun enli, qüdrətli sinesindən bir "ah" qopub onu da, məni də möhv edəcək!

Vaxt olur ki, əllərimlə üzümü qapayaraq, başımı yastığın altına soxub onun bu nəzərlərindən qaçmağa can atram... Halbuki adı həyatda bizim baxışlarımız çox nadirən qarşılaşır... Bəs, bu məlun hiss haradan mənə qənim kəsilmişdir?.. Nə üçün onun her bir hərəketi, məsələn, gecədən xeyli keçənə qədər çadırlarının yanında oturub papiros çəkməsi məni narahat edirdi?

Nə üçün mən ondan oddan-sudan qorxan kimi qorxurdum? Bu çox anlaşılmaz, qərib və əsəssiz bir qorxu idi... Bəzən onu qaşqabaqlı oturub papiros çəken görəndə mənim vəziyyətim çox gülməli olurdu. Elə bil ki, kiçik, gücsüz bir heyvan, qəzəbli nəzərlərle uzaqlara baxan bir pələngə rast gelmişdir və əgər, bu pələng onun bir hərəketindən xoşlanmazsa, onu parça-parça eləyər. Buna görə də, həmin məxluq gülür, zarafat edir, pələngin kefini açmağa çalışırı. O, pələngdən aralanmağa, qaçıb yaxasını qurtarmağa cəsarət elemirdi.

O qorxurdu...

Lakin budur: indi pələngin yaralanması ilə bu qorxu da anlaşılmaz bir narahatlığa, dəhşətli bir qeyri-müəyyənlik hissini çevrilmişdir. Elə

bil ki, nə isə, ağır bir dərd, bir faciə, siyirməqlilinc qarşısında dayanaraq, mənim öz həyatımı və aqibətimi təhdid edir!

Ərim, qohum-qardaşım, hətta, yaxın tanışım belə olmayan bu adamları aramıdakı bu qəribə münasibətin səbəbi, sırrı nədə idi? Bilmirdim... heç nə bilmirdim və bu dünyada onun sağalmasından, ayağının salamat qalmasından başqa heç nə istemirdim. "Səadət" məfhuminun nə demək olduğunu, çox dumanlı şəkildə də olsa, indi hiss edirdim. Hiss edirdim ki, mənə heç bir qohumluq münasibəti olmayan bu adamın sağalması, ayağının kəsilməməsi mənim üçün həmin "səadət" deyilən şey ola bilər. Bu, mənim üçün bir kəşf idi və mən bu kəşfi gizlətmeyəcəyimə and içirdim! "Təki o salamat qalsın! Gündüz yolda bir-i ki dəqiqliyə keçib onun yanında oturdum... Mən onun alışib-yanan eline toxundum. Mən... ərli qadın olan mən, əsl səadətin və onu itirmek qorxusunun nə demək olduğunu həmin bu bir-i ki dəqiqlidə dərk etdim. Mən heç bir zaman, heç bir kəsi özümə bu qədər yaxın, bu qədər doğma hiss etməmişdim. Elə bil ki, mən Zoğallı körpükə həyatımızın ən ezziz, ən qiymətli bir hissəsini – onun fərəhini, gözəlliyyini özümle birlikdə götürüb gedirdim... Və əgər, bunu itirsem, məhv olaram. Nə üçün qız buldozerçi haqqında heç nə danişmir? Heç nə soruşmur?" deye mən, təkrar-təkrar düşünürdüm. "Məgər qız, bilmir ki, buldozerçi mənim heç nəyim deyil və o (qız) bu bərədə hər bir şeyi soruşa biler? Lakin, onunla bərabər, mən özüm də buldozerçi bərəsində heç nə danişmurdum. Danışmaq istemirdim. Bayaq o tufanda Ağsu keçidini düşərkən zehimindən, bir neçə anlığa da olsa, çox məsuliyyətsiz bir xəyal gəlib-keçdi; sel maşını yumalayıb uçuruma salsa, o buldozerçi də, mən də məhv olsaq, daha gözəl olmazmı?

"Bəs bu qız? Məgər, o bunun üçünmə bize qoşulub?" Daha sonra düşündüm ki, "sel bizi aparayıdı... Bu qız isə, sağ qalayıdı..."

Bu dünyada bizim xəyalımızdan gelib-keçənlərin hamısı ağıllı, əsaslı fikirlər olsayıdı, ne vardı ki...

... Şəhər düz saat doqquzda xəstəxananın qapısını kəsdirdim. "Mən buldozerçini selə axıtmak üçün getirməmişəm" deye əsəbiliklə düşünür və konsiliumun qurtarmağını gözləyirdim.

Nəhayət, tanış şəfqət bacısı Cəvahir xanım gəlib mənim yanından keçdi.

– Professor Möhsünzadədir... – deye Cəvahir xanım piçildədi və mən dərhal durub professorun ardınca yürüydüm.

O, qayıdış məni görərkən ayaq saxladı:

– Nə buyurursunuz? – deyib eynəyini gözündən götürdü.  
 Bu, otuz yeddi-otuz səkkiz yaşlarında çox yaraşlı bir adam idi.

- Professor, – dedim, – sizi saxladığım üçün üzr isteyirəm.
- Eybi yoxdur... Eybi yoxdur, – deyə o, sağ gözünü tez-tez qırpdı.
- Üçüncü palatadakı xəstənin vəziyyətini soruşmaq isteyirdim...
- Hansı xəstənin, Qərib Muradbəylininmi?
- Bəli.
- Siz onun nəyisiniz?
- Tanışı. Biz bir briqadada işləyirik. Onu Bakıya mən getirmişəm. Rayonda ayağını kesmək isteyirdilər.
- Bilirsinizmi, – professor elində tutduğu eynəyinə baxaraq cavab verdi, – onlarda təqsir yoxdur... Qanqren çox sürətlə başlayıb. Buradakı professorlardan da kəsmək təklif eləyəni oldu... Ancaq... əksəriyyəti kəsilməsinə razı olmadı... Oğlanın çox güclü orqanizmi var... Mənim yegane ümidi dava-dərmandan çox onun özünədir. Görək nə olur?! Biz nə lazımsa eləyəcəyik...

– Çox sağ olun, professor.

– Dəyməz. Borcumuzdur! Hələlik, – o, dönüb məndən aralındı. Bəzən xarici görünüşünün adama qəribə təskinedici təsiri olur. Professorun qəşəngliyi və çox səmimi danışması məndə birdən ruh yüksəkliyi və ümid doğurdu.

Mən xəstəxanadan çıxıb taksiyə eyleşərək bazara getdim. Bir neçə cür meyvə alıb təkrar xəstəxanaya qayıtdım, Cəvahir xanımdan xahiş etdim ki, getirdiklərimi xəstəyə çatdırırsın.

O günün axşamı səbrimi basıb xəstəxanaya getmədim. Zəng də elemədim. Gecədən xeyli keçənə qədər otaqda gəzinib, manikürçünün qızının baş-beynini apardım. Sonra soyunub çarpayıma uzandım və yalnız səhər açılında yarım saat qədər mürgüleyə bildim. Mən artıq öz sərrimi özündən gizləmirdim. Mən yeri-göyü köməye çağıraraq, buldozerçinin saqlamasını isteyirdim.

Gündüz saat on birde xəstəxanaya getdim və bütün cəsaretimi toplayaraq Cəvahir xanımı tapdım...

O məni görərkən:

- Bilirsinizmi, – dedi, – dünən xəstənin ayağını kəsdilər.
- Kəsdilər? – mən alacalanmış gözlərimi ona zillədim.
- Bağışlayın... demek isteyirəm ki, professor Möhsünzadə onun ayağının şisinə bir neçə yerdən yarğı. O qədər zərdab töküldü ki... İndi vəziyyəti yaxşıdır, hərəketi bir dərəcə düşüb. Bu səhər qəhvə içdi.

Mən birdən əllerimle üzümü qapayaraq ağıladım.

- Bay, nə oldu? Nə oldu? – deyə Cəvahir xanım təəccübə soruşdu...
- Donumun cibindən yahığımı çıxarıb:
- Heç nə... – deyə gözümün yaşını sildim...
- Cəvahir xanım mənim əlimdən tutaraq:
- Onu görmək isteyirsinizsə, gedək...
- Axı, bu gün görüş vaxtı deyil...
- Eybi yoxdur. Beş dəqiqeliyə olar...

O, arxası üstə uzanıb, əllerini başının altına qoymuşdu. Məni görərkən xəfiscə gülümsədi. Çoxdan idi ki, mən onun üzündə özümə aid müləyim ifadə görməmişdim.

- Hə, necəsiniz, yoldaş buldozerçi?..
- Deyəsən, daha kəsəsi olmadılar.
- Elə deyirlər...
- Amma yaman qaçıq ha... – deyə o, təkrar gülümsündü.
- Ordakı üç xəste maraq içinde mənə baxırdı.
- Onlardan yaşılı bir kişi mənə müraciətə:
- Deyir, Ağsu keçidində az qala sizi sel aparırmış...
- Elə bir şey var idi, – deyə mən zarafatıyan cavab verdim, – ancaq qaçıb qurtardıq.
- Bizimki qaçmaqdan gəlib... – Qəribcan eyni təbəssümlə mənə baxırdı.

Həmin yaşılı xəste:

- Vallah, qoçaq qızsanmış, – dedi.
- Çox terifləməyin, nəzərlərsiniz...
- Allah eleməsin! Mənim gözündə elə şey olmaz.
- Onunla yanaşı yatan oğlan gülümsədi. Digər xəstə rus olduğunu, görünür, bizim söhbətimizi başa düşmürdü.

Birdən o, yastığa dirsekلنərək, buldozerçidən soruşdu:

- Vavaşa jena?
- Qəribcan qulaqlarına qədər qızarış mezəmmətlə rusa baxdı.
- Mən gülerək:
- Net, – dedim. – Ne jena.
- Prostite, – o, təkrar yerində uzandı.
- İndi ayağınız ağrımır?
- Ağrıyır. Ancaq... dünənki ilə müqayisə eləyənde babatdır.
- Yaşılı xəste:

— Elə demeyinə baxmayın, — dedi, — o cür yara yaman bərk ağrıyar... Sizə zarafat gəlir...

Mən beş dəqiqə əvəzinə on dəqiqdən artıq oturaraq, palatadan çıxdım.

— Amma yaman oğlanmış, — deyə Cəvahir xanım nağıl edirdi. — Ayağını bir o qədər doğradılar, bir dəfə “uf” demədi. Bihuşdarı verməyə də qoymadı. Özü də gərek ki, mühəndisdir... Elemi?

— Xeyr, buldozerçidir.

— Sizin qohumunuzdur?

— Yox! Mənim heç nəyim deyil.

“Qeribedir... Nə üçün hamı bu sualı verir? Nə üçün hamı bu sualı verir? Nə üçün hamı onu menim nəyimsə hesab edir?”

Mən Cəvahir xanımdan ayrıldan sonra poçta gedib Adilə belə bir telegram vurdum:

“Mən sağ ve salamatam. Xahiş edirəm Sultanla Kərəmxana deyəsən ki, Qəribin vəziyyəti yaxşıdır. Narahat olmasınlar. Mənim ünvanım beledir...”

Sonra bazara gedib, et, pomidor, göy-göyərti, meyvə alıb taksidə qızılı gəldim.

O mənə diqqət yetirib:

— Deyəsən, oğlan yaxşıdır?

— Yaxşıdır, — deyə mən çox ürekle cavab verdim.

Biz yaxşı bir yemək hazırladıq. Buldozerçinin payını çekib soyuducuya qoyduq və sehər tezden götürüb xəstəxanaya getdik. Bu gün görüş vaxtı olmadığından, Qəribin yanına buraxmadılar. Dostum Cəvahir xanım da bu gün istirahətdeydi. Apardığımız şeyləri başqa bir şəfqət bacısı ilə göndərdik. O, Qəribdan balaca bir məktub getirdi. “Nə üçün zehmat çəkirsiniz... Burada bizə hər şey verirlər. Qılçam yaxşıdır. Sağ olun!”

Mən məktub bərkdən oxuyub qurtaranda, qız, buldozerçiyə müraciət edirmiş kimi, sevincə səsləndi:

— Siz de sağ olun!

Axşamçağı biz gülüb, danışa-danışa dəniz kənarındaki açıq kinoteatra getdik. “Vaterloo körpüsü...” adlı ingilis filmi göstərilirdi. Filmde iki genç bir-birini sevir. Sonra oğlan qızdan ayrılaraq, cəbhəyə gedir və hiss edirən ki, bu gediş əbədidir. Yeni, sevgililər bir də heç vaxt görüşməyəcəklər. Oğlan müharibəyə gedəndən sonra qız tək qalıb onu xatırlayır. Bu an manikürünün qızı özünü saxlaya bilməyib ağladı. Mən gülümseyərək:

— Dava vaxtı bundan da dehşetli şeylər olub.

O, gözünün yaşıni silərək:

— Cox acı xatirədir, — dedi, — yaziq qız...

Mən:

— Eybi yoxdur, — dedim, — Jorj Sand deyib ki, xatirə bizim ruhumuzun ətridir.

— Daha indi elə deyil! Əgər, Jorj Sand bu dünyada necə xatirolər olduğunu bilsəydi, belke də elə deməzdi.

Qız dərindən nefəs alıb susdu. Sonra həyəcanla davam etdi:

— Elə xatirolər var ki, onlar ömrümüz boyu bizə əzab verir. Qarşımıza çıxan hər şirin günə bir damcı zeher qatır. Eh... Jorj Sand...

Mən dinmədim. Doğrusunu söylesəm, mənim həyatımda “ruhumun ətri” sanacağım ele bir xatire də yox idi. Mənim indiye qəder olub keçmiş ömrümüzde hər şey lap adı və sadə idi. Lakin, doğrudan da, dünyada çox ağır xatirolər olduğunu eşitmışdım. Və and içmişdim ki, əgər, özündən asılı olsa, həyatımda heç bir acı xatirəyə yol verməyəcəyəm. Mən nənələrim kimi eleməyəcəyəm. Mən tamam ayrı cür yaşayacağam. Mən tamam başqa bir zamanın qızıyam. Mən süni peyk düzəldib səmaya buraxıram və bu peykin sürəti qarşısında zaman-məkan öz hökmünü itirir. Biz gələcəyə körpüşalanlarıq. Biz hələ çox körpülər salacaqı! Mən gələcəyə doğru hərəkət edərkən yaşayıram. Mən bu işin, bu fəaliyyətin bir hissəsiyəm.

Birdən, elə buradaca, mənim qəlbimi hələ səbəbin dərk etmədiyim bir fərəh bürüdü. Sonra buldozerçinin bayaqqı məktubu yadına düşdü. Daha sonra onun tezliklə sağlamacağını və hər ikimizin yenidən körpü salmağa qayıdağımızı düşündüm.

Mənim xatirolərim başqa planetlərə göndərdiyimiz peyklərin saçıdığı işığa bənzəyir...

Səhəri gün Adildən belə bir telegram aldım:

“Sənin hərəkətlərin çox təəccüblüdür. Maşınla birlikdə derhal geri qayıtmagınızı tələb edirəm”.

— Kimdəndir? — deyə qız soruşdu.

Mən telegramı ona verərək, güzgünün qabağına keçib saçlarını düzəlddim. Mən güzgündən qızı gördüm. O, telegramı nəzərdən keçirəndən sonra onu üsulluca stolun üstüne qoyub mətbəxə getdi və iki stəkan çayla geri qayıdaraq, bu barədə bir kelme belə soruştadı. Ağlılı, həssas adamlara eşq olsun!.. Deyirlər ki, tünd çay əsəbləri müəyyən dərəcədə sakit edir... Mən çayımı isti-isti içdim. Sonra özüm qalxıb birini də tökdüm.

Mən çaydan sonra respublika yollar idarəsinin rəisine zəng eləyib buldozerçinin başına gələn əhvalatı və mənim onu götürüb Bakıya gəlməyə mecbur olduğumu söylədim.

— Siz çox yaxşı hərəkət ələmisiniz, Seriyyə xanım, — deyə rəis cavab verdi, — mən sizə ayrı nə deyə bilmərəm ki... Əger, xəstəyə bir şey-zad lazımlı ise...

— Xəstəyə heç nə lazımlı deyil. — Birçə mən sizdən onu xahiş etmək istəyirdim ki, bizim idarə maşınında gəlmeyimizi üzürlü hesab edəsiniz.

— O barədə sizə kim bir söz deyir ki?

— Heç kim.

— Deməli, işinizi ehtiyatlı tutursunuz... — deyə rəis telefonda güldü.

— Mən sizin "QAZ-69"da gəlmeyinizi üzürlü hesab edirəm. Bir də ki, maşının sahibi sizin yoldaşınızdır...

— Mən istəyirəm ki, bu işin üstündə Adilə bir söz deyilməsin...

— Deyilməz.

... Sonra dərhal poçta gedərək Adilə bir telegram vurdum: "Mən buldozerçinin sağalmasını gözleyirem. Onunla birlikdə geləcəyik. Maşın barədə narahat olma. Körpüsalanlara salam".

... Mən bilirdim ki, Adilin ixtiyarında başqa maşınlar da var... Bizim "QAZ-69"u gətirmeyimiz onun işlərinə maneçilik törətməz. Lakin, bununla bərabər, Adil kimi işgūzar adəmin maşının burada olması məni sixirdi. Ona görə də, istədim maşını elə lap bu gün qaytarıb aparı. Lakin aparmadım... Buldozerçini bu böyük şəhərdə o cür ağır halda qoyub gedə bilmədim. Bəlkə bu mənim tərefimdən bir zəiflik idi... Bilmirəm...

Qız özünün və anasının paltarlarını serib naftalin vuraraq yenidən şifonərə yığdı. Sonra biz birlikdə ev-cəsiyi üreyimiz istəyən kimi təmizlədik. Öyin paltarlarını yuyub ütüldük. Axşam xəstəxanaya zəng eləyib dostum Cəvahir xanımı telefon'a çağirdim. Əvvəlcə onun kefini soruşdum.

— Cox sağ olun! Teşekkür edirəm, — dedi.

O, mənim ikinci sualımı gözlemədən əsl mətləbə keçdi:

— Xəstənin kefi lap yaxşıdır. Ayağının şishi tamam yatıb. Bu gün hərarəti normal olub... Daha nə isteyirsiniz!?

— Sizin sağħġimizi!

Cəvahir xanım şaqquqlayıb güldü:

— Qəribcana nə deyim?

Mən zarafatyanı:

— Siz onun adını nə yaxşı öyrənmisiniz!

— Mən qəşəng xəstələrin adını çox tez öyrənirəm...

— Doğrudanmı?

— Doğrudan. Yoxsa, qısqanırsınız?

— Qısqanıram.

— Qəribcana deyəcəyəm ki, siz yaman qısqancınız.

— Sizdən inciyərem...

Cəvahir xanım təkrar bərkdən gülerek:

— Qorxmayıñ, — dedi. — Biz şəfqət bacıları sırr saxlayan oluruq.

— Bizim heç bir sırrımız yoxdur.

Cəvahir xanım mezeli bir əda ilə sözleri uzadaraq cavab verdi:

— Məsəl üçün deyirəm. Bu gün baş hekim özü də gəlib sizin xəstənizi yoxladı.

— Cox sağ olun! Xahiş edirəm məndən Qəribə salam deyəsiniz. Sonra mən qızgılın telefon nömrəsini söyleyərək xahiş etdim:

— Bəlkə, bir şey-zad lazımlı oldu, zəng elətdirsin.

— Bunlar hamısı baş üstə! Sonra nə qulluğunuz var?

— Qulluq sahibi olasınız.

Qız divanda uzanıb mənə qulaq asırdı. Mən telefonun dəstəyini yeriñ qoyub, onun yanında əyləşdim. Sonra dedim:

— Dur gedək Dağıstü parka.

O mənə uzun bir nəzər salaraq gülümsədi. Sonra əlimdən tutaraq, özüne tərəf çəkib çənəmdən öpdü və rus dilində:

— Sen çox gözəlsən, — dedi.

— Yalan demə, sən məndən gözəlsən, — deyə mən onun qəşəng, çılpaq qoluna bir şapalaq çekdim.

— O! — deyə o, şapalaq dəyən yeri ovuşturdu.

Mən sıçrayıb kənara qaçdım.

— Dur... dur gedək Dağıstü parka, mənim mələyim, — mən kavalər rolu oynayaraq, yaxınlaşış onun qolundan yapışdım.

Rayondan gələndə paltar gətirmədiyimdən, qız özünükülli-ri göstərib:

— Hansını üreyin istəyir, gey, — dedi.

İkimiz də qolları ciyinina qədər açıq, nazik don geyib yüngül etir vurduq (təxminən bir boyda, bir biçimdə olduğumuzdan paltarlar mənə yaxşı gəlirdi). Həyətdə saxladığımız "QAZ-69" a baş çəkəndən sonra dəniz kənarı ilə gezə-gəzə gəlib funikulyorla Dağıstü parka qalxdıq. Gün batıb, axşamın qara serini düşmüşdü. Biz oleandr, aka-siya ağacları arasında xeyli gezəndən sonra yay binasında verilən estrada konsertinə getdik. Əvvəlcə parlaq qara saçları, qara bigi olan

bir artist sahnəyə çıxıb, Üzeyir Hacıbeyovun məşhur "Məşədi İbad" operettasından Məşədi İbadın Rüstəm bəyin qızını görüb-beyənməyə geldiyi yeri oxudu. Artistin ifası ikimizin də xoşuna gəldi.

— Qara kostyumla ağ köynək, ağ qalstuk ona çox yaraşır — deyə qız gülümşəyərək hərərətələ əl vurdı.

Sonra, o zaman çox dəbdə olan gənc xanəndə qadın geldi. Tamaşaçılar onu böyük sevincə qarşıladılar. Qadın gülümseyerek zalı mehriban nəzərlərə süzdü. Sonra qədim Azərbaycan xalq mahnılarından "Küçələrə su səpmişəm" i oxudu. Camaat uzun zaman əl vurdı. Xanəndə qadın bu dəfə müasir Azərbaycan bəstəkarlarının əsərlərindən oxudu. Onun səsi təravətlə və cəzibədar idi. Ürəkden oxuyurdu. Lakin, doğrusunu deyim ki, özü həddindən artıq kök olduğundan, mahnıları mənə o qədər güclü təsir bağışlamırdı. Mən kök qadınları sevmirəm. Mənə elə gəlir ki, onların bədənləri ilə bərabər ruhları da piylənir.

Konsertdən sonra biz yenə parkda gəzdik. Hava sərin və ətirli idi. Ətrafda çoxlu qərenfil, ətirşah əkilmişdi. Dənizin üzərində tez-tez elvan işıqlar yanıb-sönürdü. Lap uzaqda, tamam çilçiraq içinde olan bir gəmi dayanmışdı. Mən bərk acmışdım. Açıq havadakı restorana işaret ilə:

- Gələnə, gedək şam eləyək, — dedim.
- Nə olar, gedək!

Restoranın dənizə baxan tərefindəki stillarda əyleşdik. Çox göyçək xidmətçi oğlan dərhal bize yaxınlaşıb gülümşədi və menyunu qabağımıza qoyaraq, nəzakətlə dayanıb gözlədi.

Menyumu götürüb nəzərdən keçirərək, qızı uzatdım. O, menyumu kənara qoyaraq:

- Mən nə istəyirsən, mənə də ondan gətirsin, — dedi.
- Kabab necədir?
- Yaxşıdır.

Mən:

- Dörd pomidorlu kabab, tezə salat, iki şüše də mineral su, — dedim.
- Baş üstə, — deyə oğlan yazıb götürdü.

Sonra məndən soruşdu:

- Kababı qanlı istəyirsiniz, yoxsa quru?
- Kabab qanlı, igid canlı! — deyə mən zarafatıyan cavab verdim.

Oğlan gülümseyərək:

- Bəs siz? — deyə qızdan soruşdu.
- Mənim üçün quru.
- O da baş üstə, — xidmətçi oğlan qaça-qaça getdi.

Bizim yaxınlığımızdakı stolun arkasında iki cavan oturub kababla qırmızı şərab içirdi. İkisi də son dəbdə geyinmişdi... Qabaqlarında üç boş şüşə vardı. Bizi görərək, onlardan sarı, qıvrım saçlarını yandan ayırraqq Peçorinsayağı daramış qırmızı sıfet oğlan, əyilib yoldaşına nə isə piçildədi. Sonra ikisi də bize baxıb gülümşədi. Biz özümüzü o yerə qoymadıq.

Oğlan bizim üçün kabab və mineral su gətirdi. Biz yeyir və dənizə baxırdıq. Sarın yel əsirdi. On üç-on dörd gecəlik Ay sanki dənizdən qalxırdı. Doğrusu, əgər, qonşularımız olmasayıdı, biz özümüzü çox yaxşı hiss edərdik. Lakin qırmızı sıfet oğlan bize göz verib işiq vermirdi. Biz mineral su tökdüyüümüz stekanları ağızımıza aparanda qırmızı sıfet oğlan da öz qədəhini yoldaşının qədəhi ilə bərkdən toq-quşdurur, sonra yuxarı qaldıraraq, biza baxıb, bir az çıxiq gözlerini süzdürüb gülümşəyir və "sağ olun" mənasında başını tərpədirdi. Biz öz aramızda danışır-gülərkən o da gülümşəyir, gözəl qadınlar yaranan təbietin sağlığını bərkdən töst deyirdi.

Qız üz-gözünü turşudaraq:

— Bu oğlan heç xoşuma gəlmir, — dedi, — başa düşmürəm bizi kim hesab edir.

— Fikir verme, — dedim, — qoy cəhənnəm olsun!

Birdən qırmızı sıfet oğlan işaret ilə bizim xidmətçini çağırıb quağına nə isə dedi. O bize baxıb, bir neçə saniyə tərəddüd içinde dayandı. Qırmızı sıfet oğlan daha nə isə piçildədi. Xidmətçi oğlan onlardan ayrılib getdi və elində bir şüşə konyakla bir boşqab konfet, geri qayıdış bize yaxınlaşaraq piçildədi:

— Bunları sizin stola göndəriblər.

Mən de eyni yavaş səslə:

— Qaytar! — deyə ona əmr etdim.

O heç bir söz demədən dərhal qayıdış getdi. Mən güman etdim ki, qırmızı sıfet oğlan bərk utanacaq, lakin o, qızarmış çıxiq gözleri ilə mənə baxıb gülümşəyərək, guya, inciməş halda başını buladı. Mən qəsdən tələsmədən yeyirdim. Sonra haqq-hesab tələb edərək, cavan xidmətçinin pulunu verdim. O bize təşəkkür edib, utancaq bir ifadə ilə üzr istədi:

— Bayaqkı konyak məsələsində məndən inciməyin, mən onlara dedim ki, yaxşı deyil... ancaq...

— Ebii yoxdur, — dedim, — sağ olun.

...Biz restorandan çıxıb xiyabanla bir az getmişdik ki, oğlanlar arxadan özlərini yetirdilər.

Qırmızısifət oğlan gülümseyərək:

— Gözəl xanımlar, — dedi, — konyakı redd elədiniz, heç olmazsa, sizi şəhərə qədər ötürmək şərəfinə nail olmağımıza icazə verin.

Biz cavab verməyib, yolumuza davam etdik. Lakin qırmızısifət oğlan qırsaqçı olub el çəkmədi:

— İkiiniz de incəbel... ikiniz də gözəl. İnsafdırımı ki, bu romantik gecədə... tek gəzəsiniz...

Sonra o zaman dəbdə olan bir mahnını asta-asta doğramağa başladı. O, arada mahnını kəsib bir söz atır, sonra yenə oxuyurdu. Mən qəfletən ayaq saxlayıb geri döndürən və başını Peçorinsayağı daramış oğlanın içkiden daha da pörtmüs üzünə dalbadal, tapança kimi açılan iki karlı sillə vurdum. O, gözlərini ağardaraq, bir neçə saniyə təəccübə mənə baxdı. Sonra:

— Siz gözəl xanım yox, bəşəriyyətin xuliqan üzvüsünüz, — dedi.

Biz bir qəder aralanandan sonra mən onun bu qəribə ifadesinə bərkdən güldüm. Qız da gülüb dedi:

— Amma vurdun ha...

Sonra biz Dağüstü parkdan düşüb sahilə gəzə-gəzə evə getdik. Şəhər isti idi. Mən bir az sərinləmək üçün pencerənin qabağında oturdum. Küçədə gediş-geliş azalırdı. Artırmalarda açılıb-bükülen çarpayılarda uzanmış adamlar görünürdü. Her tərəfdə şəhər kənarına məxsus bir sakitlik var idi. Yuxarıda, Dağüstü parkda isə saysız-hesabsız işıqlar eyni təntənə ilə yanırırdı. Bayaq bizim eyleşdiyimiz restoranın işıqları da aydınca seçilirdi. Yəqin ki, adamlar hələ yeyib-içməkdəydirler. Bizim küçədə isə, demək olar ki, hamı yatmışdı. Heyat həmişə qəribə ziddiyətlərdən ibarətdir. Buldozerçi də yatağındadır... Bəlkə də, ayağı bərk ağrıyrı. Başını Peçorinsayağı daramış oğlan tekrar gözlərim qarşısında canlandı. Onun bizimlə tanış olmaq üçün elədiyi gülünc hərəketlər birdən-bira mənə yaxıq göründü. “Nə üçün biz insanlar bu həyatdan bir şey qoparmaq üçün bu cür ikiüzlülük edirik... Yalançı, bayağı sözlər danışırıq... Yalandan gülümseyirik... Yalandan tərifləyirik... Doğrudanmı, bumlarsız mümkün deyil?..” Madam ki, mən bütün bumlara nifret edirəm, demək mümkündür. Məgər, mən öz-özlüyümde həqiqi deyilemmi? Məgər, mənim intibahımla da hesablaşmaq olmazmı? Doğrudur, mən nə alıməm, nə də filosof. Lakin mən her şeyi aydınca görüb-duymağı bacaran normal bir insanam. Mən öz hissələrimlə hesablaşmaya bilmərəm. Buna görə də, mən bayaqqı qırmızısifət oğlanı silleləməkdə özümü

tamamilə haqlı hesab edirəm. Saxtakarlığı, rezilliyi, ikiüzlülüyü silleləmək lazımdır. Çünkü bunlar təbiətin ahənginə ziiddir. Bunlar əvvəller yox idi. Gec-tez də olmamalıdır. Adəmin oğlanları əvvəl kin, intiqam, acıgözlük kimi hissələrin nə demək olduğunu bilmirdilər. Saxtakarlıqda ehtiyacları yox idi. Bu, əfsanə də olsa, yaxşı düşünülmüşdür.

... Mən səhər gedib Qəribcan üçün meyveylə bərabər iki ağ tor köynək, bir neçə əl yaylığı aldım. Havalər bərk isti keçirdi. Xəstəxana köynəyinə nisbətən tor köynəklər sərin olardı. Buldozerçinin isti ilə arası olmadığını bilirdim.

Görüş növbəsi gözleyirdik. Əyinlərində ağ xalat olan baş həkimle professor Möhsünzadə otaqların birində çıxıb yanımızdan keçdi. Zaman baş həkim məni görüb ayaq saxladı. Möhsünzadə də dayanıb bizi baxdı.

Baş həkim:

— Salam, kişi qızı, — deyə bərkdən səsləndi.

Sonra:

— Sizin oğlan yaxşılaşır, — deyə əlavə etdi.

— Cox sağ olun!..

— Professora təşəkkür eleyin, — o, Möhsünzadəni göstərdi, — ancaq professora!

— Professor bizim boynumuza elə bir haqq qoyub ki...

— Doğrudur! Tamamile doğrudur, — deyə baş həkim təsdiq etdi.

Professor qızarış uşaq kimi gülümsədi.

Baş həkim soruşdu:

— Usta necədir?

“Yaxşıdır. Size salamı var” demək istədim. Yalan satmağa üzüm gəlmədi.

— Atamgili hələ görə bilməmişəm...

— Nə üçün? — baş həkim təəccübə üzümə baxdı.

— Bağdadırlar. Xəstəyə başımız qarışdı...

— Xəstənin kefi doxsan doqquzdur. Get atangili gör. On beş dəqiqədən sonra bizim görüş növbəmiz çatdı.

Qəribcan bizi göründə dikəlib oturdu. Əllerini yanlardan yərə dirəyib qalxarkən üzünün qızarmasından yaralarının hələ agrıdığını hiss etədim. O biri xəstələrlə də köhnə dost kimi salamlaşdım. Sonra əlimizdəki şeyləri dolabçanın üstüne qoyaraq stul çəkib oturduq.

— Yaman isti keçir, — deyə Qəribcan şikayetləndi.

— Eybi yoxdur, — dedim, — Bakının istisi xeyirlidir.

— Uşaqlardan nə xəber var?

- Hələlik bir şey yoxdur.
- Yəqin ünvanı bilmirlər.
- Yox. Mən Adile yazmışam.
- "QAZ-69" buradadır?
- Buradadir.
- Bəlkə siz qayıdasınız...
- Biz bir az gəzmək istəyirik. Mən Bakı səndan çox qəribəmişəm..
- Siz bəklisinizmi? - deyə yaşılı xəstə soruşdu.
- Bəli!
- Qayıtsanız yaxşıdır, - deyə Qəribcan təkrar etdi. - Maşın işdə lazımlar.
- İşdə maşın çoxdur. Mən burada rəisin özündən də icazə almışam. Nə üçün sən bizi Bakıdan qovmaq isteyirsən?.. (Mən birinci dəfə ona "sən" dedim).
- Siz öz evinizə düşmüsünüz?
- Yox! Qızgılə!

Yaşlı xəstə bizim səhbətimizə çox maraqla qulaq asırdı.

- Tələsik gəldiyimiz üçün mən evin açarını götürməmişəm.

O susdu. Üzündəki qayğı və kədər məni darıxdırdı.

- Nə vaxt çıxırsan?

- Məndən olsa, bu gün.

Qız:

- Yox, - dedi, - qoyun yaranız əməlli sağalsın.

- Əlbəttə... Ancaq bura yaman isti olur. Yaşlı xəstə əlavə etdi:

- Bakı - Bakıdır.

- Bu şəhər professor dedi ki, iki gündən sonra ağaclarla gəzmək olar.

- Xəstəxananın yaxşı bağçası var.

Birçə tez sağalaq gedək, - deyə yaşılı xəstə cavab verdi. - Bağçasını-zadını istəmirik.

Qərib soruşdu:

- Bütün günü neyləyirsiniz?

- Gəzirkə, - dedim, - istirahət edirik. Dünən axşam Dağüstü parka getmişdik.

Birdən qız gülərək eli ilə ağızını tutdu. Mən də güldüm.

- Nə olub? Deyəsen, sizdə bir iş var...

- Heç bir şey.

- Yenə...

- Mən bir oğlana bir-ikisini çəkmışəm... - deyə ancaq onun eşidəcəyi yavaş səslə cavab verdim.

- Nə üstə?
- Zəhləmizi aparırdı, söz atırdı.
- Nə cür çəkdi? - Qərib birdən-birə mənə "sən" deyə müraciət edərək, maraqla soruşdu.

- Yaxşı qırımızı sıfeti var idi. İki sillə tuturdum.

- Dağüstü park sərin olur.

Mən gətirdiyim əl yaylıqlarından birini çıxarıb ona verərək:

- Üzünü sil, - dedim, - tərləmisen.

O, yaylığı alıb alını, boynunu sildi:

- Dünyada bu tərləmekdən də dilxorcu şey yoxdur.

Yaşlı xəstə:

- Elə demə, oğlum, bu dünyada mənasız şey yoxdur. Tərləmek də lazımdır.

- Elədir, - deyə mən təsdiq etdim.

Sonra qalxbı ayrıca kağız torbadə gətirdiyim gilas və gilənarı digər üç xəstənin arasında böldüm.

- Lazım deyil. Nə zəhmət çəkirsəniz... - deyə cavan xəstə etiraz etdi.

- Zəhməti yoxdur! Burada yene var.

- Cox sağ ol, qızım!

- Papiros çəkəniniz var?.. - deyə yaşılı xəstədən soruşdum.

- Qriqori İvanoviç çəkir.

Mən Qəribcan üçün aldığı "Kazbek" dən üç qutu götürüb ona verdim.

- O, spasibo, - Qriqori İvanoviç gülməsədi və bir papiros çıxarıb ağızına qoyaraq yandırdı. - Siz haradan bildiniz ki, bizim papirosumuz qurtarib?

- O, sehrkardır, hər şeyi bilir... - deyə Qəribcan da papiros çıxarıb yandırdı.

- Təəssüf ki, - yavaş səslə cavab verdim, - mən çox şeyi bilirəm..

Ancaq bilməsəydim, yaxşı olardı.

Onun üzü dərhal ciddi ifadə aldı.

Biz qalxdıq.

- Nə tələsirsiniz... - deyə yaşılı xəstə mənə baxdı.

- On dəqiqəliyə icazə almışıq... Oturduğumuz iyirmi dəqiqədən artıqdır. Sağ olun!

- Siz də sağ olun!

Biz palatadan çıxdıq. Eve gələndə qonşu mənə balaca bir məktub verdi. Adil yazardı:

"Mən bu şəhər gəlməmişəm. Saat üçə qədər evdə olacağam".

Qızla na vaxt görüşəcəyimizi şərtləşəndən sonra "QAZ-69" a əyleşib öz evimizə getdim. Maşını həyətdə qoyub yuxarı çıxdım. Əvvəl

dediyim kimi, biz təzə tikilmiş binalardan birində olurdum. Öz qapı-mızın çatıb dayananda mənə anlaşılmaz soyuq bir hiss hakim oldu və səbəbsiz halda hırsıldım. Mən, yuxarı mərtəbədən enən yaşlı qadr-nın salamına qəşqabaqla cavab verib düyməni basdım. İçəridə yavaş ayaq səsleri eşidildi. Sonra qapı üsulluca açıldı.

Mən içəri daxil olub eyni soyuq ifadə ilə:

- Salam, Adıl, - dedim, - nə vaxt gelmişən?
- Bu səhər. Sənə yazmışdım ki...
- Hə, yazmışdır.

Mən hansı bir ağır duygunun tösviri iləsə otaqda heç naya nəzər salırdım. Divanda eyleşib saçlarını darayır və pencerədən görünən Dağıstı parka baxırdım. Lakin mən Adilin nece həyecanla var-gel elədiyini görürdüm. O, birdən bufetin qabağında ayaq saxlayıb, keşkin hərəkətlə mənə sari döndü. Mən də nəzərlərimi Dağıstı parkdan çəkib ona baxdım. O, görünür, qozəbini zorla boğmağa çalışaraq:

- Bu nə işlədir sən mənim başıma getirirsən? - dedi.
- Mən onun ayağının kəsilməsinə razı ola bilməzdəm, Adıl!
- Cəhənnəm olsun onun ayağı da... sən də!

Mən düz onun gözlərinin içində baxıb, cavab vermədim.  
- Nə üçün onu yoldaşlarından biri gətirmirdi, sən gətirirdin?  
- Mən də onun yoldaşlarından biri deyiləm?  
- Sən, hər şeydən əvvəl, ərli qadınsan! Mən sənin ərinəm! Sən, heç olmazsa, məndən icaze almalı idin!

- Sən yox idin, dedilər axşam qayıdaqsan.
- Niyə gözləmirdin?
- Gec olardı. Qanqren çox süreflə artırdı.
- Bəs, nə üçün ölmədi?
- Həkimlər və mən qoymadıq.
- Sən eclafların eclaflı imişsen.
- Bu sözlər mənasızdır. Adıl, mən səni sevmirəm.

O, yemek stolunun üstündəki büssür vazanı qapıb var gücü ilə başıma tolazladı. Əger, başımı bir an gec qaçırsaydım, şübhəsiz, işim bitmişdi. Vaza divara dəyib çılıkləndi. Mən qalxıb ona tərəf bir-iki addım ataraq dayandım.

- Bunlar hamısı nahaqdır, Adıl! Mən heç bir zaman səni qəhrəman hesab etməmişəm. "QAZ-69" aşağıdadır. Bu ev-eşikdən isə, öz eyin paltarından başqa heç nə istəmirəm.

Sonra tələsmədən yataq otağına keçərək şifoneri açıb paltarlarımı vaxtile evimizdən gətirdiyim böyük çamadana yiğmağa başladım. Mən Adilin divanda oturub iki əli ilə başını tutduğunu güzgüdə görürdüm. Bu paltarları mənə Adıl almışdı. Lakin bunların əvəzində mən evimizdən gətirdiyim şeyləri götürmürdüm.

Çamadanı və qış paltomu götürüb təkrar yemək otağına kecdim.

- Hələlik, Adıl!

O, başını qaldırıb əvvəl mənə, sonra çamadana, sonra yenə də mənə baxdı. Onun gözlərində birdən-birə yaranan qorxmuş, mülayim ifadə məndə ikrah hissi doğurdu.

- Yaxşı, çamadanı yerə qoy. Lazım olsa, sonra gedərsən.

- Yox, Adıl, elə indi getmek lazımdır.

- Sən məni camaat içində, teşkilatlar qarşısında biabır elədin! Mən sənə nə eləmişdim?

- Mən səni biabır edəcək heç bir pis iş görməmişəm, Adıl!

O, acı-acı gülüməsdi.

- Hələ bir danışırsan da...

- Görünüür, mən sənin tələb etdiyin kimi hərəkət eləyə bilmirəm.

Heç bir zaman da eləyə bilməyəcəm.

- Sən mənə öz xoşunla gəlmışdin... Səni heç kəs mecbur eleməmişdi.

- Doğrudur!

- Sən, hətta, özünü elə göstərirdin ki, guya... guya məni sevirsən də...

- Mən özümü elə göstərmirdim, Adıl! Mən, doğrudan da, elə güman edirdim.

- Bəs, sonra nə oldu? - deyə mezmələ bir ifadə ilə soruşdu.

Mən ona uzun və keşkin bir nəzər salaraq:

- Sonra nə olduğunu bilmirəm, Adıl! Ancaq mən səni daha istəmirəm.

- Mən sənə nifrət eleməliyəm.

- Ola biler.

- Sənin bədbəxtliyin orasındadır ki, gələcəyini görə bilmirsən.

- Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik.

Bir qədər susaraq əlavə etdim:

- Gələcək isə, həyat deməkdir. Ona görə də, biz ayrılmalıyıq. Sağol!

Mən çamadanı götürüb qapıdan çıxdım.

1960